

*Ayətullah Fazıl Lənkərani
Ayətullah Şəhabuddin İşraqi*

ƏHLİ-BEYT (əleyhimussalam)

BISMİLLAHİR-RƏHMANİR-RƏHİM
قالَ رَسُولُ اللَّهِ (ص) فَقِيهٌ وَاحِدٌ أَشَدُ عَلَيْ إِنْلِيسِ مِنْ الْفِ
عَابِدٍ

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) buyurmuşdur: "Bir fəqih, İblisə qarşı min abiddən güclüdür."

**SİƏ ALƏMİNİN MƏRCƏYİ-TƏQLİDİ
AYƏTULLAHÜL-ÜZMA FAZİL
LƏNKƏRANİNİN HƏYATI BARƏDƏ QİSA
MƏLUMAT**

TƏVƏLLÜDÜ

Ayətullahü'l-üzma Fazıl Lənkərani 1310-cu hicri şəmsi ilində (1931) İranın Müqəddəs Qum şəhərində dünyaya gəlmışdır. Atası mərhum Ayətullah Fazıl Lənkərani Qum Elmiyyə Hövzəsinin böyük alımlarından və ustadlarından sayılırdı. Anası isə pak və tanınmış nəcabətli seyyid övladlarından idi.

TƏHSİLİ

İbtidai təhsil aldıqdan sonra, on üç yaşında ikən Qum Elmiyyə Hövzəsinə daxil olub, dini elmləri öyrənməyə başlayır. Gözəl istedad və bacarığı olduğuna görə müqəddimət və səth dərslərini altı ildə oxuyub başa çatdırır. On doqquz yaşında ikən Ayətullah Burucerdinin "istidlali fiqh və üsul" dərslərinin xaricinə gedir. Yaşının az, ağıl və zəkasının çox olması ilə ustad və tələbələrin diqqətini özünə cəlb edir. Onun səmimi dostu və

elmi müzakirələrdəki yoldaşı İmam Xomeyninin oğlu şəhid Ayətullah Mustafa Xomeyni idi.

USTADLARI

Ayətullahül-üzma Lənkərani on bir il müddətində Ayətullahül-üzma Burucerdinin üsul və fiqhın xarici dərslərində, həmçinin doqquz il Ayətullahül-üzma İmam Xomeyninin dərslərində iştirak etmiş, bu iki elm mənbəyindən son dərəcədə bəhrələnmişdir.

Neçə il Ayətullah Əllamə Təbatəbainin fəlsəfə və təfsir dərslərində iştirak edərək bu görkəmli şəxsiyyətin də məarif dolu elm dəryasından istifadə edərək feyz almışdır.

TƏDRİSİ

Ayətullahül-üzma Fazıl Lənkərani Qum Elmiyyə Hövzəsində neçə il səth dərslərini tədris etmişdir. Hal-hazırda 25 ildən artıqdır ki, üsul və fiqh xaric dərslərini tədris edir. Bu dərslərdə Qum Elmiyyə Hövzəsinin 700-dən artıq elmi şəxsiyyətləri iştirak edir.

Neçə illərdir ki, onun xaric dərslərinin lent yazısı İİR radiosundan efişə buraxılır və İranın hər bir nöqtəsində, habelə dünyyanın müxtəlif yerlərində çoxlu elmi şəxsiyyətlər onun dərslərindən istifadə edir.

TAĞUT REJİMİ ƏLEYHİNƏ SİYASI MÜBARİZƏLƏRİ

*İmam Xomeyni (*rəhmətullahi əleyh*) tağut Pəhləvi rejiminin törətdiyi zülm və fəsada qarşı mübarizəyə başlayanda, Ayətullahül-üzma Lənkərani ən yaxın dost, sirdaş kimi onunla qədəm-qədəm hərəkət edir, İslam İnqilabının qələbəyə çatması üçün yorulmadan fəaliyyət*

göstərir, Qum Elmiyyə Hövzəsinin fəal üzvlərindən sayılırdı. Dəfələrlə dövlət məmurları tərəfindən tutularaq həbs edilmiş, axırda isə "Bəndəri-Lənge"yə sürgün edilmişdir. Orada dörd ay qalandan sonra Yəzd şəhərinə sürgün olunur və iki il yarım orada qalır.

CAMAATA PİŞNAMAZLIQ

Əhli-beyt(əleyhimussalam) (əleyhimüssalam) məhəbbəti səbəb oldu ki, o, Qum şəhərinin mühüm yerlərində camaat namazına imamət etsin. Ayətullah Nəcəfi Mərəşinin vəfatından sonra tələbələr və Qum camaatının təkidi ilə Həzrəti Məsumə (əleyha salam)-in hərəmində camaat namazına imaməti öhdəsinə götürdü ki, minlərlə alim, tələbə və ziyarətə gələnlər onun arxasında namaz qılıb feyz alırlılar.

MƏRCƏİYYƏT MƏQAMİ

Həzrəti İmam Xomeyninin vəfatından sonra möminlərdən çoxu təqlid məsələsində ona müraciət etməyə başladılar. Mərhum Ayətullah Ərakinin vəfatından sonra isə, Qum Elmiyyə Hövzəsi Müdərrislər Yığıncağı tərəfindən rəsmi olaraq əksəriyyət təşkil edən rəy çoxluğu ilə ilk şəxs kimi İslam ümmətinə mərcəyi-təqlid seçildi.

ƏSƏRLƏRİ

Ayətullahül-üzma Lənkərani dini elmlər üzrə tələbə yetişdirməklə eyni zamanda, müxtəlif dəyərli elmi əsərlər də yazmışdır:

1. "Ürvətül-vüsqa" kitabına haşıya
2. "Nəhayətüt-təqrir", (iki cilddə, ərəbcə)
3. Görkəmli fəqih, Mühəqqiq Həmədaninin "Təharət" kitabına haşıya (ərəbcə)
4. "Kitabüs-sovm" (ərəbcə)

5. "Kitabül-qəza" (ərəbcə)
6. "Əl-qəvəaidül-fiqhiyyə" (ərəbcə)
7. "Təqriratü'l-üsul" (İmam Xomeyninin dərslərinin təqriri, ərəbcə, on beş cilddə)
8. "Tovzihül-məsail"
9. "Həmd" surəsinin təfsiri (ərəbcə)
10. "Peyğəmbərlərin isməti"
11. "Əhli-beyt(əleyhimussalam) yaxud "Təthir" ayəsindəki parlaq simalar"
12. "Pak İmamlar, yaxud Quranı-Kərimdə vəhy gözətçiləri" (11-ci və 12-ci kitabları Ayətullah İṣraqi ilə birlikdə yazmışdır.)
13. "Ayətullah Burucerdinin dərslərinin tədrisi", (ərəbcə, 2 cilddə)
14. "Ürvətül-vüsqa" kitabından "ictihad" və "təqlid" fəslinin şərhi
15. "Əl-məsailül-müstəhdəsə" (ərəbcə)
16. "Həcc və Ömrənin xələli" (ərəbcə)
17. "Əl-əhkamül-vazihə" (ərəbcə fətvalar)
18. "Əhkamül-həcc" ("Təhrirül-vəsilə"nin həcc bölməsinə haşiyə)
19. "Tibyanul-üsul" (İmam Xomeyninin dəslərinin təqriri, 4 cilddə)
20. "Fəraq və təcavüz" haqqında risalə
21. Özünün xaric üsul dərslərinin təqriri
22. "Həcc əməlləri"
23. "Barişdurıcı təqiyə"
24. "İmam Əli (əleyhissalam) nəzərindən ölkəyə rəhbərlik"
25. "Məcməül-fəharis", "Biharül-ənvar", "Əl-Qədir", "Əl-mizan" kitablarının mündəricatları.

BISMİLLAHİR-RƏHMANİR-RƏHİM ÖN SÖZ

DİNƏ ELM VƏ ƏQL HİMAYƏSİNDƏ

Bütün dinlər içində yalnız İslam dini elm və əql əsasında qurulmuşdur.

Qurani-Kərimdə "keçmiş ümmətlərin tarixi" ünvanı ilə bəyan edilən hadisələrdən aydın olur ki, həmin ümmətlərin xoşbəxt olmaları, yaxud fəlakətə düşmələri əqli və ya təbii səbəblərdən hesab olunan bir sıra amillər nəticəsində olmuşdur. Qurani-Kərim bəşəriyyət üçün gətirdiyi həyat programının ictimaiyyətdə icra olunmasını düzgün və əqləuyğun sənəd olmasını sübut edir, əql sahiblərini bu program haqqında dərindən fikirləşməyə, təfəkkür etməyə dəvət edir. Keçmiş ümmətlərin xoşbəxtliyə çatması və ya bədbəxtliyə, fəlakətə düşməsinin əsas amili onların tabe olduqları din olmuşdur.

Quranın müsəlmanları və bütün bəşəriyyəti dəvət etdiyi yol tamamilə məntiqidir, sağlam əql onun düzgün və məntiqi olmasına şahiddir. Qurani-Kərim elm və əqlin hökmünə son dərəcə istinad edərək buyurur:

لَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ فَمَنْ أَفَلَأَ تَعْقِلُونَ
"Şübhəsiz, sizə bir kitab göndərdik ki, sizin (qəflət yuxusundan) ayılmağınız onun sayəsindədir. Belə isə öz əqlinizi işlətmirsinizmi?"¹

Başqa ayədə buyurulur:

وَ مَا عِنْدَ اللَّهِ خَيْرٌ وَ أَبْقِيَ أَفَلَا تَعْقِلُونَ
"Allah yanında olan şeylər daha yaxşı və daha davamlıdır. Öz əqlinizi işlətmirsinizmi?"²

Yenə buyurulur:

¹"Ənbəiya" surəsi, ayə...10

²"Qəsəs" surəsi, ayə...6

كَذَلِكَ نُفَصِّلُ الْأَيَّاتِ لِقَوْمٍ يَعْقُلُونَ

"Öz ayələrimizi əql qüvvələrini işlədən (əql əsasında düşünən) qövm üçün beləcə şərh edirik."³

Göründüyü kimi, səmavi kitablar içində yalnız Quran əql sahiblərini təfəkkürə dəvət edir. Yenə buyurur:

إِنَّ فِي ذَلِكَ لِآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

"Həqiqətən bunlarda əql qüvvəsini işlədənlər (əql sahibləri) üçün nişanələr vardır."⁴

Həqiqətləri aşkar şəkildə bəyan etmək Quran məxsus olan xüsusiyyətlərdən, onun özünəməxsus imtiyazlarındanandır. Bu kimi bütün aşkar bəyanlarda da əsas məqsəd insanın əql qüvvəsinin gücləndirilməsidir:

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرِيبًا لَعَلَّكُمْ تَعْقِلُونَ

"Biz onu ərəbcə olan bir Quran qərar verdik ki, bəlkə siz onda təəqqül edəsiniz (əqlinizi işə salasınız)."⁵

Quran dəyərləri əql ilə qiymətləndirir, əql qüvvəsindən istifadə etməyənləri kar, kor hesab edir, onların hətta heyvanlardan da alçaq dərəcədə olduğunu vurgulayır:

إِنَّ شَرَّ الدَّوَابَّ عِنْدَ اللَّهِ الصُّمُمُ الْبَكُّمُ الَّذِينَ لَا يَعْقُلُونَ

"Allah yanında canlıların ən pisi"əql qüvvəsini işə salmayan kar və lal insanlardır."⁶

3 "Rum" surəsi, ayə...28

4 "Rəd" surəsi, ayə...4

5 "Züxrüf" surəsi, ayə...3

6 "Ənfal" surəsi, ayə...22

Quran hətta əql qüvvəsindən istifadə etməyənlərin ilkin duyu üzvlərinə və idrak vasitələrinə belə şəklə yanaşır:

لَهُمْ قُلُوبٌ لَا يَقْعُدُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبَصِّرُونَ
بِهَا وَلَهُمْ أذَانٌ لَا يَسْمَعُونَ بِهَا

"*Onların qəlbləri var, amma onun vasitəsi ilə (haqqı) düşünmürlər gözləri var, amma onunla (haqqı) görmürlər qulaqları var, amma onunla (haqqı) eşitmirlər.*"⁷

Başqa bir ayədə buyurulur:

صُمُّ بُكْمُ عُمِّي فَهُمْ لَا يَعْفَلُونَ

"*(Onlar) kar, lal və kordular. Elə buna görə də əql qüvvələrini işə salmırlar.*"⁸

Qurani-Kərim bu ayələrdə həqiqi idrak nemətindən məhrum olanların qulaqlarını kar, gözlərini kor, dillərini lal və qəlblərini idraksız hesab edir. Doğurdan da əgər əql qüvvəsi öz vəzifəsini lazıminca yerinə yetirməyib öz funksiyasını itirsə, onda başqa orqanların heç bir faydası olmayacaq, onlar heç nəyi hiss etməyəcəklər. Bu ayələr əqlin dəyərini açıqlamaqla yanaşı, ona layiqincə ehtiram qoyur.

İnsan surət, əql isə maddədir.⁹ İnsanı başqa canlılardan ayıran fəsl (fərqləndirici əlaməti) onun əqlidir. "*O adamın ki, əqli yoxdur, deməli heç nəyi yoxdur.*" Əgər insan bu böyük qüvvədən"əql qüvvəsindən məhrum olarsa, onda onun başqa

7 "Əraf" surəsi, ayə...179

8 "Bəqərə" surəsi, ayə...171

9 Surət-fərqləndirici əlamət (fəsl), maddə isə cinsdir. Yəni insan sair heyvanlarla maddədə şərıkdır, yalnız surət ilə, yəni əql, külliyyatı dərk etmə qüvvəsi ilə seçilir.

heyvanlarla heç bir fərqi olmaz, onun varlıq aləmindəki qüdrət nişanələrindən heç bir bir əsər-əlamət də qalmazdı. Əgər insan əql qüvvəsinə malik olmasaydı, bütün həqiqətlər ona məchul qalar və o, təbiətin sırlarını kəşf edə bilməz, yaradılışın ən yüksək dərəcəsinə, varlığın ən şərəfli mövcudu kimi bir məqama çatmadı.

Allah-Taala Öz yetərli hikmətinə əsasən insana dünyanın bütün məchullarını, xilqətin sırrlarını kəşf etmək qabiliyyətini (əqlin vasitəsilə) bəxş etmişdir. Məqsədi də bütün kainatın onun müqabilində ram olduğu bir insana gerçəklilik bəxş etməkdir. Qurani Məcid bu mətləbə işarə edərək buyurur:

الْمُتَرَوِّفُ أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَ مَا فِي
الْأَرْضِ

*"Görmürsünüz mü ki, Allah yerdə və göylərdə
olanların hamısını sizin üçün ram etmişdir?"¹⁰*

Deməli, öz əql qüvvələrini məhv edən, yaxud onun üstünü xurafat və qövmi təəssübərlə, şəhvət və cəhalet pərdələri ilə örtənlər Quranın ali-müqəddəs məramı ilə, yəni insanın əql qüvvəsini gücləndirmək və dünyani onun ixtiyarında qoymaq kimi bir məqsədlə uyğunlaşa bilməzlər.

İslam dini cəmiyyətdə ləyaqətli insanlar yetişdirmək üçün bəşərin əql qüvvəsini inkişaf etdirməyə, gücləndirməyə səy göstərir və çalışır ki, insanların fikir, düşüncə və ideyaları əql mehvərində dövr etsin, onun yol göstərəni və hidayətçisi yalnız nur saçan əql çırığı olsun ki, ayrı-ayrı insanlar öz şəxsiyyətlərini itirməsin və

¹⁰"Loğman" surəsi, ayə...20

millətlərinin bədbəxtliyə, fəlakətə düşməsinə səbəb olmasın.

Çox təəssüflə qeyd edirik ki, dünyanın bir çox ziyalıları, elm xadimləri, xüsusilə bəzi İsləm alimləri əql qüvvəsinin nuru ilə xalqa çırraq olmaq əvəzinə hərislik, şöhrətpərəstlik, məqampərəstlik və ya müxtəlif təəssübərələr və yersiz çarpışmaların təsiri altına düşərək, öz əql qüvvələrini şəhvət, paxılıq və millətçilik kimi mənfi xislətlərə aludə edir, nəticədə əqlin hökmünə laqeyd qalır və ona ciddi əhəmiyyət vermirler.

Bəşər tarixində Firon kimilərin əqlə əhəmiyyət verməməsinin, öz şəhvətlərini və nəfsani meyllərini əqləndən irəli keçirmələrinin və elə bu şəkildə də xalqlara hökmranlıq etmələrinin əsas səbəbi onların xalqa "Allahlıq" etmək fikrində olmalarıdır.

Kitab əhlindən (məsihi və yəhudilərdən) olan alimlərin əql qüvvəsinə deyil, yersiz təəssübərə uymalarının, özlərini bu təəssübərənin əsiri edib, əql qüvvələrini məhvə məhkum etmələrinin səbəbi bu idi ki, İsləmin zühuru ilə onlar öz aqalıqlarını, rəyasətlərini əldən verirdilər. Bundan əlavə, Fironun hakimiyyəti dövründə, ərəblərin cahiliyyət dövründə və ya İsləmin zühur etdiyi ilk dövrlərdə elmin intibahı, nurlu elm əsri gəlib çatmadığından şəhvəti əql, təəssübü həqiqət kürsüsündə oturtmaq, cəmiyyəti bir sıra ayinlərə və müxtəlif xurafatlara inandırmaq mümkün idi. Amma elmin inkişaf etdiyi indiki zamanda hamını aldatmaq qeyri-mümkündür. Amma bəzi mürtəcə fikirli "alimlər" idrakin, həqiqətlərin üstünə qalın təəssüb pərdələri çəkmək istəyir, əqlin hökmünə, idraka tabe olmaq yerinə, əsassız və puç fikirlər irəli sürürlər. Görəsən qaranlıq və təəssüblü fikirlərlə bütün aləmə nur

saçan həqiqət günəşini gizlətmək olarmı?! Heyrətdə qalmışam və bu cür yersiz, mənasız mübahisələrə məntiqi cavab verməyə heyfim gəlir!

Mən başa düşə bilmirəm ki, hansı əqli məntiq əsasında pisi yaxşıdan, fəzilətsiz və şəxsiyyətsiz adamı fəzilətli, şərəfli insandan üstün hesab etmək olar?!

الْحَمْدُ لِلّٰهِ الَّذِي قَدَّمَ الْمَفْضُولَ عَلٰى الْأَفْضَلِ

"Həmd olsun o Allaha ki, məfzulu (fəzilətdə az olanı) ən fəzilətli şəxs dən qabağa keçirdi!"¹¹

Başa düşə bilmirik: görəsən bəziləri hansı əsasa görə zalim və cahilləri Allah yolunda cihad edən ədalətli isanlardan, həqiqi alimlərdən üstün hesab edirlər? Görəsən onlar bu nəticəni Qurana istinad edərək çıxarıblar, yoxsa əql qüvvələri əsasında bu cür mühakimə yürüdür?!

Qurani-Kərimdə belə buyurulur:

فَصَلَّ اللّٰهُ الْمُجَاهِدِينَ عَلٰى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا

"Allah, Onun yolunda cihad edənləri, evlərində oturub cihada getməyənlərdən üstün edərək onlara böyük savab vermişdir."¹²

Sonra buyurulur:

لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

"Mənim əhdim (ümmətə rəhbərlik və imamət) zalımlara çatmaz!"¹³

هُنْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَ الَّذِينَ لَا يَعْلَمُونَ

"Elm sahibləri ilə elmdən xəbərləri olmayanlar (cahillər) bərabərdirmi?"¹⁴

11 "Nəhcül bəlağə"nin şərhi, (İbni Əbil Hədidi) kitabının əvvəlindəki xütbə

12 "Nisa" surəsi, ayə...95

13 "Bəqərə" surəsi, ayə...3

Ulul-əmrə (haqq imamlara) itaət etməyin Həzrəti Muhəmməd (səlləllahu əleyhi və alihu və səlləm)-ə itaət etməklə yanaşı vacib olmasını bəyan edən, elmi cəhalətdən və nadanlıqdan müqayisə olunmaz dərəcədə üstün tutan, insanıyyəti yüksək şərəf və fəzilətlə vəsf edən Quran qudlurların, özlərinin İslamin çoxlu hökm və ayələrindən məlumatsız olduqlarını iqrar edənlərin hakimiyyətini necə qəbul edər və onları "Ulul-əmr" kimi tanıyar?

Əgər ayrı-ayrı şəxsləri azad insanların mövəlesi Həzrəti Əliyyibni Əbitalib (əleyhissalam)-dan üstün tutsaq, bu bizim əql və elmimizdirmi?! Yoxsa bu, həqiqəti danmaq və puç istidlalları məntiq çərçivəsində cilvələndərməkdən başqa bir şeyir?! Qurani-Kərim öz göstərişlərinin məcmusunu "İslam" adlandırır, yəni onu haqqın qarşısında təslim olmaq, hər bir şərəf və fəzilət qarşısında təvazökarlıq sanır. Görəsən bunun əksinə əməl edən, fəzilət müqabilində təvazökarlıq deyil, təkəbbürlük və inadkarlıq edən şəxs Quran və əql qarşısında təslim olurmu, yoxsa təəssübün mənfur caynaqlarında əsirdir?

Bu yolu seçən bir "alim" karların və korların cərgəsində keçməzmi?!

İSLAM İ BİRLİK

Bildiyimiz kimi, bu gün bütün müsəlmanların ən mühüm vəzifələrindən biri "islami birlik" şüarı altında birləşmək üçün çalışmaqdır. Bu ilahi vəzifə hər bir yazıçının, natiqin, alimin və ümumiyyətlə hər bir müsəlmanın dini vəzifəsidir. Müsəlmanlar İslam düşmənlərinin qarşısında sıx birləşməli,

14 "Zümər" surəsi, ayə...9

müttəhid olmalıdır. Hər bir ayıq müsəlman bu mənətiqi sözün hazırkı dünyada nə qədər düzgün olduğunu dərindən başa düşür və müsəlmanların arasında birliyi vacib və zəruri hesab edir.

Bu gün islamın kinli düşmənləri Quranı məhv etmək üçün var-qüvvəsi ilə gecə-gündüz çalışır, əlindən gələni əsirgəmir. Lakin müsəlmanların arasında birlük yaradılması o demək deyildir ki, Quranın danılmaz həqiqətlərini inkar edək, İslamin ali məziyyətlərini və onun qeydsiz-şərtsiz seçdiyi həqiqi rəhbərlərini inkar edək! Çünkü bu növ kor-koranə birlük Quranın danılmaz həqiqətlərinə göz yummaq deməkdir.

Birlük və ittihadın mənası budur ki, Quranın, qorunmasına çalışdığı işləri davam etdirək, onun həyatbəxş sūnnələrini, mütərəqqi qanunlarınıdırçəldək bütün İslam alimləri yekdilliliklə Quranın buyurduqlarını desinlər və həvayi-nəfsin istəklərinə tabe olmasınlar, təəssübü idraka qatmasınlar.

"Birliyin" həqiqi mənası Quranda olan bir sıra həqiqətlərə göz yumaraq onu ayaq altına salmaq deyildir. Məsələn, Həzrət Əlini ev dustağı edərək, Müaviyə kimi mənfur və yaramaz şəxsi müsəlmanların "dayısı" hesab etmək, Quranın hökmü ilə hər növ eybdən, günahdan, batini və zahiri çirkinliklərdən pak və məsum olan, Allah tərəfindən Onun yer üzündəki nümayəndələri, dini işlərin qəyyumu, bütün ümmətin və müsəlmanların ixtiyar sahibi təyin edilən şəxsləri nəzərə almayıb "*birlilik xatirinə hələlik bu ayələrdə bəyan edilən pak və məsum şəxsləri kənara qoyaq*" demək və bunun müqabilində də ləyaqətsiz, şəxsiyyətsiz insanları (həmin məqsədlə) böyük bir şəxsiyyətə çevirib eyblərini gizlətmək, layiq olmadıqları gözəl

sifətlərlə vəsf etmək və s. kimi işlər Quranın ümdə məramlarının bir qismini nəzərə almamaq deməkdir. Qurani-Kərimin əsas mətləblərini kənara qoymaq olarmı?! Məgər "bu gündən etibarən müsəlmanların birliyi naminə Mühəmməd (səlləllahu əleyhi və alihu və səlləm)-in sair peyğəmbərlərdən üstün, yaxud onların sonuncusu olmasını inkar etmək lazımdır!" deyə iddia etmək olarmı?! Məgər birlik xatirinə "**fazzəllahul-mucahidinə**" ayəsini inkar edərək cihada getməyənləri mücahidlərdən üstün və ya onlarla eyni bir məqamda olmalarını iddia edə bilərikmi?!!

Məgər "zikr əhlini" kənara qoyub, cahilləri və nadanları İslamin rəhbəri bilmək və

قُلْ هُنَّ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَ الَّذِينَ لَا يَعْلَمُونَ
ayəsini unutmaq mümkün olan işdir?!

Bu cür fikirlər cəhalətlə yanaşı olan fikir olub, fəzilətləri tapdalamaq və Quranın yüksək hədəflərinin, ali məramlarının bir qismini sarsıtmaq deməkdir.

İnsaniyyətin düşməni olan cəlladların, İslamin təhlükəli düşmənlərinin, müsəlmanların qanını zəli kimi soranların və İslamin həyatını ciddi şəkildə təhdid edən yadellilərin qarşısında "islami birlik" vacibdir. Müsəlmanların arasında ünsiyyət və qarşılıqlı anlaşma, vəhdət və birlik yaratmaq, çox da əhəmiyyət kəsb etməyən bəzi ixtilaflarda güzəştə getmək, hamılıqla Allahın sarsılmaz ipi olan Qurani Məcidə sarılmaq və hər növ təfriqəcilikdən uzaq olmaq səhīh bir fikirdir. Amma bu fikir təkcə şiələrə aid edilməmişdir bizim din qardaşlarımız olan sünnü alımları də özlərinin yersiz və cəhalət üzündən olan təəssüblərindən əl

çəkməlidirlər. Mühibbuddin Xətibi və Əhməd Əmin kimi təəssübkeş "alimlər" haqq və pak olan şəxsi məzhibinə yağırdıqları iftiralardan, təhriflərdən və töhmətlərdən əl çəkməlidirlər.

QURAN VƏ YƏHUDİ ALİMLƏRİ

Quranın yəhudi alimləri haqqında ürək kövrəldən näləsi bəzi İslam alimlərinə aid edilməməlidir:

اَفَتَطْمَعُونَ اَنْ يُؤْمِنُوا لَكُمْ وَ قَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ
كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

*"(Ey müsəlmanlar!) Yoxsa istəyirsiniz ki, onlar (yəhudilər) sizə iman gətirsinlər?! Halbuki onlardan bəziləri Allah kəlamını eşidib dərk etdikdən sonra bilə-bilə onu təhrif edirlər."*¹⁵

Bu şərif ayədən məlum olur ki, yəhudi alimləri Allah kəlamını eşidir, onun haqq olmasını dərk edir, amma bilərkədən haqqı təhrif edib, həqiqətləri tərsinə qələmə verirlər. Bəzi İsləm alimləri gərək yəhudi alimləri kimi olmasınlar, həqiqəti danmasınlar. Əgər qərəzçilik və təəssübkeşlik kənara qoyulmasa, həqiqətlər tərsinə cilvələndirilməsə "birlik" fikrində olmaq xam xəyaldan, puç arzudan başqa bir şey olmayacaqdır. Buna görə də yuxarıdakı ayənin məfhumu bütün müsəlmanlara xatırladılmalıdır.

BİRLİKDƏN ÜMİDSİZLİK

Yuxarıdakı ayə müsəlmanları qəflət yuxusundan oyadır, onlara müraciətlə deyir ki, sizin yəhudi alimləri və sair yəhudilərin iman gətirməsi ilə əlaqədar bu cür şiddətli arzularınızın heç bir faydası yoxdur. Onlardan ümidiñizi kəsin: onların sözü sizinlə heç vaxt müvafiq olmayacaqdır. Çünkü,

¹⁵"Bəqərə" surəsi, ayə...75

yəhudü alımları və onların rəhbərləri Qurandakı həqiqətləri dərk edib, şəhadət verdikdən sonra sizin gözünüzün qabağında inkar edirlər. Bu ayə yəhudilər kimi bəzi millətlərin düz yola gəlməsinin, müsəlmanların onlarla rəbitə saxlanması qeyri-mümkün olmasının səbəbini onların rəhbərlərinin nadanlıqla yanaşı olan rəftar və əməl tərzində axtarmağın zəruri olduğunu anladır. Bu birlik islami birliyin əldən verilməsi ilə nəticələnə bilər. Çünkü o millətlərin rəhbərləri həqiqəti tərsinə cilvələndirmiş, arzu və ümidi ləri məyusluğa چevirmişlər. Görəsən, bu ayə həvəyinəfsə tabe olan bəzi alımların yersiz və puç təəssübləri nəticəsində İslam fırqələri arasında birlik məsələsinin xam xəyal olduğunu bəyan etmirmi?!

Quranın təsdiq etdiyi Allah bəndələrinin haqqını tapdalayan bu təəssüblərlə yanaşı, müsəlmanların İslam düşmənləri qarşısında vahid və sıx bir cərgədə birləşməsi necə mümkün ola bilər?!

Yuxarıdakı ayədən belə nəticə almaq olar ki, müsəlmanların birliyinin ilkin şərti yersiz təəssübləri kənara qoymaq, sağlam idrak əsasında hökm etmək üçün əqlə istinad etməkdir. Biz puç və yersiz təəssüblərlə qarışan nəfsani istəklərə uymamalı, rəyasət və məqam fikrində olmamalı, Qurani düzgün şəkildə dərk etmək fikrində olmalıdır. Amma təəssüflə, bəzi İslam alımlarının təlqin etdiyi qeyri-normal təfəkkürlərdən bir neçəsini burada qeyd etmək məcburiyyətindəyik (halbuki onların yüzlərlə nümunəsi vardır).

Ümidvariq ki, bu alımlar İslamın müqəddəslərinə mürgüləyən gözlərlə baxıb ona zərbə vurmasınlar, müsəlmanların birləşməsi üçün şərait hazırlasınlar.

"MÜBAHİLƏ" AYƏSİ BARƏSİNDE

فَمَنْ حَاجَكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ
تَعَالَى وَوَا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَ
أَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ تَبَّهُونْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَيِ الْكَادِيْنِ

"Hər kəs səninlə onun (İsa əleyhissalamın) barəsində, sənə elm gəldikdən sonra mübahisə etsə, de: Gəlin övladlarımızı və övladlarınızı qadınlarımızı və qadınlarınızı nəfsimizi (canımızı) və nəfsinizi (canınızı) çağırıb mübahilə edək, sonra Allahın lənətini yalançulara qərar verək."¹⁶

Böyük sünнü alimi və "Əl-minar" təfsirinin müəllifi öz kitabında yazar: "Rəvayətlərə əsasən, Peyğəmbərimiz tərəfindən Əli, Fatimə və onun övladlarının (Həsən və Hüseynin) bu iş üçün seçilməsində heç bir şəkk-şübhə yoxdur. Rəvayətlərdə də bu dörd nəfərin adı çəkilib. Amma bu rəvayətlərin hamısı şəhərəndən hesab olunur. Hətta bu rəvayətlər bizim tərəfimizdən (sünнü alımları tərəfindən-müt.) nəql olunsa da şəhərlərin hədislərindən götürülmüşdür. Həmçinin qeyd edilməlidir ki, belə bir şeyi yayılıb ki, bu yalançı şəhərlər öz yalanlarını gizlətmək üçün bəyənilmiş yol seçməyiblər. Sual oluna bilər: Ərəblərdən hansı biri "nisaəna" (qadınlarımızı) kəlməsini təkcə Peyğəmbərin qızına aid edir? Xususən mübahilə edən zaman Peyğəmbərin bir neçə zövcəsi var idi. Bu kəlmənin cəm olduğu halda yalnız bir nəfərə, o da Peyğəmbərin qızına aid olması necə mümkün ola bilər?! Bundan əlavə, "ənfüsəna" (nəfslərimiz, canlarımız) kəlməsindən məqsədin Əli (rəziyəllahu ənhi) olması lap təəccübüldür!!"

16 "Ali İmran" surəsi, ayə...61

BU MÜFƏSSİRİN RÜSVAYÇİLİĞİ VƏ TƏƏSSÜB DƏRƏCƏSİ!

Bu sözlər "Əl-minar"ın müəllifinin ürəyində şiddətli təəssüb təlatümü yaradır. Bu kitabın müəllifinə (Rəşid Rzaya) "Haqq sözü" və ya "Əlmizan" təfsirində dəqiq şəkildə cavab verilib. Bu müqəddimədə isə, onun cavabını qısa işarələrlə veririk.

Bunu deyə bilərik ki, "Əl-minar"ın müəllifinin sözləri onun həddindən artıq təəssübkeş olduğunu göstərir. Biz şıə rəvayətlərdə məsum imamların Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm)-dən mötəbər sənədlər əsasında nəql etdikləri sözləri necə yalan hesab edə bilərik?! Yoxsa "Əl-minar" təfsirinin müəllifi Peyğəmbərimizin "Baqirul-ülüm" (elm dəryalarını yaran) adlandırdığı İmam Mühəmməd Baqir (əleyhissalam)-in yüksək elmi dərəcəsini adı bir rəvayətçinin dərəcəsindən aşağı hesab edir? Halbuki, o, Əbu Hüreyrə kimi yalançıların hədislərinə istinad edir, amma İmam Sadiq və İmam Baqir (əleyhiməssalam) kimi nübüvvət xanədanında tərbiyə görmüş iki pak şəxsiyyətin nəql etdiyi rəvayətləri mötəbər hesab etmir!

Belə çıxır ki, yalnız Əbu Hüreyrə və onun kimilər Quranla tanışdır! Lakin Quranın təbiri ilə Allahın ən istəkli və seçdiyi əziz bəndələri olan Peyğəmbər övladlarının Quranla tanışlığı yoxdur?!

Məgər Qurani-Kərim:

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عَبْدَنَا

"Sonra Biz bu Kitabı Öz bəndələrimizdən olan seçdiyimiz şəxslərə ırs verdik"-deyə buyurmur?

Ey "Əl-minarın" müəllifi! Tutaq ki, sən Allahın Rəsulunun savadlı, alim övladlarını ilahi kitabın varisi bilmirsən, amma de görək onları ayədəki "ibad" da (Allah bəndəsi də) hesab etmirsən?!

"Əl-minar"ın müəllifinin şıə rəvayətlərinə, habelə, imamların vasitəsilə Peyğəmbər (səlləllahu əleyhi və alihə və səlləm) -dən nəql olunan və bunlardan başqa heç bir istinad nöqtəsi olmayan əksər rəvayətlərə tənə vurmaqdə, gözdən salmaqdə məqsədi təəssübdən başqa bir şeydirmi?! Belə bir təfəkkür təəssüb və inadkarlıq deyildirmi?!

Hətta bunları nəzərə almasaq da, soruşula bilər ki, məgər bu hədisləri yalnız şıə alımları nəql edir?! Heç qeyrişə kitablarını müləhizə etmisiniz və bu rəvayəti orada görmüsünüz?! Yoxsa yuxulu halda görmüsünüz və hədislərin sənədlərini qarışq salmışız?!

Yoxsa sünnü alimi Beyhəqi "Dəlailün-nübüvvət" kitabında "Vəfdü-Nəcran" hadisəsini qeyd etməyib və Peyğəmbər (səlləllahu əleyhi və alihə və səlləm) -in seçdiyi şəxslər içində Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-dan başqasının olduğunu yazıb?!

حَدَّثَنَا أَبُو عَبْدِ اللَّهِ الْحَافِظُ أَبُو سَعِيدٍ وَمُحَمَّدُ بْنُ مُوسَى بْنُ الْفَضْلِ قَالَ حَدَّثَنَا أَبُو الْعَبَّاسِ مُحَمَّدُ بْنُ يَعْقُوبَ حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ الْجَبَارِ حَدَّثَنَا يُونُسُ بْنُ بُكَيْرٍ عَنْ سَلَمَةَ بْنَ عَبْدِ يَسُوعَ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ قَالَ يُونُسُ...

Hakim "Müstədrək" kitabında Əliyyibni İсадan, o da Əhməd ibni Məhəmməd Əzhəridən, o da Əliyyibni Hücrdən, o da ibni Müshirdən, o da Davud ibni Əbi Hinddən belə nəql edir: *Yuxarıda qeyd olunan ayədəki "ənfüsəna" kəlməsindən məqsəd İmam Əli ibni Əbu Talib, "əbnaəna"*

kəlməsindən məqsəd İmam Həsən və İmam Hüseyn, "nisaəna" kəlməsindən məqsəd isə Fatimədir.

Məgər Əbu Davud Təyalisi bu hədisi mürsəl şəkildə Şəbidən nəql etmirmi? Bu hədis İbni Abbasdan və Bərradan nəql olunmayıbmı? Heç olmazsa öz imamınız və "dinin dayağı və qoruyucusu" ləqəbi verdiyiniz Əbil Fəda İsmail ibni Kəsir Qureyşinin təfsirini oxuyun ki, "mübahilə" barəsindəki rəvayətlər yadınızdan çıxmasın. Yaxşı olardı ki, mötəbər tarix kitabınızı "Əliyyibni Əsirin "Kamil" kitabını bir də vərəqləyəsiniz. O, 2-ci cildin 293-cü səhifəsində belə yazar:

"Nəcran məsihiləri Aqibə Səyyidi əlavə bir neçə nəfərlə "mübahilə" üçün Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in yanına göndərdilər. Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) onlarla mübahilə etmək üçün Əli, Fatimə, Həsən və Hüseynlə birlikdə evdən çıxdı. Aqib və Seyyid onları görəndə dedilər: "And olsun Allaha, biz gördüyüümüz bu dəstədə elə şəxslər vardır ki, əgər dağları yerindən qopartmaq istəsələr, şəksiz bacararlar!" Beləliklə onlar bu məsum, pak şəxsləri gördükdən sonra qorxub mübahilə fikrindən döndülər."

Bəli, sizin istədiyiniz adam və həmfikriniz öz aliminiz Təbəridir. O, tarixdə baş vermiş hadisələrin hətta ən incəliklərini belə öz kitabında yazmışdır. Lakin "Vəfdü-Nəcran" hadisəsinə çatanda yalnız bir sətr, onu da müəmmalı şəkildə yazar, "Mübahilə" ayəsi haqqında isə ümumiyyətlə heç nə yazzır. Halbuki, mübahilə hadisəsi Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in dövründə ən həyəcanlı, ən həssas və ən mühüm məsələlərdən biri idi. Çünkü İslam dini məsihiyyət

ilə üzbəüz idi. Bu hadisədə məsihiyyət dünyasının İslam aləmi ilə olan müxalifətinə son qoyacağı, İsa peyğəmbər haqqında məntiqi kəlami qəbul edərək İslamı qəbul edəcəkləri mümkün idi.

"Əl-minar"ın müəllifi belə təsəvvür edir ki, şiələrin rəvayətləri mübahilə ayəsinə tətbiq oluna bilməz! O, deyir: "Hansı ərəb "nisaəna" kəlməsindən "qız" başa düşür?" Biz də ondan soruşuruq: "Hansı şəxsi alimi deyir ki, "nisaəna" kəlməsinin mənası Fatimə(əleyha salam)-dır?"

"Mübahilə" hadisəsində Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: "*Biz qadınlarınızı, övladlarınızı və nəfslərinizi (canlarınızı) mübahilə etmək (haqq yolda olmayan tərəfi qarğış etmək) üçün gətirək. Siz də öz qadınlarınızı, övladlarınızı və nəfslərinizi gətirin.*" Məgər o Həzrətin məqsədi "Mən İslam qadınlarından, İslam övladlarından və ruhları mənimlə, İslamlı bir olanları gətirirəm, siz də eyni qayda ilə Məsihi qadınlarından, Məsihi övladlarından və ruhları məsihi dini ilə bir olanları gətirin"-demək deyildimi?! Əgər siz belə incə mətləbləri başa düşmürsünüzsə, onda bunun oxşarlarını, o cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in buyurduğu:

أَنَا أَبْنُ مَكَّةَ وَمِنْيَ أَنَا أَبْنُ زَمْرَمَ وَصَنْفَا

"*Mən Məkkənin və Minanın oğlu, "Zəmzəm"in və "Səfa"nın oğluyam.*" Habelə,

أَنَا وَ عَلَيٌّ أَبُوَاهُ هَذِهِ الْأَمَّةِ

"*Mən və Əli bu ümmətin (mənəvi) atasıyıq*" kəlamını necə başa düşərsiniz? Sizcə, müsəlmanların bir-birinə salam verməsinin hökmünü bəyan edən

فَإِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَلَيْ أَنفُسْكُمْ تَحِيَّةً مِنْ عِنْدِ اللَّهِ

"*Evlərinizə daxil olduqda "nəfslərinizə" salam verin*"¹⁷ Allah tərəfindən olan bir salamladır! ayəsinə əsasən, siz bir evə daxil olub orada təkcə bir nəfəri görsəniz, ona salam verməz və "bu ayə bir nəfərə salam verməyi əmr etmir" deyərsinizmi?! Və "ənfusikum" cəmdir, ərəblər də "ənfus" kəlməsindən bir nəfərin mənasını başa düşmür"-deyə dəlil gərirərsinizmi?!

Bəli, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in "*Biz də öz qadınlarımızı gətirək*"-deyə buyurduğunu biz də qəbul edirik, lakin hədislərə əsasən, bu hadisədə İslamin ən ləyaqətli qadını "Fatimə (əleyha salam)-ı gətirdi.

Biz "nisaəna" (qadınlarımız) kəlməsindən Peyğəmbərin zövcələrinin başa düşülmədiyini iddia etmirik. Amma qadınların içində ən ləyaqətli İslam qadını Fatimə idi. Biz "nisaəna" kəlməsinin məfhumunun "qız" ilə eyni olduğunu iddia etmirik. Sadəcə olaraq Fatimənin (əleyha salam) İslamba ən nümunəvi qadın olduğunu, həmçinin "nisa"nın ən bariz nümunəsinin də məhz Fatimə olduğunu deyirik.

Biz "ənfüs" (nəfslər, canlar) kəlməsinin "nəfs" in cəmi olmadığını iddia etmirik. Biz deyirik ki, "ənfüs" kəlməsinin nümunəsi ruhu Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in ruhu ilə bir, özü də İslamin bir hissəsi, yaxud İslamin özü olan şəxsdir. O da Həzrəti Əliyyibni Əbitalib (əleyhissalam)-dır, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) mübahilə üçün kişilərdən yalnız onu özü ilə aparmışdı.

17 "Nur" surəsi, ayə...61

Biz "Mübahilə" ayəsi ilə iftixar edir, bu böyük hadisədə iştirak edənləri ən böyük şəxsiyyətlər hesab edirik. Çünkü İslam aləmində yeganə nümunə qadın Fatimə (əleyha salam)-dır və (qadınlar içərisində) Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) münasib olan kəs də yalnız odur. Həmçinin, kişilər içində ruhu Peyğəmbərin ruhu ilə bir olan yalnız Əliyyibni Əbitalib (əleyhissalam)-dır. Peyğəmbərin həqiqi övladları da Həsən və Hüseyn (əleyhiməssalam)-dır ki, bunların da hamısı mübahilə üçün gəlmişdi.

Bu hadisə ilə əlaqədar münaqişə çoxdur. Biz onlara azacıq işarə ilə kifayətlənir, eyni zamanda bu cür yersiz təəssübərdən gileyənlənirik.

وَ مِنَ النَّاسِ مَنْ يَسْرِي نَفْسَهُ أَبْغَاءَ مَرْضَاتِ اللَّهِ وَ اللَّهُ
رَوُوفٌ بِالْعِبَادِ

*"Camaatdan bəziləri (Peyğəmbərin Mədinəyə köçdüyü gecə- "lelylətül-məbit" gecəsi o Həzrətin yatağında yatıb) Allahın razılığı xatırınə öz canlarını satırlar. Allah Öz bəndələrinə rəuf (çox rəfətli) və mehribandır."*¹⁸

Seyyid Qütb "Fizilalil-Quran" kitabında bu ayənin romalı Süheyb ibni Sinan haqqında nazıl olduğunu iddia edir, amma Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-in çox təhlükəli bir vaxtda Peyğəmbərin yerində yatmasına əsla işarə etmir!¹⁹

18"Bəqərə" surəsi, ayə...27

19Müşriklər Peyğəmbərimizi öldürmək üçün 40 cəngavər hazırladılar. Onlar, Peyğəmbəri yatdığı yerdə öldürməyi qərara aldılar. Bundan xəbər tutan Peyğəmbər Əli (əleyhissalam)-a onun yerində yatmağı təklif etdi ki, düşmənlər elə bilsin yatan Peyğəmbərdir. Əli (əleyhissalam) bu təklifi səmimi qəlbdən qəbul etdi.

"Əl-minar"ın müəllifi isə bu ayənin nə üçün nazil olduğu barədə heç nə demir!!

Amma böyük sünbü alimi Fəxr Razi Əliyyibni Əbitalib (əleyhissalam)-in o gecə Peyğəmbərin yerində yatması haqqında dəyərli bir rəvayət nəql edir, lakin yuxarıdakı ayənin şəni-nüzulunu göstərən bu rəvayətin incəliklərinə əhəmiyyət vermir. O, əsl həqiqəti gizlətmək və ayənin Süheyb haqqında nazil olmasını sübut etmək üçün çox çalışıb, "şira" (ayədəki "yəşri" felinin köküdür) kəlməsinin "iştira" (yəştəri felinin məsdəridir) mənasına olduğunu iddia edib.²⁰

Fəxr Razi belə yazır: Küfr və məsiyət (günah) nəfsin, günahgar şəxsin öz ixtiyarından çıxmamasına səbəb olur. Günah edən şəxs sanki özünü oda satır. Bu halda onun üsyankar nəfsi, canı odun haqqı, mülkü olur. Əgər sonradan öz günah və cinayətlərindən əl çəkərək Allaha müti olsa, sanki öz canını oddan satın alır!" Fəxr Razi bu bəyanla ayədəki "şira" (satmaq) kəlməsini "iştira" (satın almaq) mənasında yozmaq istəyir. Onun dediyinə görə "əgər bir kəs Allahın razılığını qazanmaq üçün bir iş görürsə, sanki öz nəfsini oddan satın almış olur!"

Təbiidir ki, "şira" kəlməsini bu cür məna etsək (özünün "satmaq" mənasında deyil, "iştira" – satın almaq mənasında işlətsək) Süheybin işi ilə müvafiq olacaq. Çünkü o, Məkkəlilərin əlindən xilas olub

(Çünkü həm Peyğəmbərin canı, həm də İslam xətərə düşmüdü.) Peyğəmbər isə məxfi olaraq Məkkədən Mədinəyə tərəf hərəkət etdi. (Mütərcimdən.)

²⁰"İştira" isə yəşrinin deyil, "yəştərinin" köküdür. (Mütərcimdən.)

Mədinəyə getmək, Peyğəmbərə (səlləllahu əleyhi və alihə və sələm) qoşulmaq üçün bütün mal-dövlətini əlindən verdi. Deməli, o, mal-dövlətini verdi və müsəlmanlara, Peyğəmbərə (səlləllahu əleyhi və alihə və sələm) qoşulmağı satın aldı ("iştəra").

CAVAB:

Görəsən, Fəxr Razi nə üçün ayəni belə gülünc məna edərək "yəşri nəfsəhu" cümləsini özünün əsl və həqiqi mənasında (satmaq) işlətmir? Siz "günahkar öz canını oda satır" deyə inandığınız kimi, bunu da qəbul edin ki, "pəhrizkar, təqvalı insan da öz canını cənnət müqabilində Təqvalı insanın nəfsinin haqqı cənnətdir. Nə üçün günah edəndə nəfs satılır və od alıcı olur, amma itaət edəndə nəfs satın alınır, satıcı isə od olur!

Bundan əlavə, "şira" kəlməsinin Quranda, yaxud ümumiyyətlə ərəb dilində və ya ərəblərin içində "iştira" mənasında da işlənib-işlənmədiyini araşdırmalıyıq. İştira "satın almaq", (ondan alınan) "müstəri" isə alıcı mənasındadır. "Şira" isə onun əksinə olaraq satmaq deməkdir. Bu iki məna bir-biri ilə tam ziddiyət təşkil edir-*müt*.

QURANA MÜRACİƏT EDƏK

Quranın dörd ayəsində "şira" kəlməsi, hamısında da "satmaq" mənasında işlənib. Bu ayələr aşağıdakılardan ibarətdir:

فَلْيَقَاتُنْ فِي سَبِيلِ اللهِ الَّذِينَ يَسْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْأَخْرَةِ

"Dünya həyatını satıb axırəti alanlar, gərək Allah yolunda cihad etsinlər."²¹

وَ شَرَوْهُ بِتَمَنٍ بَخْسٍ دَرَأَهُمْ مَعْدُودَةٌ

21 "Nisa" surəsi, ayə...74

"*Yusifi ucuz qiymətə*" bir neçə dirhəmə satdilar.²²

وَ لِيُسَّ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ

"Özlərini necə də pis şeyə satdilar!"

Bu ayə sehr və cadu ilə məşğul olub özlərini onun müqabilində satanları məzəmmət edir. Bu üç ayə "şira" kilməsinin "satmaq" mənasında olduğunu sübut edir. Dördüncü ayə isə əvvəldə qeyd olunan "Leylətül-məbit" ayəsidir. Əgər yuxarıdakı üç ayədə "şira"nın əsl mənası məlum oldusa, onda nə üçün bu ayədə də onun öz həqiqi və aşkar mənasını götürməyək?! Halbuki, "şira" kəlməsi həm lügətdə, həm də ərəblər içində "satmaq" mənasındadır.

Bəli, "şira" kəlməsini özünün əsl mənasında işlətməməyin səbəbi yanız puç təəssüb və inadkarlıqdır! Halbuki Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam)-ın gördüyü iş "satmaq", Süheybin gördüyü iş isə "satın almaq"la uyğun gəlir.

Pəhləvanların ən şücaətlisi İmam Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in canını qorumaq, Qüreyş kafirlərinin o Həzrətə qarşı hazırladıqları sui-qəsdin qarşısını almaq üçün onun yerində yatdı. İmam Əli (əleyhissalam)-in öz canını təhlükəyə salması Peyğəmbərlə əmioğlu olduğuna görə deyildi. (Çünki hər kəs öz canını hamidan çox istəyir.) Əksinə, Əli (əleyhissalam)-in bu işi yalnız Allahın razılığını əldə etmək üçün idi. İrfan istilahı ilə desək, Allahda fani olan bir kəs Onun razılığını qazanmaq üçün canını belə fəda etməyə hazır olur, şəhadət iftixarını dünya həyatından üstün tutur.

22 "Yusif" surəsi, ayə...208

İmam Əli (əleyhissalam) öz canını satıb, Allahın razılığını almağa hazır olduğuna görə Peyğəmbərin yerində yatmışdı. Deməli, bu ayə Süheybin haqqında deyil, Həzrət Əliyyibni Əbitalib (əleyhissalam) haqqında nazil olub.

Bu həqiqəti Əbdühün ustadı olan Seyyid Qütb və Fəxr Razi kimilər çox yaxşı dərk edirlər. Onların bu həqiqəti hətta bizdən də yaxşı dərk etmələri inkarolunmazdır. Lakin əql təəssübə qarışdıqda nə etmək olar?! Bu ikisinin qarışığının nəticəsi haqqı-həqiqəti gizlətmək, haqq yolundan azmaqdır. Bizimlə qardaş olan islam alimlərinin kitablarında əqlin təəssüb və inadkarlıqla bu cür qarışması halları saysız-hesabsızdır. Məhz bu yersiz təəssübkeşlik müsəlmanlar arasında itthadi və birliyi iflic vəziyyətə salır.

"TƏTHİR" AYƏSİ

Siz əziz oxuculara təqdim edilən bu kitabda "Təthir" ayəsi haqqında söhbət gedir. Siz bu kitabı mütaliə etməklə yersiz təəssübə qapılan, həvayi-nəfsə tabe olan bəzi insanların sözləri ilə müəyyən qədər tanış olacaqsınız. Biz bu ayəni şərh edərkən Alusi kimilərlə qarşılaşış öz elmi mübahisəmizi davam etdirəcəyik.

Bu ayəni misilsiz təhqiqatla, insaflı bir nəzərlə araşdırmışıq. Bəlkə də "Təthir" ayəsi barəsində hələ də ayrıca bir kitab yazılmayıb. Allaha şükr edirik ki, qarşıya çıxan bütün çətinliklərlə belə, bu ayəni təfsir etməkdə bizə böyük kömək etdi. Bizi bu işə təşviq etdiklərinə görə böyük din alımlarınə və müctehdlərinə səmimi qəlbdən təşəkkür edirik.

Bütün fəzilət sahiblərinə, yazıçılara, İslamin müxtəlif fırqələrindən olan müsəlaman

qardaşlarımıza bu kitabı oxumağı tövsiyə edirik. Bugünkü təlatümlü dünyada ən böyük və mühüm vəzifələrimizdən biri həqiqətləri aşdırmaq, məsum İmamlarımızın haqqını müdafiə etməkdir. Çünkü yalnız Allahın seçdiyi bəndələrin "İmamların rəhbərliyi bəşər cəmiyyətini ali-insani məqsədlərə çatdırıb ixtilaf və çəkişmələrin kökünü birdəfəlik kəsə bilər, dünyanın dahi mütəfəkkirlərinin çatmaq üçün səy etdikləri məqsədləri gerçəkləşdirə bilər.

"Vəssəlamu əla mənittəbəəl-huda", Qum Elmiyyə Hövzəsi, Şəhabuddin İşraqi, Məhəmməd Müvəhhidi Fazıl Lənkəranı.

Zilqədə, 1391 (1970)

BEŞ ƏSAS MƏTLƏB

1- "*Təthir*" ayəsi ilə *Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm)* -in zövçələri haqqında nazil olan ayələr arasında heç bir bağlılıq yoxdur

2- "*Təthir*" ayəsi müstəqildir və xüsusi yerdə yerləşdirilib

3- "*İnnəma yüridullahu*" ayəsindəki "*iradə*" kəlməsinin mənası

4- *Quran nögteyi-nəzərindən "rics"*in mənası

5- "*Təthir*" ayəsində "*Əhləl-beyt*" kəlməsindən məqsəd.

"TƏTHİR" AYƏSİ

اَنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَ كُمْ تَطْهِيرًا

"Həqiqətən, Allahın istək və iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb, Sizi pak-pakızə qərar versin." "Əhzab" surəsi, ayə:33

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لَا زُوْجَكَ إِنْ كُنْتَ ثُرْدَنَ الْحَيَاةِ الدُّنْيَا وَ
رِبْنَتَهَا فَتَعَالَيْنَ أُمَّتُكُنَّ وَ أُسَرَّ حُكْمَنَ سِرَّاً حَمِيلًا

"Ey Peyğəmbər, öz zövcələrinə de ki, əgər dünya
həyatı və onun zinətini istayırsınızsa, gəlin sizə
hədiyyə verib sonra təlaq verim gözəl bir təlaq
ilə." ("Əhzab" surəsi, 28)

وَ إِنْ كُنْتَ ثُرْدَنَ اللَّهِ وَ رَسُولَهُ وَ الدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعْدَ
لِلْمُحْسِنَاتِ مِنْكُنَّ أَجْرًا عَظِيمًا

"Və əgər Allahi, Onun Rəsulunu və axırəti
istayırsınızsə, onda (bilin ki,) həqiqətən Allah
sizlərdən olan gözəl əməl sahiblərinə böyük savab,
mükafat hazırlamışdır." ("Əhzab", surəsi, 29)

يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاجِحَةٍ مُّبِينَةٍ يُضَاعِفُ لَهَا
الْعَذَابُ ضِعْفَيْنِ وَ كَانَ ذَلِكَ عَلَى اللَّهِ بِسِيرَةِ

"Ey Peyğəmbərin zövcələri, sizlərdən hər kəs
aşkar bir pis əməl görsə, onun əzabı iki qat
aratırılacaq və bu iş Allah üçün asandır."
("Əhzab", surəsi, 30)

وَ مَنْ يَعْثُثْ مِنْكُنَّ لِلَّهِ وَ رَسُولِهِ وَ تَعْمَلْ صَالِحًا نُؤْتِهَا
أَجْرَهَا مَرَّتَيْنِ وَ أَعْنَدَنَا لَهَا رِزْقًا كَرِيمًا

"Və sizlərdən hər kəs Allaha və Onun Rəsuluna
müti olub saleh əməl şörsə, o əməllərin savabını
iki qat artıq verərik və onun üçün çox dəyərli ruzi
əta edərik." ("Əhzab", surəsi, 31)

يَا نِسَاءَ النَّبِيِّ لَسْتُمْ كَاحِدٍ مِّنَ النِّسَاءِ إِنَّ الْقَوْنَ فَلَا
تَحْضُنَ بِالْقَوْلِ فَيَطْمَعُ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَ قُلْنَ قُوْلًا
مَعْرُوفًا

"Ey Peyğəmbərin zövcələri! Allah qarşısında
təqvalı olsanız, bu halda siz sair qadınların heç
biri kimi deyilsiniz. Buna şörə də yad kişilərlə
yumşaq (əzilə-əzilə) danışayın, yoxsa qəlblərində

xəstəlik olanlar sizə tamah salar. Və siz də layiqli sözlər danışın!" ("Əhzab", surəsi, 32)

وَ وَقْرَنَ فِي بُيُوتِكُنَّ وَ لَا تَبَرَّجْ الْجَاهِلِيَّةِ الْأُولَى وَ أَقْمَنَ الصَّلَوةَ وَ أَبْيَنَ الرِّكْوَةَ وَ أَطْعَنَ اللَّهَ وَ رَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرُكُمْ تَطْهِيرًا

"Və öz evlərinizdə qalın, ilkin cahiliyyət dövründəki kimi (camaat arasında) zahir olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Allahın iradə və istəyi yalnız bu olmuşdur ki, Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb, sizi pak-pakızə qərar versin." ("Əhzab" 33)

وَ اذْكُرْنَ مَا يُنَثَّلِي فِي بُيُوتِكُنَّ مِنْ أَيَّاتِ اللَّهِ وَ الْحِكْمَةِ إِنَّ اللَّهَ كَانَ لَطِيفًا حَبِيرًا

"Sizin evlərinizdə tilavət olunan Allahın ayələrini, hikməti xatırlayın. Həqiqətən Allah lütf sahibi və hər şeyə agahdır." ("Əhzab", surəsi, 34)

"TƏTHİR" AYƏSİ

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرُكُمْ تَطْهِيرًا

"Həqiqətən, Allahın istək və iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb Sizi pak-pakızə qərar versin."²³

Bu şərif ayə ən məşhur ayələrdən biridir və sünənüşü rəvayətlərində qeyd olunduğu kimi, xususi bir hadisə ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in ən yaxın adamları barəsində nazil olmuşdur. Bu ayənin Əhli-beytin yüksək məqama malik olmalarına, layiqli, pak və məsum

23 "Əhzab" surəsi, ayə...33

şəxsiyyətlərinə dəlalət etməsində əsla şəkkə yer yoxdur.

"Təthir" ayəsi insaniyyətin ən yüksək dərəcələrində olanların fövqündə dayanan şəxsiyyətlərdən söz açır. Onlar özlərini fəzilət, ismət, paklıq, əzəmət və sair layiqli səciyyələrlə zinətləndirmiş insanlardır.

"Təthir" ayəsi həqiqətgörən, müdrik insanların diqqətini ismətli, pak və məsum şəxsiyyətlərə tərəf yönəldir, həqiqətə yabançı olan təəssübkeş insanları qalın təəssüb pərdəsində tora salır, Əhli-beytin haqq, fəzilətli və layiqli olmalarını etiraf etməkdən qəcmalarını qeyri-mümkün edir. Nəticədə aydın fikirli insanların nəzərində onların haqq olması cilvələnir.

İndi isə şərif "Təthir" ayəsi ilə əlaqədar dərin və geniş araştırma aparmaq lazımdır. Birinci mərhələdə rəvayət və hədisləri nəzərə almadan "ümumiyyətlə" beş əsas və mühüm məsələ diqqət mərkəzində olmalıdır:

1-"Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə xitab məqamında nazil olan ayələrin içində yazılımasına baxmayaraq bu ayələrə dərindən diqqət yetirməklə məlum olur ki, "Təthir" ayəsi o həzrətin zövcələri haqqında nazil olmayıb.

2-"Təthir" ayəsinin şəni-nüzulunu araşdırarkən məlum olur ki, bu ayə xüsusi bir yerdə və Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələrinin birinin evində nazil olmuşdur, amma Quranda yazılırkən o həzrətin zövcələri haqqında nazil olan ayələrin içində aşağıdakı şəkildə yerləşdirilib:

وَ وَقْرَنَ فِي بُيُوتِكُنَّ وَ لَا تَبَرِّجْ الْجَاهِلَةَ الْأُولَىٰ وَ
أَقْمَنَ الصَّلَوةَ وَ أَتَيْنَ الرَّكْوَةَ وَ أَطْعَنَ اللَّهَ وَ رَسُولَهُ إِنَّمَا يُرِيدُ
اللَّهُ لِيُدْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا

3- "İnnəma yuridullah" cümləsindəki "iradə" kəlməsinin (bu, "yuridu"nun məsdəridir-*müt*) mənası nədir?

4-Quran nəzərindən "rics" nə deməkdir ki, onun Əhli-beyt dən ümumiyyətlə inkar olunduğunu göstərsin?

5- "Əhləl-beyt" kəlami (sintaktik) tərkibdə nədir? "Əhli-beyt" in məfhumu daha geniş olub Peygəmbərin bütün yaxın adamlarına şamil olur, yoxsa ümumi məfhum olmayıb sadəcə olaraq onların içində bəzi şəxsiyyətləri göstərən "müsir" (işarə edən) ünvanıdır? Başqa sözə desək, "Əhli-beyt" kəlməsində vəsfî məna nəzərə alınıbdır, yoxsa məxsus şəxslərə aiddir?

BİRİNCİ MƏSƏLƏ BARƏSİNDE TƏHQİQ

Şübhəsiz, söyügedən ayələr Mədinədə nazil olmuşdur. Çünkü, mübarək "Əhzab" surəsinin bütün ayələri mədənidir. Xüsusilə bunu nəzərə alaq ki, Peygəmbər (səlləllahu əleyhi və alihə səlləm) -in zövcələri barəsində nazil olan ayələr Həzrətin onlarla izdivac etməsindən sonra nazil edilmişdir.

Deməli, bu ayə Peygəmbər (səlləllahu əleyhi və alihə səlləm) -in bərəkətli ömrünün axırlarında nazil olub. Bu zaman o Həzrətin bir neçə zövcəsi var idi və əsas etibarı ilə onların hamısı, yaxud əksəriyyəti həmin halda qalmışdır. Həzrətin vəfatından sonra özlərinə "Ümmül-möminin" (möminlərin anası) ləqəbini alıb, böyük iftixar sahibi oldular.

Bu ayələr mühüm bir işlə əlaqədar Peyğəmbərin zövcələrinə xitab edərək onlara faydalı nəsihətlər verir. Çünkü o Həzrətin vəfatından sonra onun zövcələri İslamin gələcəyində mühüm fəaliyyət göstərə bilər və "Ümmül-möminin" ləqəbindən suisitfadə edərək təxribatçı ünsürlərin təsirinə məruz qalar, həqiqətdən agah olmayan avam müsəlman kütłələrini İslamin haqq yolundan azdırıb, onları İslam və müsəlmanların zərərinə tamam olan hansısa bir yola vadər edə bilərdilər. Məhz buna görə də Qurani-Kərim onlara öyünd-nəsihət verərək xatırladır ki, gələcəkdə öz vəzifələrinə düzgün şəkildə əməl etsinlər, İslamin zərərinə tamamlanan, müsəlmanların həqiqi rəhbərlərinin çətinliklərlə qarşılışmasına və İslam ümmətinin parçalanmasına səbəb olan bir iş görməsinlər.

Birinci ayədə Allah-Taala Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələrinə xitab edərək belə buyurur:

"Ey Peyğəmbər, öz zövcələrinə de ki, əgər dünya həyatı və onun zinətini istəyib ona məftun olsanız, qadınlara xas olan həvəslərə düber olsanız, bilin ki, bu cür düşüncələr və maddi həyata qapılmaq Allahın Rəsulunun şəninə layiq deyil və çox keçməz ki, o Həzrətin zövcəsi olmaq iftixarından məhrum olarsınız belə olan halda gəlin sizi bəhrələndirib təlaq verim" gözəl bir təlaq ilə." ("Əhzab" surəsi, ayə:28)

İkinci ayədə buyurulur ki, əgər Peyğəmbərin hədəfinə diqqət yetirsələr, (hansı ki, o Həzrətin bütün niyyət və diqqəti Allaha yönəlmüşdi) bu iftixarlı üslubun və o Həzrətlə birgə həyat sürməyin ən böyük mükafatlarına çatarlar.

Üçüncü ayədə isə onların həssas mövqeyi, məqam və rəftarları barəsində buyurulur: "*Güman etməsinlər ki, aşkar günahlara batsalar, yaramaz işlər görsələr adı camaat kimi sadəcə bəyənilməz işlər görmüşlər. Əksinə, Peyğəmbərin zövcələri olduqlarına görə, bu işlər çox həssas və ağır cəzani gərəkli edir.*" ("Əhzab", surəsi, 29)

Dördüncü ayə yuxarıdakı ayənin müqabilində buyurur: "*(Pis əməllər cəzani iki qat artırduğu kimi) Allah qarşısında təqvaya riayət edib xalis bəndə olmağın, Peyğəmbərə qeydsiz-şərtsiz itaət etməyin və Allah bəyənən yolla getməyin də kəramətli həyatdan faydalanaq kimi iki qat savabı vardır.*"

Beşinci ayə məsələni daha açıq şəkildə bəyan edərək buyurur: "*Həyatda özlərini adı qadınlarla müqayisə etməsinlər. Əgər pis və yaramaz işlərdən çəkinsələr, qadir Allahi nəzərə alsalar, Allahın bütün işlərə mükafat və ya cəza verəcəyini bilsələr, əsla sair qadınlarla müqayisə ediləsi deyillər.*"

Deməli, onlar riyə və hiylədən uzaq olan düzgün yolla getməli, hətta səsin tonunda, danışq tərzində belə, ehtiyatlı olmalıdır ki, bir kimsə onların danışq ahəngindən şeytanı vəsvəsələrə düşər olmasınlar.

Nəhayət altıncı ayədə onların müsəlman cəmiyyətlərindəki vəzifələri təyin edilir: "*Onların vəzifələri müsəlmanların cəmiyyətində (toplantılarında) olmaq, İslamin siyasi işlərinə müdaxilə etmək deyil, əksinə, Allah və Onun Rəsuluna itaət etmək, namaz qılıb müsəlmanların beytül-malına kömək etməkdir.*"

Yuxarıdakı ayələr Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri üçün heç bir fəzilət və ya şərəfi isbat etmir. Sadəcə olaraq onları fəzilətli, həyalı, şərəfli olmağa təşviq edir, onları Qiyamətə qədər bu böyük iftixara (o həzrətin zövcəsi olmaq iftixarına) malik olmaqla, habelə bir İslam qadınının vəzifələri ilə agah edir. Bunların hamısında məqsəd budur ki, Peyğəmbərin zövcələri onlara aid olmayan işlərə baş qoşmasınlar, İslamın mühüm və həssas işlərinə müdaxilə etməsinlər, Allah və Onun Peyğəmbəri İslamın gələcəkdəki işlərini bəzi şəxsiyyətlərin öhdəsinə qoyanda, onlar "biz Peyğəmbərin zövcələri olduğumuz üçün, İslam dövlətinin siyaset və rəhbərliyinə varisik" deyə xəyallara qapılmasınlar.

Bu ayələrdən Allah-Taalanın Peyğəmbərin zövcələrinin məsum, hər növ günahdan uzaq, əxlaqlarının gözəl olmalarını zati iradə əsasında istəməsi əsla başa düşülmür. (Yəni Allah onları imamlarımız kimi təbiətən pak və məsum yaratmayıb-*müt*.) Çünkü, "turidnə" kəlməsindən məlum olur ki, Allah-Taala həyatda necə yaşamağı onların öz ixtiyarında qoyaraq xatırladır ki, əgər dünya həyatını istəyirsinizsə, elə indidən Peyğəmbərdən ayrılin bu halda o Həzrətə zövcə olmağa layiq olmayıacaqsınız. Amma əgər Allahı və Onun Peyğəmbərini istəsəniz böyük savab qazanacaqsınız. Deməli, Allah-Taala Peyğəmbərin zövcələri barəsində fövqəladə iradə etməmişdir. Bu iş onların özlərinə aid olub istədikləri yolu seçməkdə azad və ixtiyar sahibi olduqlarını bildirir. Əgər əql nəzərində bəyənilən və əməli saleh yolu seçib gözəl işlər görsələr iki qat savab qazanacaqlar amma əgər çirkin, yaramaz əməllərə mürtəkib

olsalar iki qat artıq cəzalandırılacaqlar. Deməli, Peyğəmbərin zövcələri öz yollarını seçib həyatlarını hansı əsasda quracaqlarını özləri təyin etməlidirlər.

Buradan iki əsas və mühüm nəticə alınır:

1-Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələri İslamin həssas məsələlərinə qoşulmamalı, evdarlıqla məşğul olaraq fəzilət və şərəf kəsb etməli, evin içində də bədrəftarlıqdan, mövhumatçı qadın həvəsbazlıqlarından uzaq olmalıdırlar.

2-Allah-Taalanın əzəli iradəsi Peyğəmbərin zövcələrinin zatən pak olmaları deyildir (Allah onları məsum yaratmayıb). Onlar da əxlaqlı və şərəfli olmaqdə sair şəxslər kimi azad və ixtiyar sahibidirlər, "Peyğəmbərin zövcəsi" kimi iftixara nail olmaq istəyirlərsə onda əməli saleh və düzgün yolu seçməlidirlər.

MƏXSUS BİR AYƏT" – TƏTHİR" AYƏSİ

Yuxarıda qeyd olunan ayələrin içində Allahın mühüm bir işə dair iradəsindən söz açan cümlə ilə rastlaşırıq. Bu cümləyə çatanda kəlamin bəyan tərzi birdən-birə müsbət istiqamətdə dəyişilir və onda Allahın məsiyyəti, əzəli-təkvini (dəyişilməz, sabit) iradəsi barəsində söz açılır. O da bundan ibarətdir ki, Allah-Taalanın sabit və qaçılmaz iradəsi fəzilətin fövqündə dayanan bir sülaləni yaradıb onları pak-pakizə, məsum, ləyaqətli və insaniyyətin ən uca zirvəsində qərar vermek əsasında olmuşdur.

Allah-Taala qısa bir cümlədə Öz məsiyyət və iradəsindən xəbər verərək buyurur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهَبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ
يُطَهِّرُكُمْ تَطْهِيرًا

Allahın əzəli istək və iradəsi bu olmuşdur ki, yalnız nübüvvət Əhli-beytini (Peyğəmbərin zövcələrini deyil, ən yaxın və istədiyi ləyaqətli adamları) şeytançılıq ruhiyyəsindən, hər növ napaklıqdan (yaramaz və rəzil əxlaqlardan, ruhimənəvi xəstəliklərdən, tərəddüddən, şəkk-şübhədən-*müt.*), pis niyyətli olmaqdan, qəlbi darlıqdan pak saxlayıb qorusun, onların ruhiyyə və təfəkkür üfüqündə əzəli və heç vaxt məhv olmayan paklıq yaratsın elə bir paklıq ki, pak islam dini özünün pak ömrünü heç bir əyinti, inhiraf olmadan əbədiyyətə qədər davam etdirə bilsin. Deməli, ayənin bu hissəsində Allahın labüb və qaçılmaz qəzavü-qədərindən, Onun ali-insani səviyyədə olan, bütün əyintilərdən, alçaq və rəzil sıfətlərdən, zahiri və batini aludəliklərdən, şeytani əməllərdən, ruhi və mənəvi xəstəliklərdən uzaq olub, bütün paklıqlara, nəcabətliyə, ruhi saflığa, ali-insani ruhiyyəyə malik olan bir sülaləni xəlq etmək barədə təkvini iradəsindən gedir.

Aydın məsələdir ki, Peyğəmbərin evində belə şəxsiyyətləri xəlq etməklə əlaqədar əzəli iradə və istəyin böyük hikməti vardır: Allah-Taala onları çox mühüm və dəyərli bir iş "müsəlmanlara rəhbərlik üçün hazırlanmışdır.

Buna görə də sonradan qeyd olunacaq dəlillərdən əlavə, aşağıdakı iki dəlilə əsasən yuxarıda qeyd etdiyimiz qısa cümlənin ("*innəma yürüdullah...*" cümləsinin) Peyğəmbərin zövcələrinə aid edilə bilmədiyini qəti şəkildə hökm edə bilərik. O dəlillər bunlardır:

1-Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin heç biri Allah-Taalanın onları Öz istək və iradəsi əsasında böyük məqamlara çatdırıb, bütün

çirkin əməllərdən uzaq saxlamasına dəlalət etmir. Əksinə "turidnə" (turidnə-Peyğəmbərin zövcələrinə xitab olunur, mənası: "o qadınlar istəsələr" deməkdir) kəlməsi ilə aşkar şəkildə buyurur ki, onların iki qat savab qazanması və ya iki qat əzaba düşçər olması onların öz istək və tutduqları yoldan asılıdır. Bu kəlmə xitab olunan şəxslərin, yəni Peyğəmbərin zövcələrinin öz istək və iradələrinin (müqəddəratlarında) təsirli olmasını göstərir. Aydındır ki, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələrinin iradə və istəklərinin əsas rol oynadığı yerdə artıq Allah-Taalanın iradəsinin onların halına şamil olmasına yer qalmır, Allah da onların hər növ ricsdən (zahiri və batini napaklıqdan) amanda qalmalarına zəmanət vermir.

Başqa sözlə desək, qeyd olunan ayələr Peyğəmbərin zövcələrinin iradələrinin alçaq dünya həyatına, sırf maddi işlərə, Peyğəmbərin zövcəsi olmaqla münasib olmayan sair işlərə yönəlməsinin, nəticədə "Ümmül-möminin" və ya "Peyğəmbərin zövcəsi" olmaq kimi iftixardan məhrum olub başqa qadınlar kimi cəmiyyətdə müstəqil şəkildə (siyasi) fəaliyyətə başlamalarının mümkünlüyünü göstərir. Allah-Taalanın qaçılmaz iradəsinin onların hər növ napaklıqdan təmiz olmalarına aid olduğunu iddia etsək, bu iki müddəə (onların günaha düşməsinin mümkünüyü və Allahın onları məsum xəlq etməsi) bir-birinə zidd olar. Deməli, onların müqəddəratları Allah-Taalanın iradəsi dairəsində deyil, başqaları kimi, öz şəxsi istəkləri sayəsində təyin olunmalıdır.

2-Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin yeganə məqsədi onların vəzifəsini təyin edərək pak mühitdə evdarlıq olmasını göstərmək, tam iffət və şərafətlə yaşamlarını, mühüm siyasi

və dövlət işlərinə əsla müdaxilə etməmələrini çatdırmaqdır. Lakin "Təthir" ayəsi Allahın iradəsi ilə mühüm və ictimai bir vəzifə üçün hər növ aludəliklərdən pak-pakizə saxlanmış bir ailə barəsindədir.

Amma necə mümkün ola bilər ki, ayənin bu hissəsi Peyğəmbərin zövcələrinə aid olsun? Halbuki, ondan qabaqkı ayələrin bəyan tərzi tamamilə fərqlidir. Onlarda cəm qadın əvəzliyi²⁴ (ərəb dilində 14 şəxs əvəzliyindən biridir) iyirmi dəfə təkrar olunduqdan sonra sözügedən ayədə birdən-birə bəyan tərzi dəyişilir və kişi cinsini bildirən "ənkum" cəm əvəzliyi qadın cinsini bildirən əvəzliyin yerinə keçir. Deməli, bu ayə Peyğəmbərin zövcələrinin paklıq və müqəddəsliyinə heç bir vəchlə dəlalət etmir.

Bu müddəə Quranla ünsiyətdə olan şəxslərin dedikləri ilə eyni ahəngdədir, yəni "Təthir" ayəsinin Peyğəmbərin zövcələri ilə heç bir əlaqəsi yoxdur və bu cür xıtab ("*innəma yürüdullah*") onlara aid oluna bilməz. Çünkü bu ayə İslamin ən ağır və mühüm vəzifələrini Peyğəmbərin ən yaxın və xüsusi adamlarından bir dəstəsinin öhdəsinə qoyan müqəddimədir ki, Allahın əzəli iradəsi onları hər növ ricsdən (zahiri və batını aludəliklərdən) uzaq saxlamaq, geniş ruhiyyələrində paklıq və müqəddəslik yaratmaq əsasındadır. Bu mühüm və incə məsələni yalnız Quranla yaxından tanış olanlar dərk edirlər. Onlar da sözügedən ayələrdə məhz bu mənani qeyd etmiş və demişlər ki, Peyğəmbər

²⁴Ərəb dilində 14 əvəzlik vardır ki, "siz" əvəzliyi qadınlar üçün işlənərsə, „ÔÊÖÖ "kunnə", kişilər üçün işlənərsə „ÔÂÚ "kum" formasında gəlir.

(səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələrinin vəzifəsi, bu ayələrin dəlalət etdiyi kimi, layiqincə evdarlıq edib təqvaya riayət etmələridir.

İndi isə onlardan bir neçəsinin sözünü qeyd edirik. Yaxşı olar ki, əvvəlcə Peyğəmbərin zövcələrindən biri olan Ümmü Sələmənin sözlərini oxoculara təqdim edək. (Öncə onun yüksək şəxsiyyəti barədə qısa məlumat veririk.)

1. ÜMMÜ SƏLƏMƏ

Peyğəmbərin zövcələrindən biri olan Ümmü Sələmə, Xədicədən sonra o həzrətin zövcəsi olmaq üçün ən ləyaqətli qadın, Həzrətin zövcələri içində ən vəfalısı və ən əmanətdarı idi, belə ki, imamət əmanəti onun yanında əmin-amanlıqda qalmışdı.

İmam Sadiq (əleyhissalam) buyurur: "*Xədicədən sonra Peyğəmbərin ən fəzilətli zövcəsi Ümmü Sələmə idi.*"²⁵

O, Peyğəmbərin zövcələri içində haqqı deyən yeganə qadın idi, ən həssas anlarda belə haqqı aşkar etməkdə, Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etməkdə heç nəyi əsirgəməmişdi.

Ümmü Sələmə Peyğəmbərin diqqət mərkəzində idi. Həzrət ona buyururdu: "*Sənin evin bərəkətlidir.*"²⁶

Peyğəmbərin ailəsi onu öz sirlərinə yad hesab etmirdi. O, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -dən Əliyyibni Əbitalib (əleyhissalam)-in fəziləti barəsində dəyərli hədislər nəql edir,

²⁵"Bihar", 6-ci cild

²⁶"Biharül-ənvar", 6-ci cild

bəzilərinin təəssübü onun hədisləri bəyan etməsinə mane ola bilmirdi.

Onun böyük şəxsiyyətli bir qadın və fəzilət sahibi olması dəlillərindən biri kimi "Təthir" ayəsinin onun evində nazil olmasını qeyd etmək olar. Həm sünnü, həm də şielərin təsdiq etdiyi kimi, "*bu ayə onun evində nazil olmuşdur.*" Sonradan "Əhləlbeyt" kəlməsinin mənasında qeyd olunacağı kimi, "beyt" (ev) dedikdə məqsəd elə Ümmü Sələmənin evidir. Bəyan olunan ayələrdə iki yerdə cəm halında zikr olunan və sonradan məxsus ləqəb surətinə düşən "Əhlul-beyt" ünvani Ümmü Sələmənin evindən qaynaqlanır. Risalət xanədanının "Təthir" ayəsində bəyan olunan məxsus fəndlərinin orada olması ilə bu ev daha da fəzilət qazandı. Bu da Ümmü Sələmənin böyük şəxsiyyətli və fəzilətli bir qadın olmasına ən tutarlı dəlildir.

Onun böyük ruhiyyəli və insaflı olmasının isbat edilməsində Peyğəmbərin onun barəsində buyurduğu "*Bu ayə sənə aid deyil və sən "Təthir" ayəsindəki "Əhlil-beytdən" hesab olunmursan*" kəlamını aşkar nəql etməsi kifayətdir.

Əgər "Ümmü Sələmə o qədər böyük məqama malikdir və onun sözləri o qədər mötəbər sayılır ki, şia alımları onun Həzrət Əli (əleyhissalam) haqqında nəql etdiyi hədisləri qəbul edirlər" – desək, əsla yanılmamış olarıq. Ümmü Sələmənin nəql etdiyi hədislərdən birini burada qeyd edirik:

Zeyd ibni Suhan "Cəməl" mührəibəsində Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-in qoşununda idi. O, döyüş meydانında ağır yara aldıqdan sonra torpağa düşüb, öz qanına qəltan olduğu zaman Əli (əleyhissalam) onun başı üstünə gəldi. Zeyd

ömrünün son anlarında gözünü açıb o həzrətə baxdı, dodaqaltı dedi: "Ey Möminlərin əmiri! Mən sənin köməyinə heç də gözübağlı gəlməmişəm. Mən Peyğəmbərin zövcəsi Ümmü Sələmənin dediyi sözlərdən inandım ki, müsəlmanların rəhbərliyinə yalnız sən layiqsən. Ümmü Sələmə deyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) belə buyurub:

مَنْ كُنْتُ مَوْلَاهُ فَعَلَيْيِ مَوْلَاهُ اللَّهُمَّ وَالَّمَنْ وَاللَّهُ وَ عَادَ مَنْ
عَادَاهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ

"Mən hər kəsin mövlastiyamsa (rəhbəri və ixtiyar sahibiyəmsə), Əli də onun mövlasıdır. İlahi, onu sevən hər kəsi Sən də sev onunla düşməncilik edən hər kəslə Sən də düşmən ol ona kömək edən hər kəsə Sən də kömək et onu xar etmək istəyən hər kəsi Sən də xar et!" Buna görə də çox narahat olub qorxurdum ki, sənə kömək etməsəm, Allah Qiyamət gündə mənim dadıma çatmayıb məni yalqız qoyar."²⁷

Ümmü Sələmənin Quranı gözəl bilməsini, elm və fəzilət əhli olmasının göstərən ən yaxşı dəlil onun "Cəməl" hadisəsində Ayişəyə yazdığı məktubudur. Bu məktub həm də onun gözəl söz ustası və bəlağətli olmasının sübut edir və göstərir ki, o çox savadlı, işbacaran, təcrübəli, Allaha və Onun Rəsuluna itaət edən, insaflı, haqqı axtaran və müdafiə edən, əmr be məruf və nəhy əz münkər edən, qərəzsiz, təmənnasız İslam dinini və Əliyyibni Əbitalib (əleyhissalam)-ı sədaqətlə müdafiə edən, haqqı arxa duran, müsəlmanlara

27 "Qamusur-rical", 4-cü cild, səh.256

ürəyi yanın bir qadındır. O, həmin məktubda Ayışəyə yazır:

إِنَّكِ جُنَاحٌ بَيْنَ رَسُولِ اللَّهِ(ص) وَبَيْنَ أُمَّتِهِ وَإِنَّ الْحِجَابَ دُونَكِ
لَمْ يَضْرُوْبُ عَلَيْهِ رَمَّتْهُ وَقَدْ حَمَعَ الْقُرْآنُ ذِيلَكَ فَلَا تَنْدَحِيهِ
وَسَكَنْ خَفِيرَ أَكِ فَلَا تُنْصِرِّحِيهَا لَوْ نَذَرْتُكَ قَوْلَةً مِنْ رَسُولِ اللَّهِ
(ص) تَعْرِفِينَهَا لَتُهُشِّتِ بِهَا لَهُشَ الرَّقْشَاءُ الْمُطْرَقَةُ مَا كُنْتِ
قَائِلَةً لِرَسُولِ اللَّهِ لَوْ لَقِيْكَ نَاصَّةً فَلَوْصَ قَعُودِكِ مِنْ مَنْهَلِ
إِلَيْ مَنْهَلِ قَدْ تَرَكْتِ عَهِيدَأَكِ وَهَنَكْتِ سِتْرَهُ إِنْ عَمُودَ الدِّينِ
لَا يَقُومُ بِالنِّسَاءِ حَفْضُ الْأَصْوَاتِ وَحَفْظُ الْأَعْرَاضِ اجْعَلِي
قَاعِدَةً أَبْيَتِ قَبْرَكِ حَتَّى تَلْقِيَهَا وَأَنْتِ عَلَى ذَلِكِ

"Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Ayışə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumaşan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səllallahu əleyhi və alihu və səlləm) -in köksünə dəyibdir. Qurani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni təyin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpkək camaat arasına gəlməsin. Qurani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, "vəqərnə fi büyütikunna" ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanan, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səllallahu əleyhi və alihu və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölüna tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görəsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları

*qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki,
qadınların əli ilə sütunların sınmazı bərpa olunmaz
bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini
yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət,
namus və şərəfini qorusun. Sən Peyğəmbərlə
görüşəcəyin vaxta qədər evin bir künçünü özün
üçün qəbir seç! Onunla bağlılığın əhd-peymana
vəfəsizliq etmə!*²⁸

2. AYİŞƏ VƏ ZEYD İBNI SUHANİN MƏKTUBLAŞMASI

İkincisi, Zeyd ibni Suhanın Ayışəyə yazdığı cavab məktubudur.

Səsəənin qardaşı və "tabeinin"²⁹ tanınmış şəxsiyyətlərindən olan Zeyd ibni Suhan da Üveys Qərəni kimi Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -i görüb ziyanət etməmiş, amma həzrət ona behişt müjdəsini vermişdir. O (Zeyd ibni Suhan) "Cəməl" müharibəsində Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etmiş və nakisin³⁰ tərəfindən öldürülmüşdür.

Ayışə öz dəstəsi ilə Bəsrəyə çatanda, Zeyd ibni Suhana bir məktub yazdı. Bu məktubu cavabı ilə birlikdə İbni Əsirin "Kamil" kitabında (4-cü cild, səh.216) görmək olar. (Bu məktub "Qamusür-rical" və sair rical kitablarında da cüzi məzmun fərqi ilə nəql olunub). Həmin məktubu "Kamil"dən nəql edirik:

28"Nəhcül bəlağə"nin şərhi, (İbni Əbil Hədidi), 6-cı cild
səh.219

29Tabein o şəxslərə deyilir ki, Peyğəmbəri görəməyiblər,
lakin onun əshablarını görüblər.

30Əhd-peyman sindirib Ayışə, Təlhə və Zübeyrin
rəhbərliyi ilə Əli (ə)-in əleyhinə qiyam edənlər.

مِنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ حَبِيبَةَ رَسُولِ اللَّهِ(ص) إِلَيْ أَبْنَاهَا
الْخَالِصِ رَيْدَ بْنِ صُوهَانَ أَمَّا بَعْدُ فَإِذَا أَتَاكَ كِتَابِي هَذَا فَاقْدِمْ
فَأَنْصُرْنَا فَإِنْ لَمْ تَفْعَلْ فَحَذَّلَ النَّاسَ عَنْ عَلَيِّ

"Allah Rəsulunun sevimlisi Ayışə Ümmül-mominindən onun sədaqətli övladı Zeyd ibni Suhana.

Ey Zeyd! Mənim məktubum sənə çatan kimi bizi kömək etmək üçün dayanmadan özünü bizə yetir. Əgər bizə kömək etmək fikrində olmasan, heç olmazsa camaati Əlidən uzaqlaşdır, Kufədən bir nəfərin belə, ona kömək etməsinə qoyma." (Zeyd bu vaxt Kufədə idi.)

ZEYDİN CAVABI

أَمَّا بَعْدُ فَإِنَّا ابْنُكَ الْخَالِصُ لَئِنْ اعْتَزَلْتَ وَرَجَعْتَ إِلَيْ بَيْتِكَ
وَإِنَّ فَانَّا أَوَّلُ مَنْ نَابَدَكَ

"Ey Ayışə! Mən yalnız sənin bu müharibədən əl çəkib öz evinə qayıtdığın vaxt sənin sədaqəti oğlun olaram (və sən də möminlərin anası olarsan). Əks halda, mən özüm sənin ilk düşmənlərindən olacağam."

Zeydin Ayışəyə verdiyi bu cavab, həmin dövrdə müsəlman ümmətindən hər bir sinfin öz vəzifələri haqqında olan məlumatını açıq-aydın şəkildə göstərir. Zeydin nəzərində Ayışə o vaxt "möminlərin anası" ləqəbinə layiq ola bilər ki, özünün evdarlıq vəzifəsinə əməl etsin. Amma əgər müsəlmanların mühüm siyasi işlərinə baş qoşarsa, "möminləri anası" iftixarına nail ola bilməz, Zeyd də onun övladı sayılmaz.

Zeyd Quranda Peyğəmbərin zövcələri üçün təyin olunan vəzifəni Ayışəyə xatırladaraq deyir ki, o, öz evinə qayıdıb kişilərin işlərini özlərinə həvalə

etməlidir, əks halda Peyğəmbərin zövcəsi kimi ehtirama layiq görülməyəcək və möminlərin anası ləqəbini əldən vercək. Belə olan halda Zeyd də onun övladın yox, düşməni olacaq, əlindəki qılıncla öz vəzifəsinə əməl edərək onu evinə qaytaracaq.

Təbəri yazır: Zeyd bu məktubdan sonra deyirdi:
رَحْمَ اللَّهُ أَمَّ الْمُؤْمِنِينَ أَمْرَتُ أَنْ تَلْزِمَ بَيْتَهَا وَ أَمْرَنَا أَنْ نُقَاتِلَ
فَتَرَكْتُ مَا أَمْرَتُ بِهِ وَ أَمْرَتْنَا بِهِ وَ صَنَعْتُ مَا أَمْرَنَا بِهِ وَ
نَهَيْتُنَا عَنْهُ

"Allah Ümmül-mömininə rəhmət eləsin! Onun işindən doğrudan da təaccüb edirəm. Ayışənin vəzifəsi evində oturub ev işləri ilə məşğul olmaq, bizim işimiz isə cihadə getmək idi. Amma iş əksinə oldu: Ayışə müharibəyə gedir, ev işlərini görməyi isə bizə əmr edir. Bizim görməli olduğumuz işləri o görür və bizi həmin işlərdən çəkindirir."

Zeyd ibni Suhan bilir ki, "*vəqərnə fi buyutikunna*" ayəsi Ayışənin vəzifəsini təyin edir. Lakin o, öz vəzifəsinin əksinə əməl edir və elə güman edir ki, müsəlmanların rəhbəri olmalı, Osamanın intiqamını almaq bəhanəsi ilə Cəmələ (erkək dəvəyə) minməlidir.

Zeyd ibni Suhan yaxşı-yaxşı dərk edir ki, Allah "Təthir" ayəsində müsəlmanlara rəhbərlik etməyi Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in Əhli-beytindən olan Həzrət Əli (əleyhissalam)-in öhdəsinə qoymuşdur. Məhz buna görə də onu himayə edib cihad meydanında iştirak etməyə, öz rəhbərini və İmamını müdafiə etmək kimi islami vəzifəsini yerinə yetirməyə həmişə hazır olur.

Zeyd İslam cəmiyyətinin müqəddəratının qadınlarının əli ilə həll olunmadığını, eləcə də "Təthir" ayəsinin Ayışəni təthir etmədiyini

(paklamadığını) bilir və onun tutduğu işdən çox təəccüblənir, heyrətə dalır. Əgər "Təthir" ayəsi Ayışənin haqqında nazil olsaydı, Zeyd onun dəvətinə mənfi cavab verməz, onun bu işini İslama hörmətsizlik saymaz və hökmən "*Ayışənin gördüyü hər bir iş Allahın inayəti ilədir, Allahın əzəli iradəsi onun pak, nəcabətli olmasını hökm etmişdir və onun bu işləri hamı üçün höccətdir*"-deyərdi. Necə ki, Ümmü Sələmənin dediyi sözlər onun Həzrət Əli (əleyhissalam)-a itaət və onu müdafiə etməsinə səbəb olmuşdu.

Zeyd yalnız buna görə Ümmü Sələmənin sözünü mötəbər sənəd kimi qəbul edir və Ayışənin gördüyü işi İslam dininin əleyhinə olan bir əməl hesab edirdi ki, o, "Təthir" ayəsinin Ayışənin barəsində deyil, Həzrət Əli və Əhli-beytin sair üzvləri barəsində nazil olduğunu biliirdi. Zeyd Ümmü Sələmənin Allah-Taala tərəfindən Peyğəmbərin zövcələri üçün nazil edilən ayələrin hökmünə əməl edərək, öz vəzifəsini layiqincə yerinə yetirdiyini gördüyü üçün onun sözünə inanır və öz canını Əli (əleyhissalam)-in yolunda fəda edir.

3-İBNI ABASLA AYİŞƏNİN SÖHBƏTİ

Ayışə "Cəməl" müharibəsindən sonra Bəsrənin yaxınlığındakı "Bəni Xəlf" sarayına getdi. Həzrət Əli (əleyhissalam) İbni Abbası göndərdi ki, onu təcili olaraq Mədinəyə "öz evinə qaytarsın. İbni Abbas saraya gəldi, daxil olmaq üçün Ayışədən icazə istədi, lakin o, icazə vermədi. İki belə görən İbni Abbas icazəsiz saraya daxil oldu. Ayışə onu danlayıb dedi: "*Nə üçün mənim evimə icazəsiz girdin?!*" İbni Abbas dedi: "*İslamın hökmlərini və*

*qayda-qanunlarını bizə öyrətmə! Bu qanunları sənə
biz öyrətməliyik. Sənin evin həmin evdir ki,
Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) o
evdən bayır çıxmağı və müsəlmanların (siyasi)
işlərinə müdaxilə etməyi sənə qadağan etmişdi. Sən
isə özünə zülm edib, Peyğəmbərin evindən çıxdın,
Allahı qəzəbləndirib Peyğəmbərə itaətsizlik etdin.
Hər vaxt Mədinəyə qayıdır öz evində otursan, onda
mən heç vaxt icazəsiz sənin evinə gəlib fərşinin
üstündə oturmaram.*³¹

Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) sünnetinin müəllimi və böyük Quran təfsirçisi İbni Abbasın bu sözləri də göstərir ki, Peyğəmbərin zövcələri haqqında nazil olan ayələr onların siyasi işlərə qoşulmalarına icazə vermir. Əgər siyasi işlərə qoşulsalar, təcavüzkar hesab olunar və belə olan təqdirdə onların hətta adı bir müsəlman qadını qədər də dəyəri olmaz. (Məhz buna görə də İbni Abbas icazəsiz evə girmişdi-**müt**.)

Bu məktublar və söhbətlər "Təthir" ayəsinin məfhumunu daha da işqlandırır, onun Peyğəmbərin zövcələri ilə heç bir əlaqəsi olmadığını sübut edir. Məşhur dini şəxsiyyətlərin söhbətlərində bu qəbildən olan dəlil-sübutların sayı-hesabı yoxdur. Lakin biz burada bundan artıq bəhs etmək istəmirik.

BAŞQA BİR MÜHÜM MƏSƏLƏ

Qeyd olundu ki, "Təthir" ayəsi Əhli-beytin öhdəsinə ağır və mühüm bir vəzifəni qoymaq üçün nazil olmuşdur. Gələcək bəhslərdə bəyan olunacağı kimi, bu mühüm vəzifə Əhli-beytin ümmətə

31 "Qamusur-rical", 6-cı cild, səh 3.

rəhbərlik etməsindən başqa bir şey deyildir. Məsum İmamlarımızın "Təthir" ayəsi haqqında dedikləri sözlər, habelə onların xilafət və imamət məsələsində bu ayəyə istinad etmələri müddəəmizə gözəl dəlildir. Təbiidir ki, bu ayə vəzifəsi camaat içində çıxmamaq olan Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) zövcələrinə aid edilə bilməz. İndi isə İslam rəhbərlərinin xilafət barəsində "Təthir" ayəsinə işarə etdikləri bəzi məqamları qeyd edirik:

I-SƏQİFƏDƏ

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) -in vəfatından sonra mühacir və ənsar xəlifə təyin etmək üçün bir-birinin canına düşdülər. "Bəni saidə" səqifəsində (kölgəlik üçün düzəldilən yerdir) yiğilan birinci dəstə ənsardan idi. (Onlar Mədinədə Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) kömək etmişdilər.) Səd ibni Übadə müsəlmanların rəhbəri olmağa hamidan çox can atır, öz rəhbərliyini rəsmiləşdirmək istəyirdi. Əbu Bəkr və Ömrə hadisədən xəbər tutub təcili olaraq özlərini səqifəyə çatdırıldılar.³² Çünkü onlar uzun illər arzusunda olduqları rəyasətin ənsara qismət olacağından qorxurdular. Açıq və eyni zamanda həyəcanlı bir məclisdə Əbu Bəkr söhbətə başladı. Onun son nəzəri bu oldu ki, rəhbər (xəlifə) mühacirlərdən, vəzir isə ənsardan olsun. Amma bu nəzər ənsarın başçılarından olan Hübab ibni Münzərin ciddi müxalifətinə səbəb oldu. Səd ibni Übadənin öz məqsədinə çatmasına (rəhbər

³²"Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədidi), 6-cı cild, səh.7

olmasına) az qalmışdı. Lakin gözlənilmədən onun əmisi oğlu Bəşir ibni Səd müsəlmanların rəhbərinin mühacirlərdən seçilməsini zəruri hesab etdi. Bəşirin öz əmisi oğlu Səd ilə əvvəldən yaxşı münasibəti olmadığından onunla rəqabətə başladı. Nəhayət Bəşir belə bir təklif irəli sürdü ki, Qüreyş başçılarından biri müsəlmanların rəhbəri olsun. Uzun-uzadı çəkişmələrdən, əsassız və mənasız mübahisələrdən sonra əksəriyyətin müxalifəti ilə yanaşı, Əbu Bəkrin rəhbərliyə qəbul seçdilər.

Ömər Əbu Bəkrin rəhbər seçilməsindən çox sevinirdi. Onun gördüyü şirin yuxular artıq gerçəkləşmə ərəfəsində idi. Müsəlman cəmiyyətində qılincının dali da, qabağı da kəsəcəkdi. Amma eyni halda Əli (əleyhissalam) barəsində nigaran idi. O, Əli (əleyhissalam)-in öz haqqını tələb edərək Allah tərəfindən ona verilmiş imaməti (rəhbərliyi) tələb etməsindən qorxurdu. Buna görə də Fatimənin evinə gedib, Əli (əleyhissalam)-i Əbu Bəkrin yanına aparmaq istədi ki, onunla beyət etdirsin. Lakin Əli (əleyhissalam) onunla beyət etməkdən ciddi şəkildə imtina etdi. Ömər isə bu işə ciddi şəkildə israr edirdi. Əliyyibni Əbitalib (əleyhissalam) Ömərə dedi: *"Ey Ömər! Sənin xilafətin "südlə dolu bərəkətli döşündən" çoxlu mənfaət götürməkdən başqa bir məqsədin yoxdur. Bu gün işi möhkəm tutmaq istəyirsən ki, sabah özünü o südlə sirab edəsən. Amma bil ki, heç vaxt sənin bu təklifinə əhəmiyyət verməyəcək, Əbu Bəkrin əsası zülm ilə qoyulan xilafətini qəbul etməyəcəyəm!"*

Bu vaxt Əbu Übeydə söhbətə başladı. Onun Əliyyibni Əbitalibin rəhbər olmasına tutduğu yeganə irad o Həzrətin cavan olması idi. Əbu

Übeydənin yersiz və xam xəyalla dolu olan sözlərindən sonra, İmam (əleyhissalam) özünün müsləmanların rəhbəri kimi təyin olunmasını və bu işə hamidian artıq ləyaqətli olmasını isbat etmək üçün "Təthir" ayəsinə istinad edərək buyurdu:

يَا مَعْشَرَ الْمُهَاجِرِينَ لَا تُخْرِجُوا سُلْطَانَ مُحَمَّدٍ عَنْ دَارِهِ
وَبَيْتِهِ إِلَيْ بَيْوتِكُمْ وَدُورِكُمْ وَلَا تَدْفَعُوا أَهْلَهُ عَنْ مَقَامِهِ فِي
النَّاسِ وَحْقِهِ فَوَّاللَّهِ يَا مَعْشَرَ الْمُهَاجِرِينَ تَحْنُ أَهْلَ الْبَيْتِ
أَحَقُّ بِهَذَا الْأَمْرِ مِنْكُمْ أَمَا كَانَ مِنَ الْقَارِئُ لِكِتَابِ اللَّهِ الْفَقِيهِ
فِي دِينِ اللَّهِ الْعَالَمِ

"*Ey Mühacirlər! Mühəmmədin hökumətinin güdrətini o Həzrətin evindən çıxardıb, öz evlərinizə tarəf çəkməyin. Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in vəfatından sonra onun sülaləsinin layiq olduqları məqamı onların əlindən almayıñ. Ey mühacirlər, and olsun Allaha, müsləmanlara rəhbərliyə yalnız biz layiqik. Çünkü, "Əhləl-beyt" bizik. Deyin görək, Allahın kitabına bizdən də elmlı, Allahın dinində bizdən də bəsirətli, Rəsuli Əkrəmin sünəsiniñ bizdən də agah, ictimai təşkilatçılığı bizdən yaxşı bilən bir kəs varmı?"*

قالَ الْبَشِيرُ بْنُ سَعْدٍ: لَوْ كَانَ هَذَا الْكَلَامُ سَمِعْتُهُ مِنْكَ
الْأَنْصَارِ يَا عَلَيْ قَبْلَ بَيْعَتِهِمْ لَا يِبْكِي مَا اخْتَلَفَ عَلَيْكَ اثْنَانِ
وَلِكَثِيرٍ قَدْ بَأَيْغُوا

Bəşir ibni Səd Həzrəti Əlinin möhkəm və kəsərlı dəlillərindən sonra dedi: "Ey Əli, əgər bu sözləri Əbu Bəkrla beyət etməzdən qabaq bizə desəydiñ,

*ənsardan heç kəs səndən başqasına beyət etməzdi.
Lakin nə etmək olar, artıq iş işdən keçib.*"³³

ƏDƏBİ BİR İNCƏLİK

Bütün dəlillər Əliyyibni Əbitalib (əleyhissalam)-in kəlamında da riayət olunmuş bir ədəbi incəliyə əsaslanır. Həzrətin buyurduğu "*nəhnu əhəqqü bihazəl-əmr*" (yəni "*biz xilafətə mühacir və ənsardan artıq ləyaqətliyik*") cümləsi mübtəda və xəbərdən təşkil olunmuşdur. Amma mübtəda və xəbərin arasında "Əhləl-beyt" kəlməsi zikr olunur. Bu kəlmə Əli (əleyhissalam)-in ifadəsində (fəthə ilə) gəlib. Əgər fəthə ilə olarsa, ərəb dilində "ixtisaslaşdırmaq", "məxsus olmaq" mənasını daşıyır. Bununla da "*innəma yuridullah*" ayəsinə işarə edir, çünki, elə bu ayədə də "Əhləl-beyt" kəlməsi fəthə ilədir və məxsus şəxslərin nəzərdə tutulduğunu çatdırır.

Məsələn, "*nəhnu məaşirəl-ənbiyai la nuvərrisu*" cümləsində "*məaşirəl*" kəlməsi bu hökmün yalnız peygəmbərlərə həsr olunduğunu göstərir. Deməli, Əli (əleyhissalam)-in kəlaminin məfhumu budur ki, "*rəhbərlik və xilafət məqamına yalnız və yalnız biz Əhli-beyt(əleyhimussalam) layiqik və bu məqam yalnız bizim üçün nəzərdə tutulub.*"

Həzrət Əli (əleyhissalam) Peygəmbərdən sonra öz xilafətinin labüb və qaçılmaz məsələ olduğunu göstərən bu qədər fəzilətlər, kəsərli və danılmaz dəlillərlə yanaşı, Əbu Übeydə özünün məntiqsiz sözü ilə başqalarının xilafətə layiq olmasından dəm vuraraq dəlil-sübut gətirməyə çalışanda, o həzrət

³³"Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid), 6-cı cild, səh.11-12.

saxta və üzdəniraq məşvərət şurası müqabilində yalnız şerif ayəyə işaret edir. Ayə bu məsələyə o qədər aydın şəkildə dəlalət edir ki, hətta Bəşir ibni Süleyman deyirdi: "Əgər Əli bunları bir az tez desəydi, ənsardan heç kəs onunla müxalifət etməz, yekdilliklə "Əli müsəlmanların rəhbəridir" deyərdilər."

2-ŞURA

Seyyid Haşim Bəhrani hicri tarixi ilə 11-ci əsrin sonu və ya 12-ci əsrin əvvəllərində yaşamış böyük alimlərdən və mühəddislərdən biridir. O, çoxlu kitab, o cümlədən məşhur "Əl-Burhan" təfsirini yazmışdır. Həmin kitabın 265-ci səhifəsində mötəbər sənədlə İbni Babəveyh Qumidən, o da Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-in böyük səhabələrindən biri olan Amir ibni Vailədən bir rəvayət nəql edir. Həmin rəvayətdə aşağıdakı cümlələr gözə dəyir:

لَمْ ذَكَرْ مَا احْتَجَ بِهِ عَلَيَّ أَهْلُ الشُّورَى فَقَالَ فِي ذَلِكَ:
نَشَدْنُكُمْ بِاللَّهِ هَلْ فِيْكُمْ أَحَدٌ أَنْزَلَ اللَّهُ فِيهِ أَيْةً النَّطْهِيرِ عَلَيَّ
رَسُولُ اللَّهِ: إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُدْهِبَ... قَالُوا اللَّهُمَّ لَا.

"Sonra Həzrət Əli müsəlmanların rəhbəri olmağa yalnız özünüñ ləyaqətli olduğunu isbat etməyə başladı. O, şura iştirakçılarını Allaha and verib soruşdu: "Sizin içinizdə elə bir adam varmı ki, "İnnəma yuridullah" ayəsi ("Təthir" ayəsi) onun barəsində nazil olmuş olsun?!"³⁴ Şurada iştirak

³⁴Təbərsi "Ehticac" kitabında İmam Baqir (ə)-dan da bir hədis nəql edərək yazar ki, Əli (ə) 6 nəfərlik şurada özünüñ xilafətə hamidan artıq layiqli olduğunu göstərən bir dəlil də qeyd etmişdir. O dəlil də məhz "Təthir" ayəsidir.

edənlərin hamısı "Allaha and olsun ki, yox!"-deyə cavab verdilər. (Yəni "Təthir" ayəsi ancaq Əhlibeyt(əleyhimussalam) haqqındadır.)

Deməli, Həzrəti Əli iki dəfə, özü də ən həssas anlarda özünün rəhbərliyə layiq olmasını "Təthir" ayəsinə istinadən sübut etmiş və aydınlaşdırılmışdır ki, bu ayə müsəmanlara rəhbərliyi, imamət vəzifəsini təyin edir və müsəlmanlara yalnız bu ayənin bəyan etdiyi şəxs rəhbər ola bilər.

O anlardan birincisi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) vəfat edəndən sonra və xəlifə seçkisi üçün rəqabət yaranan zaman idi. (Belə ki, ayənin nazil olmasından hələ çox keçməmişdi.)³⁵ İkincisi isə, Ömrərin, özündən sonra xəlifə seçməyi altı nəfərlik şuranın öhdəsinə qoyduğu vaxt. Bu zaman yenə də çox ustalıqla hiyələ işlədib Həzrət Əlini, özünün danılmaz haqqından məhrum etdilər. Bu şura təşkil olunan zaman Peyğəmbərin vəfatından təqribən 13 il, "Təthir" ayəsinin nazil olmasından isə 13 il və bir neçə ay keçmişdi. İmam Əli (əleyhissalam) əvvəldə buyurduğu sözünü burada da təkrar etdi, ona istinadən həqiqi xəlifəni təqdim edərək onun özündən başqa heç kəsin bu müqəddəs məqama, həssas vəzifəyə seçilməyə ləyaqəti olmadığını aydınlaşdırıldı.

3-İMAM HƏSƏN (əleyhissalam) VƏ "TƏTHİR" AYƏSİ

İmam Həsən (əleyhissalam) xilafətə çatandan sonra müsəlmanlara xitab edərək buyurdu:

35Ta ki bir kəs deməsin ki, Əli (ə) təqribən 15 ildən sonra çox təbii və adı bir iş sayılan şeyi özünə iftixar saydı.

أَيَّهَا النَّاسُ مَنْ عَرَفَنِي فَقَدْ عَرَفَنِي وَمَنْ لَمْ يَعْرِفْنِي فَأَنَا
الْحَسْنُ بْنُ مُحَمَّدٍ أَنَا بْنُ الْبَشِيرِ أَنَا بْنُ الدَّنَبِيرِ أَنَا بْنُ الدَّاعِي
إِلَيْهِ اللَّهُ عَزَّ وَجَلَّ بِإِذْنِهِ أَنَا بْنُ السَّيْرَاجِ الْمُنَبِّرِ وَأَنَا مِنْ أَهْلِ
الْبَيْتِ الَّذِينَ أَذْهَبَ اللَّهُ عَنْهُمُ الرَّجْسَ وَطَهَّرَهُمْ تَطْهِيرًا

"Ey camaat! Hər kəs məni tanıyırsa tanıyor,
tanumırsa bilsin ki, mən Həsənəm, xalqı ilahi
nemətlərə müjdə verən, ilahi əzabdan qorxudan
Peyğəmbərin" Mühəmmədin, Allahın elçisinin
oğluyam. Halbuki onun müqəddəs vücudu
qəlbələrə nur saçardı. Ey camaat! Mən Allahın,
hər növ zahiri və batını çirkinliklərdən təmizləyib,
pak ruh, səfa-səmimiyyətlə dolu olan qəlb
bağışladığı Əhli-beytdənəm."³⁶

Göründüyü kimi, İslamin ikinci rəhbəri "İmam Həsən (əleyhissalam) nəcabətli nəsildən olmasından əlavə, rəhbərliyə təkcə özünün layiq olmasını "Təthir" ayəsi ilə sübut edir. Əgər bu ayə İslam rəhbərlərinin şəxsiyyətini təyin etməsəydi, İmam Həsən (əleyhissalam)-in öz rəhbərliyi haqqındaki söhbətində bu ayəyə istinad edərək onu dəlil götirməsinin mənası olmazdı.

Bəli, bu canlı şahidlər Əhli-beytin yüksək məqamını, Peyğəmbərin zövcələrinin bu ayənin əhatə dairəsindən xaric olmasını və yalnız seçilmiş təbəqədən olan bu insanların rəhbərliyinə dəlalət etməsini aydınlaşdırır.

İKİNCİ MƏSƏLƏNİN ARAŞDİRİLMASI

"TƏTHİR" AYƏSİNİN NƏ ÜÇÜN VƏ HARADA NAZİL OLMASI HAQQINDA

Burada iki mühüm məsələni araşdırırıq:

36 "Qamusür-rical", 6-cı cild, səh.20

1- "*İnnəma yuridullah...*" cümlesi ayrıca nazil olub və müstəqil ayədir, yoxsa özündən qabaqkı ayənin davamıdır və müstəqil ayə deyil?

2- "Təthir" ayəsi müstəqildirsə, onda nə üçün "*vəqərnə fi buyutikunna*" cümləsinin ardınca gəlir və ayrıca yazılmamışdır?

**"TƏTHİR" AYƏSİNDƏKİ "İNNƏMA
YURİDULLAH..." CÜMLƏSİ AYRICA BİR
CÜMLƏDİR**

Yuxarıdakı cümlənin ("Təthir" ayəsinin) müstəqil olmasını araşdırmaq üçün əvvəlcə onun nə üçün və harada nazil olduğuna daha çox diqqət yetirmək lazımdır (buna "şəni-nüzul" deyilir). Çünkü onun şəni-nüzulunu mülahizə etdikdə onun həm müstəqil olması, həm də xüsusi yedə və mühüm bir məsələ üçün nazil olması aydın olur. Əlbəttə, bu ayənin necə nazil olduğunu yalnız sünnü və şə mühəddislərinin nəql etdikləri hədislərdən öyrənmək olar.

Qurandan yalnız bu aydın olur ki, "Təthir" ayəsi Peyğəmbər(səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələri barəsində nazil olmuş ayərlə birlikdə və "*vəqərnə fi buyutikunna*" ayəsinin axırında gəldiyinə görə, Peyğəmbərin zövcələri haqqında olan ayərlə bir vaxtda nazil olmuşdur. Çünkü, bizim əqidəmizə görə Quran ayələri (Peyğəmbərin göstərişi ilə və) aralarındaki sıx bağlılıq əsasında yazılıb tərtib olunmuşdur. Buna əsasən inanırıq ki, "Təthir" ayəsi də Peyğəmbərin zövcələrinə, onların islami vəzifələrini təyin etmək üçün göstəriş verdiyi şəraitdə nazil olmuşdur.

Deməli, "Təthir" ayəsinin ayrıca nazil olduğunu sübut etmək üçün hökmən hədisləri araşdırmaçıq

və bundan başqa, etimad olunası digər bir yol yoxdur. Bu barədə həm sünbü, həm də şıə təriqi ilə çoxlu hədis nəql olunmuşdur. Hətta böyük mühəddis Əllamə Bəhrani "Şayətül-məram" kitabında bu barədə sünnlərdən 41 hədis, şıələrdən isə 34 hədis nəql edir. Onlardan bir qismini burada qeyd etmək daha məqsədə uyğundur. Əvvəlcə sünbü təriqi ilə nəql olunmuş hədislərdən bir neçəsini qeyd edirik.

"Təfsiri-ibni-Kəsir" kitabı sünbü alimlərinin nəzərində mötəbər sayılır və məşhur təfsirlərdən biridir. O kitabda nəql olunan bir hədisdə (ixtisara riayət etmək üçün sənədlərini nəql etmirik) Ümmü Sələmə deyir:

إِنَّ النَّبِيَّ (ص) كَانَ فِي بَيْتِهَا فَاطِمَةُ رَضِيَ اللَّهُ عَنْهَا بِبُرْمَةٍ فِيهَا حَزِيرَةٌ فَدَخَلَتْ عَلَيْهِ بِهَا قَالَ لَهَا أَأْدُعُكَ رَوْجَكَ وَابْنَيْكَ قَالَتْ: فَجَاءَ عَلَيْهِ وَحْسَنٌ وَحُسَيْنٌ رَضِيَ اللَّهُ عَنْهُمْ فَدَخَلُوا عَلَيْهِ فَجَلَسُوا يَأْكُلُونَ مِنْ تِلْكَ الْحَزِيرَةِ وَهُوَ عَلَى مَنَامٍ لَهُ وَكَانَ تَحْتَهُ (ص) كِسَاءٌ حَيْرَيٌ قَالَتْ وَآنَا فِي الْحُجْرَةِ أُصَلِّي فَأَنْزَلَ اللَّهُ هَذِهِ الْأَيْةَ: إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُدْهِبَ عَنْهُمُ الرَّجْسَ أَهْلَ الْبَيْتِ قَالَتْ رَضِيَ اللَّهُ عَنْهَا: فَاخْذُ فَضْلَ الْكِسَاءِ فَغَطَّا هُمْ بِهِ ثُمَّ أَخْرَجَ يَدَهُ فَأَلْوَيَ بِهَا إِلَيِّ السَّمَاءِ ثُمَّ قَالَ هَوَلَاءُ أَهْلُ بَيْتِي وَخَاصَّتِي فَادْهِبْ عَنْهُمُ الرَّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا قَالَتْ: فَادْخُلْتَ رَأْسِي الْبَيْتَ فَقُلْتُ: وَ آنَا مَعْكُمْ يَا رَسُولَ اللَّهِ فَقَالَ: إِنَّكِ إِلَيَّ خَيْرٌ إِنَّكِ إِلَيَّ خَيْرٌ

"Peygəmbər (səlləllahu əleyhi və alihu və səlləm) mənim evimdə idi. O Həzrətin əziz qızı Fatimə daşdan hazırlanmış bir qabda yemək gətirdi. Bu yemək un, yağ və bəzi vaxtlar isə ətlə hazırlanırdı. Peygəmbər (səlləllahu əleyhi və alihu və səlləm) Fatiməyə buyurdu: Ərin Əlini və övladlarını (rəziyəllahu ənhum) çağır gəlsinlər, bir yerdə

yemək yeyək. Fatimə (*rəziyəllahu ənha*) onları çağırıldı. Süfrə salındı. Peyğəmbər (*səlləllahu əleyhi və alihu və səlləm*) üstünə xeybər parçası çəkilmiş yataqda oturmuşdu. Mən də evin bir küçündə namaz qılırdım. Elə bu vaxt "Təthir" ayəsi ("innəma yuridullah...") nazil oldu. Ayə nazil olan kimi, Peyğəmbər (*səlləllahu əleyhi və alihu və səlləm*) öz əzizlərini həmin parçanın altında oturdub, əllərini göyə qaldırdı və buyurdu: "*Pərvərdigara! Bu dörd nəfər mənim Əhli-beytim və ən yaxın adamlarımızdır. Pərvərdigara, bütün çirkinlikləri bunlardan uzaq et, onların qəlblərini daha da paklaşdır.*" (Ümmü Sələmə əlavə edir:) Peyğəmbər (*səlləllahu əleyhi və alihu və səlləm*) dua edən vaxt, mən onlara yaxınlaşış dedim: "Ey Allahın Rəsulu, etdiyin bu dua mənə də şamildirmi?" Peyğəmbər (*səlləllahu əleyhi və alihu və səlləm*) buyurdu: "Xeyr! Lakin, sənin aqibətin çox yaxşı olacaq."

2-Həkim ibni Səid deyir:

عَنْ حَكِيمِ بْنِ سَعِيدٍ قَالَ ذَكَرْنَا عَلَيْهِ بْنَ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ عِنْدَ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَقَالَتْ فِي بَيْتِي نَزَلْتُ : إِنَّمَا يُرِيدُ اللَّهُ ... قَالَتْ أُمِّ سَلَمَةَ : جَاءَ رَسُولُ اللَّهِ (ص) إِلَيَّ بَيْتِي فَقَالَ لَا تَأْذِنِي لِأَحَدٍ فَجَاءَتْ فَاطِمَةُ رَضِيَ اللَّهُ عَنْهَا فَلَمْ أَسْتَطِعْ أَنْ أَحْجُبَهَا أَنْ أَبِيهَا ثُمَّ جَاءَ الْحَسَنُ رَضِيَ اللَّهُ عَنْهُ فَلَمْ أَسْتَطِعْ أَنْ أَمْنَعَهُ أَنْ يَدْخُلَ عَلَيَّ جَدَهُ وَ أَمِهِ ثُمَّ جَاءَ الْحُسَيْنُ رَضِيَ اللَّهُ عَنْهُ فَلَمْ أَسْتَطِعْ أَنْ أَحْجُبَهُ عَنْ جَدَهُ وَ أَمِهِ ثُمَّ جَاءَ عَلَيَّ رَضِيَ اللَّهُ عَنْهُ فَلَمْ أَسْتَطِعْ عَنْ أَحْجُبَهُ فَاجْتَمَعُوا فَجَلَّلُهُمْ رَسُولُ اللَّهِ بِكُسَاءٍ كَانَ عَلَيْهِ ثُمَّ قَالَ : هُوَ لَا إِلَهَ إِلَّا هُوَ بَيْتِي فَأَدْهَبْتُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَرْتُهُمْ تَطْهِيرًا فَنَزَلتْ هَذِهِ الْآيَةُ حِينَ اجْتَمَعُوا عَلَيَّ الْبَسَاطَ قَالَتْ : فَقُلْتُ يَا رَسُولَ اللَّهِ وَ أَنَا قَالَ فَوَاللَّهِ مَا أُنْعَمْ وَ قَالَ إِنَّكَ إِلَيَّ خَبِيرٌ

Ümmü Sələmənin yanında Əli (rəziyəllahu ənha) haqqında söhbət gedirdi. Ümmi Sələmə bu münasibətlə "Təthir" ayəsini oxudu, sonra dedi: "Bu ayə mənim evimdə nazil oldu. Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -ə xidmət etmək iftixarı mənə nəsib olmuşdu. Həzrət istəyirdi ki, bu gün evdə tək olsun və başqası bizim evimizə gəlməsin. Mənə tapşırı ki, bu gün heç kəsin evə gəlməsinə icazə verməyim. Amma Fatimə (rəziyəllahu ənha) gəldi. Mən onu geri qaytarmağa utandım. O, evə daxil oldu. Bir azdan sonra Həsən, sonra Hüseyin, daha sonra isə Əli (rəziyəllahu ənhum) bizim evimizə gəldilər və Peyğəmbərin ətrafında oturdular. Elə bu vaxt ayə nazil oldu. Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) bu dörd nəfəri bir yerə yiğib əbasını onların başına çəkdi, buyurdu: "**Pərvərdigara! Mənim Əhli-beytim bu dörd nəfərdən başqa heç kəs deyildir. İlahi, onları çırkınliklərdən uzaq et!**" Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) onların barəsində dua edəndən sonra, mən dedim: "Ay Allahın Rəsulu, bəs mən?!" Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: "Bu ayə və dua sənə şamil deyil. Lakin, bil ki, sənin gələcəyin parlaqdır."

Ümmü Sələmə bu söhbətin axırında dedi: "Onların yiğincığı çox bərəkətli idi!"

3-Əbu Səid Xudri Ümmü Sələmənin belə dediyini nəql edir:

عَنْ أَبِي سَعِيدٍ عَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ بَلَّ هذِهِ
الْأَيَّةَ نَرَأَتُ فِي بَيْتِي أَنَّمَا يُرِيدُ اللَّهُ... قَالَتْ وَآتَا جَلِسَةً عَلَى
بَابِ الْبَيْتِ فَقَلَّتْ يَا رَسُولَ اللَّهِ الْأَسْتُ مِنْ أَهْلِ الْبَيْتِ فَقَالَ
(ص) إِنَّكِ إِلَيْ خَيْرٍ أَنْتِ مِنْ أَزْوَاجِ النَّبِيِّ قَالَتْ وَفِي الْبَيْتِ

رَسُولُ اللَّهِ وَ عَلِيٌّ وَ فَاطِمَةُ وَ الْحَسَنُ وَ الْحُسَيْنُ رَضِيَ اللَّهُ عَنْهُمْ

"Təthir" ayəsi mənim evimdə nazil oldu. Bu ayə nazil olan günüü Əli, Fatimə, Həsən və Hüseyn (rəziyəllahu ənhum) Peyğəmbərin dövrəsinə toplaşmışdılar. Mən də qapının astanasında oturmuşdum. Ayə nazil olandan sonra Peyğəmbərdən soruştum: "Ey Allahın Rəsulu! Mən də Əhli-beytdən hesab olunuram mı?" Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: "Sənin aqibətin xeyrdir. Sən Peyğəmbərin zövcəsisən, ləyaqətli qadinsan. (Amma Əhli-beytdən hesab olunmursan.)"

4-Əbu Səid deyir, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu:

عَنْ أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ (ص) نَزَّلْتُ هَذِهِ الْآيَةَ فِي عَلِيٍّ وَ فِي حَسِينٍ وَ حُسَيْنٍ وَ فَاطِمَةَ : إِنَّمَا يُرِيدُ اللَّهُ...

"Təthir" ayəsi beş nəfərinə mən, Əli, Fatimə və iki övladı Həsən və Hüseynin haqqında nazil olmuşdur."

5-Şeybənin qızı Səfiyyə Ayişənin belə dediyini nəql edir:

عَنْ صَفِيَّةَ بْنِتِ شِبِّيهَ قَالَتْ: عَلِيُّهُ رَضِيَ اللَّهُ عَنْهُ : خَرَجَ النَّبِيُّ ذَاتَ غَدَاءٍ وَ عَلَيْهِ مِرْطُ مُرَحَّلٌ مِنْ شَعْرٍ أَسْوَدَ فَجَاءَ الْحَسَنُ رَضِيَ اللَّهُ عَنْهُ فَادْخَلَهُ مَعَهُ ثُمَّ جَاءَ الْحُسَيْنُ رَضِيَ اللَّهُ عَنْهُ فَادْخَلَهُ مَعَهُ ثُمَّ جَاءَ ثُمَّ فَاجَأَتْ فَاطِمَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَادْخَلَهَا مَعَهُ ثُمَّ جَاءَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ فَادْخَلَهُ مَعَهُ ثُمَّ قَالَ: إِنَّمَا يُرِيدُ اللَّهُ...

"Bir gün sübh tezdən, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) naxışlı toxunmuş yun palitarını geyib, evdən çıxdı. Həsən, Hüseyn, Fatimə

və Əli də ona qoşuldular. Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) onları bir-bir əbasının altına salandan sonra "Təthir" ayəsini oxudu."

6-İbni Həvşəbin əmisi oğlu deyir:

عَنْ ابْنِ عَمِّ أَبِي حَوْشَبٍ قَالَ دَخَلْتُ مَعَ أَبِي عَلَيِّ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَسَأَلَنَّهَا عَنْ عَلَيِّ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَتْ رَضِيَ اللَّهُ عَنْهَا شَسَّالِي عَنْ رَجُلٍ كَانَ مِنْ أَحَبِّ النَّاسِ إِلَيَّ رَسُولُ اللَّهِ (ص) وَكَانَتْ تَحْنَهُ ابْنَتُهُ وَاحَبَّ النَّاسِ إِلَيْهِ لَفْدَ رَأَيْتُ رَسُولَ اللَّهِ(ص) دَعَا عَلَيْنَا وَفَاطِمَةَ وَ حَسَنًا وَ حُسَيْنًا رَضِيَ اللَّهُ عَنْهُمْ فَأَلْقَى عَلَيْهِمْ تُوبَةً قَالَ: اللَّهُمَّ هُوَ لَأُءَمْلَأُ بَيْتِي فَأَدْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا قَالَتْ فَدَنَوْتُ مِنْهُمْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ وَ أَنَا مِنْ أَهْلِ بَيْتِكَ قَالَ تَحْمِي فَإِنَّكِ عَلَيِّ خَيْرٍ

"Mən atamla birlikdə Ayışənin (rəziyəllahu ənha) evinə getdik. Ondan Əli (rəziyəllahu ənha) haqqında sual etdim. Ayışə (rəziyəllahu ənha) dedi: Sən elə bir şəxs haqqında soruştursan ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) hamidan sevimli idi. Peyğəmbərin qızı da onun ixtiyarında idi. Hansı ki, o da Peyğəmbərin ən çox istədiyi şəxs idi. Bir gün gördüm ki, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) Əlini, Fatiməni, Həsənlə Hüseyni (Allah onlardan razi olsun) öz yanına çağırıdı, öz əbasını onların başının üstünə çəkib buyurdu: "**Pərvərdigara! Mənim Əhli-beytim bu əbanın altında olanlardan başqa heç kəs deyil. Pərvərdigara!** Bunları çirkinliklərdən, günahlardan qor!" Mən onlara tərəf yaxınlaşdım və Allahın Rəsuluna dedim: "Mən də sənin Əhli-beytindənəm?" Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: "**Xeyr! Buradan**

*uzaqlaş! Sən mənim Əhli-beytimdən deyilsən.
Amma yaxşı adamsan!"'*

YUXARİDAKİ ALTİ HƏDİSƏ BİR BAXIŞ

Ümmü Sələmədən və Ayışədən nəql olunan altı hədisin arasında çox da mühüm fərq, məna ixtilafi yoxdur və hamısı eyni mənani ifadə edir. "Təthir" ayəsi Ümmü Sələmənin istirahət otağında nazil olmuşdur. Ayə nazil olan vaxt Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam) həmin otaqda olmuşdur. Onların da yanında Ümmü Sələmədən başqa yad bir adam olmamışdır. O, etiraf edib deyir ki, mən də o otaqda, onların yanında idim. Bu ayənin mənə də aid olmasını çox istəyirdim. Amma Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) bu ayənin mənə aid olmamasını deyəndən sonra, məni məyus etdi və ədəbli şəkildə məni uzaqlaşdırıldı.

Əlbəttə, altı hədis içərisində birinci hədislə ikinci hədisin məzmununda azacıq fərq görünür. Lakin bu fərqli bizim müddəamızı çox da zərəri yoxdur. Hər iki hədis "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasını və ayə nazil olan vaxtda yalnız qeyd etdiyimiz şəxsiyyətlərin orada iştirak etməsini təsdiq edir.

Dördüncü hədisi Əbu Səid Peyğəmbərdən nəql edir. Güclü ehtimala görə bu hədis eyniyə onun Ümmü Sələmədən nəql etdiyi üçüncü hədisdir. Sadəcə olaraq onda Əbu Səidin adı qeyd olunmayıb. Əgər Əbu Səid Peyğəmbərin özündən nəql etmiş olsa da, yenə həmin məzmun öz yerindədir, yəni "Təthir" ayəsi Peyğəmbər, onun əziz kürəkəni, qızı və nəvələri barəsində nazil olmuşdur.

Beşinci hədisdə də Ayışə etiraf edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) "Təthir" ayəsini Əli, Fatimə, Həsən və Hüseynin haqqında tilavət etdi. Amma Ayışə bu hadisəni tam dəqiqliklə aydınlaşdırır, bu ayənin harada nazil olduğunu, o beş nəfərin Peyğəmbərin zövcələrindən hansının evində bir yerə yiğişdığını demir. Əgər "Təthir" ayəsi Ayışənin evində nazil olsaydı, Peyğəmbərin bu cavan zövcəsi əvvəldən axıra qədər hadisənin necə baş verdiyini deyər, heç nəyi gizlətməz və bu fəziləti hamının üzünə çəkərdi. Bunun özü də, "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasına canlı şahiddir. Lakin rəqabət bunu bəyan etməyi Ayışəyə icazə verməmişdir.

Altıncı hədis ona görə nəql olunur ki, Peyğəmbərin cavan zövcəsi Ayışə "Təthir" ayəsinin bəyan etdiyi "Əhli-beyt" dən məqsədin məhz həmin beş nəfər olduğunu etiraf edir. Həmçinin Ayışə Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in ona "Sən Əhli-beytən deyilsən"-deyə buyurduğunu da şəxsən etiraf edir. Bu da göstərir ki, Ayışənin o Həzrətin zövcəsi olmasına baxmayaraq "Təthir" ayəsindəki Əhli-beyt(əleyhimussalam) ona şamil deyil və Allah-Taalanın xususi inayəti, lütfü ona nəsib olmamışdır.

BU ALTI HƏDİSİN ƏKSI NƏ HEÇ BİR HƏDİS YOXDUR

Sunnü təriqi ilə nəql olunmuş hədislərin içində bu altı hədislə ziddiyyət təşkil edəcək bir rəvayət belə, yoxdur. Bəzi rəvayətlərdə "Təthir" ayəsinin necə və ya harada, kimin evində nazil olmasına toxunulmaması, ravilərin də "Peyğəmbər

(səlləllahu əleyhi və alihu və səlləm) "Təthir" ayəsinin beş nəfərin haqqında tilavət etdi" deməsinin və yaxud Həzrət Əli (əleyhissalam)-in böyük şəxsiyyətinin tanıtırılması məqamında bu ayəyə diqqət yetirmələrinin qeyd etdiyimiz altı hədislə heç bir ziddiyyəti yoxdur. Çünkü, rəvilər çox vaxt ayənin bütün xususiyətlərini, nazil olduğu yeri və məqamı dəqiq şəkildə bəyan etmirlər. Onlar yalnız "Təthir" ayəsinin beş nəfər haqqında nazil olmasını nəql etmişlər, onların niyyətləri bizim bu fəsildəki məqsədimizi təmin edir.

Yaxşı olardı ki, görkəmli elm xadimləri, təhqiqatçılar bu barədə mötəbər mənbələrə, o cümlədən "Sihahi-Sittə"yə³⁷, İbni Kəsirin təfsirinə, "Əddürrül-mənsur" təfsirinə, Təbərinin təfsirinə və ya "Ğayətül-məram" kitabına müraciət etsinlər.

Bu altı hədislə yalnız bir rəvayət ziddiyyət təşkil edir: o da məsələnin özündə yox, "Təthir" ayəsinin harada nazil olmasında. Peyğəmbərin zövcələrindən biri olan Zeynəbin "Təthir" ayəsi mənim evimdə nazil oldu, bu vaxt Əli, Fatimə, Həsən və Hüseyn Peyğəmbərin yanında idilər"-dediyi nəql olunur. Amma xoşbəxtlikdən "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasını göstərən hədislərin sayı-hesabı yoxdur. Onların müqabilində bir-iki rəvayətin ziddiyyət təşkil etməsi çox da əhəmiyyət kəsb etmir. Amma bununla belə, "Təthir" ayəsinin Zeynəbin evində nazil olması da bizim müddəəmizə irad gətirə bilməz. Lakin qeyd etdiyimiz kimi, "Təthir" ayəsi Zeynəbin evində

³⁷Sunnülərin Qurani Kərimdən sonra altı ən mötəbər kitablarına "Sihahi-sittə" (altı səhih kitab) deyirlər ki, hər kitabın özünə məxsus adı vardır.

Yox, Ümmü Sələmənin evində nazil olub. Hər halda qeyd etdiyimz "*Pənc-təni Ali-əba*" haqqındadır.
"AŞDAN İSTİ KASA!"

Burada "aşdan isti kasa" olan iki dəstə ilə rastlaşıraq ki, Ümmü Sələmənin və Ayışənin öz etirafları ilə "Təthir" ayəsinin onlara şamil olmadığını demələrinə baxmayaraq bu ayənin yalnız Peyğəmbərin zövcələri haqqında nazil olduğunu sübut etməyə və ya onları Ali-əba cərgəsinə salmağa can atırlar.

Birinci dəstə İslam tarixinin ilk dövrlərində olan Əkrəmə, Müqatil ibni Süleyman və Ürvət ibni Zübeyr kimi bəzi ravilərdir.

İkinci dəstə isə bəzi sünnü təfsirciləri və alimlərindən ibarətdir.

BİRİNCİ DƏSTƏ

Birinci dəstə bu sözləri Peyğəmbərin özündən, o Həzrətin zövcələrindən və ya yaxın dostlarından rəvayət ünvanı ilə nəql etmirlər, əksinə əsas etibarı ilə bu onların öz şəxsi fikirləridir. Halbuki, adı adamların şəxsi nəzər və rəylərinin heç bir etibarı, dəyəri yoxdur. Onlar hətta yalançılıqla müttəhim olunmasalar da, sözləri başqaları üçün höccət və dəlil ola bilməz. Məsələn, Əkrəmə "Təthir ayəsi yalnız Peyğəmbərin zövcələrinə aiddir!" deyə o qədər israr edir ki, hətta onun sözünü inkar edənlərlə mübahiləyə hazır olduğunu belə bildirir. Bu inadkar və təəssübkeş şəxs küçə-bazarlarda uca səslə qışqırıb deyirdi: "Təthir" ayəsi Peyğəmbərin zövcələri haqqında nazil olmuşdur!"

Cavabda demək lazımdır ki, görəsən, Əkrəmənin nəzəriyyəsinin etibarlı şəxsiyyətlərin

nəzəriyyəsindən nə kimi üstünlüyü var?! O, sözünə istinad ediləsi bir səviyyədə etibarlı adam deyil.

Ürvət ibni Zübeyr də eynilə Əkrəmə kimidir. Amma Əkrəmə və bu qəbildən olan sair adamlar İbni Abbasın adından "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmasını da nəql edirlər ki, sünnü alımləri bunu rədd edir. Ümmü Sələmə və Ayışə də Əkrəmə və onun kimilərin sözlərinin tam əksini deyərək onları batıl edir. Bununla belə, biz Əkrəmə və onun dostlarının nəql etdiyi rəvayətlərin mənbəsi barədə müəyyən qədər axtarış aparmalıydıq. Buna görə də Əkrəmə və sair kimi şəxslərin bu rəvayəti nəql etməkdə güddükləri məqsədlə qısa da olsa tanış olmaq lazımdır.

1-ƏKRƏMƏ KİMDİR?

Əkrəmə İmam Əli (əleyhissalam)-ın barışmaz və qəddar düşmənlərindən bividir. Elə buradan da onun nəzəriyyəsinin İmam Əli (əleyhissalam)-ə qarşı şəxsi ədavət və düşməçilikdən qaynaqlandığını anlamaq olar.

Seyyid Əllamə Şərifüddin "Əl-kəlimətul-ğerrau fi təfziliz-Zəhra(əleyhissalam)" kitabında yazır: "Əkrəmə xalqı Əliyyibni Əbitalib (əleyhissalam)-ın düşmənlərinin cəbhəsinə çəkmək, onları İmam Əli (əleyhissalam)-dan uzaqlaşdırmaq, vilayət məqamından ayrı salmaq üçün müntəzəm şəkildə fəaliyyət göstərir və bu yolda əlindən gələni əsirgəmirdi. O, mühüm xəvaric³⁸ tayfalarından birinin başçısı idi və inanırdı ki, bütün müsəlmanlar

³⁸Xəvaric-Məsum və adil imamın əleyhinə qiyam edən bir tayfadır ki, əsası "Siffeyn" müharibəsində qoyulmuşdur.

kafirdirlər, həqiqi İslam ardıcılırı yalnız xəvariclərdir! Xalid ibni İmran nəql edir ki, həcc mövsümündə Əkrəmənin belə dediyini eşitdim: "Əgər həcc mərasimində iştirak edən hacıların hamısını qılıncañ keçirtsəm, həmişəlik arzuma çatmış olaram!" Əkrəmə Quranın mütəşabih ayələri haqqında deyir: "Bu cür ayələri göndərməkdə Allahın məqsədi camaati zəlalətə salib azdırmaqdan başqa bir şey deyil!" İbni Abbasın oğlu deyir: "Bu mənfur şəxs (Əkrəmə) atamın adından yalan hədislər nəql edir, saxta rəvayatlər düzəldərək onları atama istinad verirdi." Əbdüllah ibni Haris İbni Abbasın oğlunun yanında Əkrəməni ciddi şəkildə danlayaraq, dedi: "Niyə Allahi nəzərə almırsan və təqvadan qaçırsan?" İbni Müsəyyibdən də nəql edirlər ki, öz qulunu azad edəndən sonra, ona dedi: "Məbada Əkrəmənin öz ağası İbni Abbasın adından yalan danışlığı kimi, sən də mənim adımdan həqiqətin əksinə (yalan) danışasan!"

Əllamə Şərəfüddinin sözlərindən (onun istinad etdiyi kitablar da sünnü alimləri tərəfindən ravilərin fasiq və ya adil olması barədə yazılın kitablardır) Əkrəmənin həqiqi siması "yalançı, imansız, xain, vicedansız və İmam Əli (əleyhissalam)-in birinci dərəcəli düşmənlərindən olması aşkar olur.

Deməli, Əkrəmə "Təthir" ayəsi haqqında öz şəxsi nəzəriyyəsini sübut etməyə can atmaqdə İmam Əli (əleyhissalam) ilə düşməncilikdən başqa bir məqsəd güdmür.

Əkrəmə əgər bu rəvayəti öz ağası İbni Abbasın adından nəql edirsə, onda bu, elə onun öz ağısının adından yalan danışmaqdakı köhnə xasiyyətidir. Xüsusilə də bunu nəzərə almaq lazımdır ki, İbni

Abbasdan çoxlu rəvayət nəql olunub və hamısı da göstərir ki, "Təthir" ayəsi Peyğəmbərin zövcələri haqqında deyildir. O cümlədən, Əhməd ibni Hənbəl mötəbər sənəd əsasında Əmr ibni Məymundan belə nəql edir: "*İbni Abbas İmam Əlinin fəzilətlərini etiraf edərək dedi: Allahın Rəsulu öz əbasını əlinə alıb Əli, Fatimə, Həsən və Hüseynin üstünə çəkdi və "Təthir" ayəsini oxudu: "Innəma yüridullah..."*".³⁹

Bəli, Əkrəmə kimi nadan, Əhlibeyt(əleyhimussalam) düşməni və Qurandan xəbərsiz olan bir adamın sözünə əsla inanmaq olmaz, onun nəql etdiyi rəvayətlərin heç bir dəyəri yoxdur.

2-MÜQATİL KİMDİR?

"Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olmasını iddia edən ikinci şəxs Müqatıl ibni Süleymandır. Adını qeyd etdiyimiz alim onun barəsində belə yazır: "O da Əmirəlmömininin qatı və barışmaz düşmənlərdən idi, öz nəzəriyyələrinə haqq qazandırmaq üçün həddindən artıq çalışmış, Əlinin danılmaz fəzilətlərini bacardığı qədər zehnlərdən silmək istəyib. O, etiqad baxımından "müşəbbihə" firqəsindəndir və Allahı insana təşbih edirdi. Əbu Hərifə onun barəsində belə demişdir: "*Müqatıl təşbihi isbat etmək yolunda ifrata varmış, Pərvərdigəri məxluq kimi təsəvvür etmişdir.*"

YERSİZ İDDİA VƏ RÜSVAYÇİLİQ

Müqatıl bir dəfə xalqın toplantısında iddia edərək dedi: "Göyün altında, yerin üstündə olan hansı şey barəsində istəyirsinizsə soruşun, cavab verim." Elə

³⁹"Čayətül-məram" (Bəhrani) səh.287

bu vaxt bir nəfər ondan soruşdu: "Adəm peyğəmbər Həcc ehramından çıxdıqdan sonra onun başını kim qırxdı?" Müqatil onun cavabını verə bilməyib pərt oldu!

Amma bu rüsvayçılıqdan sonra, həmin iddianı başqa məclisdə təkrar etdi. Ondan soruştular: "Qarışqanın həzm orqanları onun zəif bədəninin hansı hissəsində yerləşir?" O, bu dəfə də cavabsız qaldı.

Müqatil ibni Süleymanın tərcümeyi-halı Əllamə Şərəfüddin tərəfindən bəyan ediləndən sonra, onun "Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olması ilə əlaqədar dediyi sözlərdə də dəqiq mühakimə yürütütmək çox asandır. Gərək burada Müqatilə deyək:

ای مگس عرصه سیمرغ نه جولانگه تست

عرض خود می بري و زحمت ما می دادي

*Ay milçək! Sən ki, simürgün məqamında deyilsən
Bəs niyə öz abrını töküb, bizi də zəhmətə salırsan?!
3-ÜRVƏT İBNİ ZÜBEYR KİMDİR?*

"Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmasını sübut etmək üçün əl-ayağa düşən üçüncü şəxs Ürvət ibni Zübeyrdir. "Qamusür-rical" kitabında onun haqqında belə qeyd olunur:

"Ürvət Əli barəsində açıq-aşkar şəkildə nalayıq sözlər deyirdi. O, (Müaviyə ilə) müharibəyə getmək məcburiyyətində qalan Əlini həmişə müharibənin əsl səbəbkərini kimi qələmə verir, ona iftira yağıdırırdı. Həyasızlığı o həddə çatmışdı ki, yalandan rəvayət nəql edərək deyirdi ki, Ayışənin belə dediyini eşidib: "Mən Peyğəmbərin yanında idim. Abbas və Əli onun hüzuruna gəldilər.

Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) onları görən kimi, yavaşca mənə dedi: Bu iki nəfər öləndə İslam dinindən çıxmış olacaqlar!!"

Bəli, Ürvənin bu cür həyasiqliğı onun iftiraçı və İmam Əli (əleyhissalam) ilə barışmaz düşmən olmasını, ona kinküdərət bəslədiyini və savadsızlığını göstərir. Əgər o, "Təthir" ayəsini özü bildiyi kimi təfsir etsə və ya başqalarına aid etsə, onda onun haqqında deyə bilərik ki, Quranın təlatümlü mərifət dəryasından bir damla olsun belə, ona nəsib olmaz ondan qalxan od şöləsi yalnız kinküdərətdən qaynaqlanar hansısa bir şeyi nisbət versə, böhtan və iftiradan başqa şeydən irəli gəlməz.

İKİNCİ DƏSTƏ

Yuxarıda qeyd etdik ki, bəzi sünнü müfəssir və alimləri də "Təthir" ayəsinin yalnız Peyğəmbərin zövcələri haqqında nazil olduğunu, yaxud o Həzrətin yaxın adamları barəsində olsa da zövcələrinə də şamil olduğunu iddia edirlər. Onların cavabında deməliyik ki, Peyğəmbərin zövcələri barəsində olan ayələr nə onların müqəddərətləri haqqında Allahın əzəli iradəsindən söz açır, nə də onların fəzilətli olmalarına dəlalət edir. Lakin "Təthir" ayəsi Allahın əzəli iradəsindən söz açaraq "Əhli-beyt" adı ilə tanınmış xüsusi bir dəstənin başqalarından fəzilətli, şərəfli və üstün olmalarını sübut edir. Belə isə hansı dəlilə əsasən, "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə də aid olmasını deyə bilərik? (Bu haqqda şərh veriləcək.)

Fərz edək ki, "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmuş ayələrlə yanaşı gəlməsi və cümlə quruluşu bu ayənin onlara da

şamil olmasına bir əlamətdir. Lakin bu fərz yalnız cümlə quruluşunun vahid ahəngdə gəlməsindən başqa bir şeyə dəlalət etmir. Həm də bu qərinənin saysız-hesabsız rəvayətlər müqabilində müqavimət etməyə taqəti çatmaz. Halbuki Əhli-beytin yalnız beş nəfərdən ibarət olmasını aşkar bəyan edir və bu ləqəb Peyğəmbərin zövcələrinə aid deyildir. Ümmü Sələmə və şəxsən Ayışənin özü də bunu etiraf etmişlər.

Əgər sünnü alımları "Təthir ayəsinin Peyğəmbərin zövcələrinə şamil olduğunu açıq-ashkar göstərən rəvayətlər də vardır" – desələr, cavabında deyərik ki, sizin dediyiniz belə rəvayətləri yalnız Əkrəmə və onun kimiləri nəql edirlər ki, ya öz şəxsi rəy və nəzərlərini irəli sürür, ya da İbni Abbasın adından yalan nəql edirlər, halbuki sizin özünüz də ravilərin adil və ya fasiq olmasını araşdırmaq üçün yazdığınız kitablarda onları yalançı və əqidəsiz adamlar kimi təqdim etmisiniz. Buna görə də vicdanlı bir şəxs yersiz iddialara qapılmamalı, "Təthir" ayəsinin yalnız beş nəfərə-Ali-əbaya aid olmasında şəkk etməməli və Peyğəmbərin zövcələrinin bu böyük feyzdən, Allahın xas mərhəmətindən bəhrələnmədiklərini hökmən qəbul edilməlidir.

İKİNCİ HİSSƏ **ƏHLİ-BEYT ƏLEYHİMÜS-SALAMİN VERDİYİ** **XƏBƏRLƏR**

Bura qədər sünnü təriqi ilə gəlib çatan rəvayətləri oxuların nəzərinə çatdırdıq. İndi isə şəhər təriqi ilə məsum imamlarımızdan nəql olunmuş hədisləri qeyd edirik.

Dahi şıə mühəddislerinin (hədis alimlərinin) kitablarında bu haqda çoxlu hədislərlə rastlaşıırıq. Əvvəldə qeyd etdiyimiz kimi, mühəddis Bəhrani "Ğayətül-məram" kitabında şıə təriqi ilə 34 rəvayət nəql etmişdir. Lakin qısaca da olsa, böyük mühəddis Şeyx Əbdül Əli ibni Cüme Ərusinin (hicrinin 1112-ci ilində vəfat etmişdir) "Nurus-səqəleyn" təfsirindən bir neçə hədisi burada qeyd edirik:

1-İmam Muhəmməd Baqir (əleyhissalam) "Təthir" ayəsinin şəni-nüzulu haqqında buyurur:

فِي تَقْسِيرِ عَلَيِّ بْنِ ابْرَاهِيمَ وَفِي رَوَايَةِ أَبِي الْجَارْوَدِ عَنْ أَبِي جَعْفَرٍ وَفِي قُولِ اللَّهِ عَزَّ وَجَلَّ إِنَّمَا يُرِيدُ اللَّهُ... قَالَ نَرَأْتُ هَذِهِ الْأَيْةَ فِي رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَعَلَيْهِ بْنُ أَبِي طَالِبٍ وَفَاطِمَةَ وَالْحَسَنَ وَالْحُسَيْنَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ وَذَلِكَ فِي بَيْتِ أُمِّ سَلَمَةَ رَوْجَةِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَ أَبُو مُحَمَّدٍ أَمِيرَ الْمُؤْمِنِينَ وَفَاطِمَةَ وَالْحَسَنَ وَالْحُسَيْنَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ ثُمَّ أَبْسَهُمْ كَسَاءً لَهُ خَبْرِيًّا وَدَخَلَ مَعَهُمْ فِيهِ ثُمَّ قَالَ اللَّهُمَّ هُوَ لَا إِلَهَ إِلَّا أَنْتَ إِنَّمَا أَهْلُ بَيْتِي وَعَدْتَنِي فِيهِمْ مَا وَعَدْتَنِي اللَّهُمَّ اذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا فَقَالَتْ أُمُّ سَلَمَةَ وَأَنَا مَعْهُمْ يَا أَبَوَسُولَ اللَّهِ قَالَ ابْشِرْ يِ يَا أُمُّ سَلَمَةَ فَإِنَّكَ إِلَيَّ خَيْرٌ

"Bu ayə Peyğəmbər, Fatimə, Əmirəl-möminin, Həsən və Hüseyn (əleyhimussalam)-in haqqında nazil olmuşdur. Hadisə belə olmuşdu: Əli, Həsən, Hüseyn və Fatimə Peyğəmbərin zövcəsi Ümmü Sələmənin istirahət evində bir yerə toplaşmışdı. Ayə nazil olandan sonra Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) Xeybər parçasından olan əbəni onların üstünə çəkdi, sonra özü də əbanın altına girdi və belə dua etdi: **"Pərvərdigara! Mənə vədəsini verdiyin Əhli-beyt bu əbanın altındakılardan başqa heç kəs deyil. Pərvərdigara!"**

Bunları napaklıqdan, aludəliklərdən qoru!
Bunlara çoxlu-çoxlu paklıq inayət elə!" Ümmü Sələmə Peyğəmbərdən soruşdu: "Ya Rəsuləllah! Bu dua mənə də aiddir?" Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: "*Xeyr, amma xoşhal ol ki, sənin də həyatın şərafətli olacaqdır*".

2 "Üyunül-əxbar" kitabının müəllifi yazır:

فِي عَيْوْنِ الْأَخْبَارِ فِي احْتِجَاجِ أَمِيرِ الْمُؤْمِنِينَ عَلَيْهِ السَّلَامُ عَلَى النَّاسِ يَوْمَ الشُّورَى قَالَ: أَنْشِدْكُمُ اللَّاهُهُنَّ فِيكُمْ أَحَدٌ أَنْزَلَ اللَّهُ فِيهِ أَيَّةً التَّطْهِيرِ عَلَى رَسُولِ اللَّهِ أَنَّمَا يُرِيدُ اللَّهُ... فَأَخَذَ رَسُولُ اللَّهِ كِسَاءً حَيْرَ يَا فَضَّلَنِي فِيهِ وَ فَاطِمَةَ وَ الْحَسَنَ وَ الْحَسِينَ ثُمَّ قَالَ يَا رَبِّ هُوَ لَاءُ أَهْلَ بَيْتِي فَادْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ طَهِّرْهُمْ تَطْهِيرًا غَيْرِي قَالُوا لَا.

İمام Əliyyibni Əbitalib (əleyhissalam) Ömərin xəlifə seçmək üçün təşkil etdiyi altı nəfərlik şurada Peyğəmbərdən sonra özünün canışın olmasını isbat edərək, buyurdu: "*Deyin görək, "Təthir" ayəsi bizdən başqasının barəsində nazil olmuşdurmu?* Ayə nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) bizdən başqa kimi öz əbasının altına yiğib "*Pərvərdigara, mənim əhli-beytim bunlardır, onları hər növ çirkinlikdən və aludəlikdən qoru!*"-deyə buyurdu?!" Şurada iştirak edənlərin hamısı İمام Əli (əleyhissalam)-in sözlərini təsdiq edərək "yox, Allaha and olsun ki, sən düz deyirsən!"-dedilər.

3. Üçüncü xəlifənin dövründə mühacir və ənsarlardan bir dəstə məscidə yığışdırılar. İمام Əli (əleyhissalam) onlar üçün söhbət etdi və söhbəti əsnasında "Təthir" ayəsinə toxunaraq buyurdu:

فِي كِتَابِ كَمَالِ الدِّينِ وَ تَمَامِ النِّعَمِ إِسْنَادِهِ إِلَيْ سُلَيْمَانَ بْنَ قَيْسِ الْهَلَالِيِّ عَنْ أَمِيرِ الْمُؤْمِنِينَ أَنَّهُ قَالَ فِي أَثْنَاءِ كَلَامِهِ

فِي جَمْعِ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ فِي الْمَسْجِدِ أَيَّامَ خِلَافَةِ
 عُمَانَ: أَيُّهَا النَّاسُ اتَّعْلَمُونَ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَنْزَلَ فِي
 كِتَابِهِ إِنَّمَا يُرِيدُ اللَّهُ... فَجَمَعَنِي وَفَاطِمَةَ وَابْنَيِّ حَسَنًا وَ
 حُسَيْنًا وَالْقَيْ عَلَيْنَا كِسَاءَ وَقَالَ اللَّهُمَّ إِنَّ هُوَ لِاءُ أَهْلِ
 بَيْتِي وَلَحْمَتِي يُؤْلِمُنِي مَا يُؤْلِمُهُمْ وَيُحرِّجُنِي مَا يُحرِّجُهُمْ
 فَأَذِهْبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا فَقَالَتْ أُمُّ سَلَمَةَ وَأَنَا
 يَا رَسُولَ اللَّهِ فَقَالَ أَنْتِ أُوْ إِنَّكِ عَلَيْ خَيْرٍ إِنَّمَا أَنْزَلْتِ فِيَ وَ
 فِي أَخِي وَابْنِتِي وَفِي تِسْعَةَ مِنْ وُلُودِ ابْنِي الْحُسَيْنِ خَاصَّةً
 لَيْسَ مَعَنَا فِيهَا أَحَدٌ غَيْرُنَا فَقَالُوا إِنَّمَا تَشَهُّدُ أَنَّ أُمَّ سَلَمَةَ
 حَدَّثَنَا بِذَلِكَ فَسَأَلَنَا رَسُولُ اللَّهِ فَحَدَّثَنَا كَمَا حَدَّثَنَا أُمُّ سَلَمَةَ
 رَضِيَ اللَّهُ عَنْهَا وَلَكِنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَنْزَلَ فِي كِتَابِهِ لِتَبَيَّنَ
 إِنَّمَا يُرِيدُ اللَّهُ... فَكَانَ عَلَيْ وَالْحَسَنُ وَالْحُسَيْنُ وَفَاطِمَةُ
 عَلَيْهِمُ السَّلَامُ فَادْخُلْهُمْ رَسُولُ اللَّهِ تَحْتَ الْكِسَاءِ فِي بَيْتِ أُمِّ
 سَلَمَةَ ثُمَّ قَالَ: اللَّهُمَّ إِنَّ لِكُلِّ نَبِيٍّ أَهْلًا وَتَفْلِيًا وَهُوَ لِاءُ أَهْلِ
 بَيْتِي وَتَفْلِي فَقَالَتْ أُمُّ سَلَمَةَ: السُّنْنُ مِنْ أَهْلِكَ فَقَالَ إِنَّكِ إِلَيْ
 خَيْرٍ وَلَكِنْ هُوَ لِاءُ أَهْلِي وَتَفْلِي إِنَّكِ إِلَيْ خَيْرٍ إِنَّكِ عَلَيْ
 خَيْرٍ وَأَذِهْبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا

"Ey camaat! Məgər "Təthir" ayəsi Allahun kitabında nazil olmayıbmı? Məgər Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) Ümmü Sələmənin evində öz əbasını mənim, həyat yoldaşımın və iki övladımın üstünə çəkəndən sonra "Pərvərdigara! Mənim Əhli-beytim bunlardan başqa heç kəs deyil. Bunlar mənim ruhumdur. Onlara verilən əzab-əziyyət mənə verilən əzab-əziyyətdir onlara baş verən çətinlik məni kədərləndirir. Ey Allah, bəla, aludəlik, ruhi iztirab və çətinliyi onlardan uzaq et! Onları tamamilə paklaşdır!" -deyə dua etmədimi? Məgər bu vaxt Ümmü Sələmə ayənin bəyan etdiyi şəxslərdən "Əhli-beytdən olmaq arzusunu etdikdə

Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) ona "Xeyr, bu ayə mənim, qadaşım Əlinin, qızım Fatimənin, iki övladım Həsən və Hüseynin haqqındadır..." -deyə buyurmadımı?!"

Süleym ibni Qeys deyir: Əmirəl-mömininin söhbəti qurtarandan sonra, məsciddə olanların hamısı o Həzrətin sözlərini təsdiq edərək "Ümmü Sələmə də eynilə belə demişdi"-dedilər. Amma biz təkcə onun verdiyi xəbərlə kifayətlənməyib, Peyğəmbərin özündən də soruşduq. o Həzrət, Ümmü Sələmənin sözlərini təsdiqləyərək, onun dediklərini bir daha təkrar etdi.

4-Əbu Bəsir İmam Sadiq (əleyhissalam)-dan səhihliyində heç bir şəkk-şübhə olmayan bir rəvayət nəql edir. Həmin rəvayətin müddəamız üçün lazımlı olan hissəsini nəql edirik:

وَ لَكُنَ اللَّهُ عَزَّ وَ جَلَّ أَنْزَلَ فِي كِتَابِهِ لِنَبِيِّهِ إِنَّمَا يُرِيدُ
اللَّهُ.. فَكَانَ عَلَيْهِ وَ الْحَسَنُ وَ الْحُسَيْنُ وَ فَاطِمَةُ عَلَيْهِمُ السَّلَامُ
فَأَدْخَلْهُمْ رَسُولُ اللَّهِ تَحْتَ الْكَسَاءِ فِي بَيْتِ امْ سَلَمَةَ ثُمَّ قَالَ إِنَّمَا
إِنَّ لِكُلِّ نَبِيٍّ أَهْلًا وَ ثَقْلًا وَ هُوَ لَاءُ أَهْلُ بَيْتِي وَ ثَقْلِي فَقَالَتْ
أُمُّ سَلَمَةَ : أَلَسْتُ مِنْ أَهْلِكَ؟ قَالَ إِنَّكِ إِلَيَّ خَيْرٌ وَ لَكُنْ هُوَ لَاءُ
أَهْلِي وَ ثَقْلِي

İmam Sadiq (əleyhissalam) buyurur: "Təthir" ayəsi nazil olan vaxt Əli, Fatimə, Həsən və Hüseyn Ümmü Sələmənin evində idilər. Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) öz əbasını onların üzərinə çəkdi, sonra dedi: "Pərvərdigara! Hər bir peyğəmbər üçün fəzilətli və seçilmiş olan ən yaxın adamları olmuşdur ki, onlar da nübüvvətin əmanətdarları olmuşdur. Mənim də nübüvvətimin əmanətdarları bu dörd nəfərdən ibarət olan Əhli-beytimdən başqa heç kəs deyil." Ümmü Sələmə soruşdu: "Ey Allahın

Rəsulu! Təkcə bu dörd nəfərmi?! Mən sənin Əhli-beytindən deyiləm?" Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: "Sənin aqibətin çox yaxşı olacaq. Lakin mənim Əhli-beytim bu dörd nəfərdir."

HƏDİSLƏRİN MƏZMUNU EYNİDİR

Birinci hissədə sünnülərin mötəbər kitablarından və eləcə də onların təriqi ilə nəql olunmuş altı hədis, ikinci hissədə isə şəhər təriqi ilə nəql olunmuş dörd hədis qeyd olundu. Xoşbəxtlikdən bu iki qrup hədislərin hamisinin arasında son dərəcə həməhənglik vardır. İndi isə bu on hədisə istinad edərək, onların məfhumlarını qısa şəkildə də olsa oxucuların nəzərinə çatdırırıq:

Bu bəhsdə əsas məqsəd olan ***birinci fayda*** budur ki, "Təthir" ayəsi Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) ayrıca şəkildə nazil olmuşdur. Amma onun "Əhzab" surəsinin 33-cü ayəsində yerləşdirilməsi Peyğəmbərin zövcələrinin vəzifəsini təyin edən ayənin davamı olmasına heç bir vəch ilə dəlalət etmir.

İkinci fayda: "Təthir" ayəsi Ümmü Sələmənin evində nazil olmuşdur.

Üçüncü fayda: Ümmü Sələmə ilə Ayişənin hər ikisi "Təthir" ayəsinin ümumiyyətlə onların haqqında olmadığını etiraf etmişlər üstəlik Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) bu məsələni onlara təkidlə bəyan etmişdi ki, İslamın müqəddəratını həll edən "Təthir" ayəsinin onlara da şamil olmasını təsəvvür etməsinlər. Onlar bilməlidirlər ki, Peyğəmbərin (səlləllahu əleyhi və alihu və səlləm) zövcəsi olmaq kimi böyük iftixar onlara kifayət edir. Əgər gələcəkdə İslamın

müqəddəratını təyin edən işlərə müdaxilə edərək İslama zərbə vurmasalar, onda həmişəlik xoşbəxt olacaqlar.

Gördüyüümüz kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) öz zövcələri içərisində hamisindən artıq iffətli və nəzakətli olan, İslama heç bir zərər vurmayan Ümmü Sələməyə "*Sənin aqibətin çox yaxşı olacaq*"-deyə buyurdu.

Dördüncü bəhrə: "Təthir" ayəsi Peyğəmbərin ən fəzilətli zövcəsi və İslam qadını olan Ümmü Sələmənin evində nazil olarkən Peyğəmbərdən əlavə, fəzl və kamal xanədanını təşkil edən dörd nəfər: Əliyyibni Əbi Talib, Fatimeyi Zəhra, Həsən və Hüseyn (əleyhimussalam) da oraəə idi.

Bu beş nəfərin içində "Təthir" ayəsinin şamil olmadığı yalnız bir nəfər var idi" o da Ümmü Sələmə idi. Lakin Ümmü Sələmə kimi etibarlı bir şəxsin həmin hadisəni görüb başqaları üçün nəql etməsi lazımlı və vacib idi. Çünkü, onun şahidliyi başqalarının bu hadisəni təsdiq etməsində çox təsirlidir.

Beşinci bəhrə: "Təthir" ayəsi qeyd olunan beş nəfər bir yerə toplaşandan sonra nazil oldu. Ümmü Sələmədən və Əbu Səid Xudridən nəql olunmuş hədislər də aşkar şəkildə göstərir ki, "Təthir" ayəsi yalnız beş nəfər Ali-əba haqqındadır və bunlardan başqa heç kəsə aid deyildir. Məsum İmamlardan nəql olunmuş dörd hədis də bunu bəyan edir.

Altıncı bəhrə: "Təthir" ayəsi nazil olandan dərhal sonra Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) öz Əhli-beytini tanıtdırıb belə dua etdi:

وَأَدْهِبْ عَنْهُمُ الرّجْسَ وَ طَهِّرْ هُنْ طَهْرِيًّا

"Pərvərdigara, bunları napaklıqdan qoru! Və bunları pak et!"

Bu dua ayənin məzmununu bir növ təkidləndirir ki, gələcəkdə onun bu beş nəfərdən başqasına da aid olmasını güman etməsinlər. Başqa sözlə desək, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) özünün ən yaxın adamlarını əbasının altına yiğmaqla böyük və müqəddəs bir hədəfi gerçəkləşdirmək, Əhli-beytin yalnız beş nəfərdən ibarət olduğunu bildirmək istəyir ki, gələcəkdə, yaxud elə ayə nazil olan vaxtda heç kəs "Təthir" ayəsini özünə aid edərək özü üçün yüksək ilahi bir məqam düzəltməsin. Həqiqətdə Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) onları öz əbasının altına yiğmaqla Ali-əbani tanıtdırır, "Təthir" ayəsinin kimlərə aid olduğunu əməli olaraq elan edir. Bununla da kifayətlənməyib "**bunlar mənim Əhli-beytimdir**"-deyərək daha da təkid edir. Buradan məlum olur ki, bu ayə böyük bir məqsədi izləyir: məqsəd İslamın və müsəlmanların gələcəkdəki həqiqi rəhbərlərini tanıtmırıqdır.

Bununla belə bəzilərinin iddia edərək "Ali-əba hadisəsi çox adı və təbii bir hadisə idi, Peyğəmbərin əsas məqsədi dadlı-ləzzətli yeməkdən sonra bir yerə toplaşıb, istirahət etmək idi, amma bu təbii hadisə yavaş-yavaş böyük bir fəzilətə çevrildi və İslamın rəhbərliyini ələ keçirmək üçün istinad nöqtəsi kimi tanındı!"-demələri onların son dərəcə insafsızlığına dəlalət etmirmi və ya ən azı məlumatsızlıqlarını göstərmirmi? Bu cür puç, mənasız və həqiqətdən uzaq olan sözlər qarşısında onlardan soruşmaq lazımdır: Belə bir təbii hadisə uzun illər ərzində yalnız bir dəfə baş veribmi? Görəsən yemək yeyəndən sonra yalnız həmin gün istirahətə ehtiyac

duyulubdurmu? Dünyanın hansı yerində bir kəsin ən yaxın adamlarının xüsusi bir formada bir əbanın altında toplAŞMASI adətdir? Təbii bir iş zamanın keçməsi ilə fəzilətə çevrilirmi? Belə bir təbii işin fəzilətə çevrilməsində zamanın təsirli olması necə mümkün ola bilər? Görəsən adı bir iş müsəlmanların rəhbərlik məsələsinin keşməkeşli olduğu həssas anlarda istinad nöqtəsinə çevrilə bilərdimi və İmam Əli (əleyhissalam) çox həssas anlarda adı və təbii bir işə istinad edərək onunla öz fəzilət və ləyaqətini sübut edərdimi? Halbuki, o həzrət öz fəzilət və məqamı barədə belə buyurur:

يَنْهَا دُرُّ عَنِ السَّيْئِ وَ لَا يَرْقِي إِلَيَّ الطَّيْرُ

"Fəzilət və şəraf mənim təlatümlü dərya kimi dalğalanan ruhumdan sel kimi aşüb-daşır, ən uca zirvələrə uçan quşlar mənim yüksək məqamımın zirvəsinə çata bilməzlər!"

Nə üçün bəziləri gün kimi aydın olan həqiqəti gizlədir, puç xəyallardan ibarət olan qara pərdəni icbari şəkildə onun üstünə çəkərək məlumatsız, sadə insanları həqiqət yolundan azdırır? Məgər xəyaldan qaynaqlanaraq kağız üzərinə yazılan hər bir şey həqiqətdirmi? Belə olan halda haqqın batıldıñ seçilməsində meyar nədir?

Nə üçün ilk dövrdə məxxsus şəxslər üçün bəyan edilən, əməl və sözlə də təkid edilib sübuta yetirilən mühüm bir fəziləti adı və təbii iş kimi cilvələndirirlər?! Bu iş Əhli-beytə zülmü rəva görməkdən başqa bir şeydirmi?!

Şübhəsiz, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o şəxsləri əbanın altında toplayıb "Haulai Əhlu-beyti" (bunlar mənim Əhli-beytimdir) deməklə isbat edir ki, "Təthir" ayəsi ümumi

məfhuma malik deyil və o həzrətin öz zövcələrinə və ya başqa yaxın adamlarına aid olmayacaq. Məhz buna görə də İmam Sadiq (əleyhissalam) buyurur:
أَنْ سَكَّتْ رَسُولُ اللَّهِ(ص) وَ لَمْ يُبَيِّنْ مَنْ أَهْلُ بَيْتِهِ لَا دَعَاهَا
أَلْ فُلَانٌ وَ أَلْ فُلَانٌ

"*Əgər Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) sükut edib, Əhli-beytinin kimlər olduğunu aydınlaşdırmasaydı, ali-filan və ali-filan (yəni başqalarının övladları)* "Əhli-beyt bizik, "Təthir" ayəsi bizim barəmizdə nazil olmuşdur"-deyə iddia edərdilər."⁴⁰

Bunun özü Peyğəmbərin həmin məsələyə son dərəcə diqqət yetirdiyini göstərir. Belə ki, Həzrət sözlə kifayətlənməyib, öz Əhli-beytini yeni və misli görünməmiş bir üslubla tanıtdırmışdır. Hətta bu ayənin Ümmü Sələmənin evində nazil olmasına baxmayaraq, Həzrət öz bəyan və əməli ilə istəmişdir ki, o (Ümmü Sələmə-red.) ilahi inayət dairəsindən çıxsın və xususi ilahi lütf yalnız bu beş nəfərə "Ali-əbaya şamil olsun.

Yeddinci bəhrə: "Təthir" ayəsinin Həzrət Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-a aid olduğu kimi, Peyğəmbərin özünə də aiddir. Əbil Carudun İmam Baqır (əleyhissalam)-dan, həmçinin Əbu Səid Xudrinin Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -dən nəql etdiyi rəvayətlər də məhz bu mənası göstərir. Bu da gələcəkdə "Əhli-beyt"in mənası haqqında qeyd edəcəyimiz mühüm bir məsələnin həllində bizə kömək edəcək.

Qeyd olunanların hamısı göstərir ki, "Təthir" ayəsi əvvəlki cümlələrdən ayrıca və müstəqil

40 "Əl-Burhan" təfsiri, 3-cü cild.

şəkildə, Ümmü Sələmənin evində və bu beş nəfərin bir yerə yığışdıqları zaman nazil olmuşdur.

"TƏTHİR" AYƏSİ"XÜSUSİ BİR YERDƏ

İkinci mühüm məsələ "Təthir" ayəsinin ayrıca nazil olmasına baxmayaraq, nə üçün "Əhzab" surəsinin 33-cü ayəsinin axır hissəsində yerləşdirilməsi ilə əlaqədar idi. Bu mühüm məsələni araşdırılmamışdan qabaq gərək sözügedən ayələrin düzülüşünü və quruluşunu, cümlələrin və şərif ayənin tərtib olunma keyfiyyətini mülahizə edək.

AYƏLƏRİN NƏZMİ

Şəkk yoxdur ki, Quran ayələri Peyğəmbərin əmri ilə çox gözəl nəzm və xüsusi tərtiblə yiğilib, hazırkı formaya salınmışdır.

Bu müddəanın isbatı üçün çoxlu şahid vardır. Böyük sünbü və şia alimləri də bu məsələni etiraf etmişlər. O cümlədən, Şeyx Tusi, Şeyx Səduq, Seyyid Ələmül-Hüda və "Məcməül-bəyan" təfsirinin müəllifini göstərmək olar. Hətta deyə bilərik ki, Quranda heç bir təhrif və dəyişikliyin olmadığını inanan alimlərin təqribən hamısı Quranı-Kərimin Peyğəmbərin dövründə bir yerə yiğilaraq yazılımasını qəbul və etiraf etmişlər. Bu mühüm məsələni nəfis təfsir olan "Məcməül-bəyan"da daha geniş və müfəssəl şəkildə görmək olar. Lakin burada bir əsas məsələni qeyd etmək və bir neçə dəlil götirmək istəyirəm:

MÜHÜM MƏSƏLƏ

Quran ayələrində dərindən təfəkkür etməklə məlum olur ki, bu asimanı kitab mötəbər bir məbdədən (başlanğıcdan) qaynaqlanır, onun ayələri biri digərindən sonra nazil olaraq müəyyən bir

məqsədi izləyir. Belə ki, (istidlal metodunda) hər bir ayə özündən qabaqkı ayə ilə müəyyən qədər əlaqədardır.

Qurani-Kərim "Həmd" surəsi ilə başlanır. Bu surənin məşhur adlarından biri də "Fatihətül-kitabdır" ki, onun mənası "kitabin başlangıcı" deməkdir. Bu özü göstərir ki, Quranın həm əvvəli, həm də axırı vardır. Əgər Quran Peyğəmbərin (səlləllahu əleyhi və alihu və səlləm) dövründə müəyyən tərtiblə yazılmışsaydı, onun əvvəlində yerləşdirilən "Həmd" surəsinin "Fatihətül-kitab" adlandırılmasının və Peyğəmbər tərəfindən bu adla tanınmasının mənası olmazdı.

Quranın "Fatihətül-kitab" surəsi ilə başlanmasıının səbəbi budur ki, o, Quranın məzmununu ümumi şəkildə əhatə edir (və sanki onun mündəricatıdır).

Qurani-Kərim insanları haqqa hidayət etmək və xoşbəxtliyə çatdırmaq üçün iki əsas məsələni bəyan edir: 1 -Allaha etiqad 2-Qiyamət gününə inam. Bu iki əsas məsələnin ardınca Qurani-kərim peyğəmbərlərin başına gələn hadisələri və insanların onların haqqa dəvəti qarşısındaki göstərdikləri əksül-əməli bəyan edir və bu məsələyə xüsusi diqqət yetirir. Peyğəmbərlərin dəvətini qəbul edənlər ali-insani dəyərlərə və xoşbəxt yaşayışa, növbənöv ilahi nemətlərə nail olmuşlar. Onların dəvətini qəbul etməyənlər isə, zəlalətə, əbədi bədbəxtliyə düşər olmuş, uçuruma yuvarlanmışlar. "Həmd" surəsi bu kimi əsas mətləblərin və Quranın müqəddəs məqsədlərinin mündəricatını göstərir. Məhz buna görə də Quranın bu surə ilə başlanması daha məqsədə uyğundur. Onun bu surə ilə başlanmasıının təsadüfi bir iş olmasını, həmçinin onun sırları, rəmzləri və dərin mənaları ilə dərindən

və hamıdan artıq agah olan Peygəmbərin göstərişi olmadan bu surə ilə başlanmasını ehtimal vermək olmaz.

BİRİNCİ DƏLİL:

Quranın Peygəmbərin dövründə yazılıb kitab formasına salınmasına dair birinci dəlil "Əl-bəyan" təfsirinin müəllifinin sözüdür. O yazar:

وَرَوِيَ الطَّبَرَانِيُّ وَابْنُ عَسَكَرٍ عَنِ الشَّعْبِيِّ قَالَ :جَمَعَ الْقُرْآنَ عَلَيْهِ عَهْدٌ رَسُولِ اللَّهِ سِتَّةً مِنَ الْأَنْصَارِ :أَبِي بْنِ كَعْبٍ وَرَزِيدْ بْنِ ثَابِتٍ وَمُعاذْ بْنِ جَبَلٍ وَأَبُو الدَّرَدَاء وَسَعْدُ بْنُ عُبَيْدٍ وَأَبُو زَيْدٍ

Təbərani və ibni Əsakir, Şəbinin belə dediyini nəql edirlər: "Peygəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in dövründə (o Həzrətin köməkçilərindən) 6 nəfər Quranı yiğib kitab halına saldı: Übəyy ibni Kəb, Zeyd ibni Sabit, Məaz ibni Cəbəl, Əbu Dərda, Səd ibni Übəyd və Əbu Zeyd."
وَرَوِيَ قُتَادَةُ قَالَ :سَالْتُ أَنَسَ بْنَ مَالِكٍ مِنْ جَمَعِ الْقُرْآنِ عَلَيْهِ عَهْدَ النَّبِيِّ(ص) قَالَ :أَرْبَعَةٌ كُلُّهُمْ مِنَ الْأَنْصَارِ :أَبِي بْنِ كَعْبٍ وَسَعْدُ بْنُ جَبَلٍ وَرَزِيدْ بْنِ ثَابِتٍ وَأَبُو زَيْدٍ

Qütadə rəvayət edir ki, Ənəs ibni Malikdən Peygəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in dövründə kimlərin Quranı bir yerə yiğdiğini soruştular, o dedi: "Hamısı ənsardan olan dörd nəfər: Übəyy ibni Kəb, Səd ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd."

وَأَخْرَجَ النِّسَائِيُّ بِسْنَدٍ صَحِيحٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ جَمَعْتُ الْقُرْآنَ فَقَرَأْتُ بِهِ كُلَّ لَيْلَةٍ فَبَلَغَ النَّبِيَّ فَقَالَ أَفْرَأْتَ فِي شَهْرٍ

Nisai səhih sənədlə Əbdüllah ibni Ömrənin belə dediyini nəql edir: "Mən Quran ayələrini bir yerə yiğdim. Hər axşam onların hamısını bir dəfə

oxuyurdum. Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) bundan xəbər tutandan sonra mənə dedi ki, Quranı bir ayda xətm et (bir gecədə yox)!"

"Əl-bəyan" təfsirinin müəllifi bu rəvayətlərdən Quranı-kərimin Peyğəmbərin dövründə kitab şəklinə salınmasını nəticə kimi alır. (Əlavə məlumat üçün həmin kitaba müraciət edə bilərsiniz.)

Bəzi rəvayətlərdə qeyd olunur ki, hər ayə nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) vəhiyi yazanlara belə buyurardı: "*Bu ayə filan surənin filan hissəsində yazılmalıdır.*"

Quranın Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) zamanında toplanaraq kitab şəklinə salınmasının birinci dəlili, müxtəlif münasibətlərlə əlaqədar varid olan hədis və rəvayətlərdən ("Səqəleyn" hədisi və Peyğəmbərdən nəql olunmuş "Bizdən eşitdiyiniz hər bir hədisi (səhih olub-olmadığını bilmək üçün) Quranla tutuşdurun"-*müt.*) kəlamından) əlavə, o həzrətin dövründə kitab halına salınmasını göstərən çoxlu rəvayətlərdir:

فِي تَفْسِيرِ الدُّرُّ الْمَنْثُورِ أَخْرَجَ أَحْمَدُ عَنْ عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ فَقَالَ: كُنْتُ عِنْدَ رَسُولِ اللَّهِ (ص) جَلَّ سَا إِذْ شَخَصَ بَصَرُهُ فَقَالَ: أَتَأْنِي جَبْرِيلُ فَأَمَرَنِي أَنْ أَضَعَ هَذِهِ الْآيَةَ بِهَا الْمَوْضِعَ مِنَ السُّورَةِ: إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ إِلَيْكُمْ فَوْلِهِ تَذَكَّرُونَ

"Əddurrul-mənsur" təfsirində Əhməd, Osman ibni Əbil-asın belə dediyini rəvayət edir: Peyğəmbərin yanında oturmuşdum, mənə buyurdu: Cəbrail mənim yanımı gəldi və dedi: "*Innəllahə yəmuru*

"bil-ədli vəl-ishsan" ayəsini "Nəhl" surəsinin filan hissəsində yaz!"⁴¹

Həmçinin, Əhməd Hənbəl, Termizi, Nisai, İbni Həbbən, Hakim və Beyhəqi İbni Abbas ilə Osman ibni Əffanın Qurani cəm etməsi haqqında söhbətlərini və İbni Abbasın Osmana etdiyi etirazını bir rəvayətdə nəql edirlər. Bu rəvayətin aşağıdakı cümləsi diqqəti cəlb edir:

فَالْعُثْمَانُ بْنُ رَسُولِ اللَّهِ كَانَ مَمَّا يَأْتِي عَلَيْهِ الْزَّمَانُ
يَنْزَلُ عَلَيْهِ السُّورَةُ ذَاتُ الْعَدَدِ وَ كَانَ إِذَا نَزَلَ عَلَيْهِ الشَّيْءُ
يَدْعُو بَعْضَ مَنْ يَكْنِبُ عِنْدَهُ فَيَقُولُ: صَعُوا هَذَا فِي السُّرَةِ الَّتِي
يُذْكَرُ فِيهَا كَذَا وَ كَذَا

Osman deyir: *Bir müddətdən sonra ayələri müəyyən olan bir surə Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) nazil olurdu, o Həzrət vəhyi yazanları öz yanına çağırıb, buyurardı: "Bu ayəni filan surədə və filan mətləbin qeyd olunduğu yerdə yazın."*⁴²

Bu rəvayətdən məlum olur ki, Qurani-Kərim Peyğəmbərin dövründə surə-surə idi. Surə, bir-birinin ardınca gələn, xüsusi tərtibə malik olan və "Bismillahir-rəhmanir-rəhim" lə başlanan bir neçə ayəninin məcmusuna deyilir.

Həmçinin məlum olur ki, nazil olan ayələrin müxtəlif surələrdə və xüsusi yerlərdə yerləşdirilməsi Peyğəmbərin göstərişi ilə olurdu. Buna görə də Peyğəmbərin dövründə həm Quranın surələri müəyyən surətdə yazılmışdı, həm də ayələr o Həzrətin göstərişi ilə surələrdə yerləşdirilmişdi.

41 "Əl-mizan" təfsiri, 12-ci cild, səh.374

42 "Əl-bəyan" təfsiri, əvvəlinci çap, səh.64

Bu da göstərir ki, Quranın yazılıb kitab halinə salınması məhz Peyğəmbərin nəzarəti ilə olmuşdur.

Bundan əlavə, Peyğəmbərin namazda oxuduğu surələr də tarixdə və rəvayətlərdə qeyd olunmuşdur. Deməli, surələrin hər biri Peyğəmbərin həyatında müəyyən idi. O həzrətin surələri oxumağın fəziləti haqqında buyurduğu rəvayətlər də bunu təsdiq edir. Quranın özündə də "surə" kəlməsini görə bilərik: "Surətun ənzəlnaha" burada surə dedikdə məqsəd "Nur" surəsidir. Bəzi vaxt Qurani-Kərim kafirləri qorxudub onları mübarizəyə çağıraraq buyurur: "*Əgər bacara bilirsinizsə, Quranın surəsi kimi bir surə, yaxud on surə gətirin!*"

Əgər surələr müəyyənləşdirilməsəydi, ayələr pərakəndə vəziyyətdə olub, qarma-qarışiq vərəqlərin və ya dərilərin üstündə yazılsayıdı, yaxud qarışiq surətdə əzbərlənib qalsayıdı, Qurani-Kərim heç vaxt "Quran surəsi kimi bir və ya on surə gətirin"-deyə buyurmazdı.

Bu müddəaya dair çoxlu şahid gətirmək olar. Əgər rəvayətlərə və ya böyük təhqiqtçilərin sözlərinə diqqət yetirsək hazırda mövcud olan Quranın eyniyələ, Peyğəmbərin dövründə kitab formasına salınmış Quran olduğunu görərik. Nümunə üçün böyük şia alimi Seyyid Mürtəza Ələməl-Hudanın bu haqqda olan maraqlı sözünü oxucuların diqqətinə çatdırırıq.

MƏRHUM SEYYİD MÜRATƏZANİN SÖZÜ

Dahi şia müfəssiri və nəfis "Məcməül-bəyan" təfsirinin müəllifi, hicri tarixi ilə 6-cı əsrədə yaşamış

böyük alim Şeyx Təbərsi Seyyid Mürtəza Ələmül-Hüdanın Qurani-Kərim və onun bir yerə yigilması haqqında dediyi sözləri nəql edərək deyir: Seyyid Mürtəza bu sözləri "Tərablusiyat" daki məsələlərin cavabında bəyan edir və biz burada o sözlərdən ehtiyac duyulan qədərini qeyd edirik: "Hazırkı Quran eynilə Peyğəmbərin dövründə yazılıb kitab formasında salinan Qurandır. Müddəamızın dəlili budur ki, həmin əsrдə Quranı tədris edirdilər və bir dəstəyə Quranı əzbərləmək əmr olunmuşdu. Buna görə də onlar Quranı Peyğəmbərin yanında oxuyurdular. Əbdüllah ibni Məsud və Übəyy ibni Kəb kimi səhabələr dəfələrlə Quranı əvvəldən-axıra qədər Peyğəmbərin yanında oxumuşdular. Deməli, Qurani-Kərim Peyğəmbərin sağlığında pərakəndə halda deyil, kitab formasında olmuşdur. Bunu qəbul etməyən bəzi həşəviyyə və imamiyyə alımlarının sözlərinin heç bir əsası yoxdur. Çünkü onların etimad etdikləri mənbələr məqbul sayılmayan zəif və etibarsız rəvayətlərdir, halbuki, həmin rəvayətlərin müqabilində çoxlu mötəbər sənədli səhih rəvayətlər vardır ki, Quranın məhz Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) dövründə bir yerə yigilib kitab halına salındığını göstərir."

Dahi alim və təhqiqatçı Seyyid Mürtəza bu sözləri min il bundan qabaq buyurmuşdur və onun sözləri bizim üçün mötəbər sənəddir. Çünkü o, vahid (təkcə bir nəfərin rəvayət etdiyi) xəbəri, eləcə də etibarlı sayılmayan rəvayətləri qəbul etməməklə eyni zamanda Quranın Peyğəmbər dövründə tənzim olunmasına inanır və bu barədə mötəbər və səhihliyində heç bir şəkk-şübhə olmayan rəvayətlərə istinad edir.

İKİNCİ DƏLİL

Quranın Peygəmbərin dövründə kitab halına salınmasının ikinci dəlili etibarlı olmaqla yanaşı, həm də əql tərəfindən məqbul sayılan bir dəlildir. Peygəmbər (səlləllahu əleyhi və alihu və səlləm) ayələrin nazil olmasına böyük diqqət yetirir və onları qoruyub-saxlamaq üçün ciddi-cəhdə çalışırdı. Belə olan halda o Həzrətin, özünün yeganə və əbədi möcüzəsi və bəşəriyyətin axırıncı asımanı programı olan Müqəddəs Quranı tənzim edib bir yerə yığmaq üçün səhlənkarlıq etməsini və ya bu məsələyə etinasız yanaşmasını əsla demək olmaz.

İslam Peygəmbəri (səlləllahu əleyhi və alihu və səlləm) "*Mən İslam ümməti üçün iki ağır şeyi əmanət qoyub gedirəm*"-deyə buyuraraq bu iki əmanətin ən ağırı olan Quranı müsəlmanlara tanıtdır. Amma bunun mənası o demək deyildir ki, ayələr pərakəndə vəziyyətdə olmuşdur və gələcəkdə kimsə bu ayələri öz istədiyi kimi bir yerə yığıb, öz şəxsi nəzəri, zövqü, fərdi ictihadı ilə hər ayəni istədiyi yerdə yazacaq. Bu işin müsəlmanlara həvalə edilməsi Qurana xələl yetməsinə və onun mühüm həyatı vəzifəsinin məhv olmasına səbəb ola bilərdi. Bu kimi inzibatsızlıqların qarşısını almaq Peygəmbərin vəzifəsi idi. Buna görə də "*Peygəmbərin dövründə Quran kitab formasına salınmamış, bu mühüm vəzifəni Həzrət şəxsən özü yerinə yetirməmiş və onu başqalarının öhdəsinə qoymuşdur*" "deyə iddia edənlər əql ilə kəskin müxalifət və onu inkar edirlər.

Əli (əleyhissalam)-in vəhy mənbəyindən tam və kamil surətdə bəhrələndiyinə, bütün ayələrin şəni-

nüzulunu, nazil olduğu yeri və vaxtı bilməsinə, həmçinin özünün "Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) nazil olan Quran mənim yanımdadır"-deyə buyurmasına gəldikdə isə, demək lazımdır ki, ki, İmam Əli (əleyhissalam)-in Quranı toplayıb bir yerə yiğması, kitab halına salması düzdür, lakin o Həzrət özünün dediyi Qurana onun məzmununu, nazil olması səbəblərini, onda icmal (yiğcam) surətdə olan bütün sırları və təvilləri əlavə etmişdir. Quran da özünün kamil şərhi ilə yalnız o müqəddəs şəxsin yanında ola bilər. Başqa sözlə desək, Əli (əleyhissalam)-in yanında olan Quran Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in dövründə tənzim edilərək bir yerə yiğilan Quranın şərhidir. Bu şərhlər də Əli (əleyhissalam)-in Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -dən öyrəndiyi elmdir. Bu da ilahi əmanət olan "Əlinin müşhəfi" dir ki, imamların hər biri digərinə şəxsən (əmanət kimi) təqdim etmiş, onu qoruyub saxlamağa məmür olmuşlar. Hal-hazırda həmin müşhəf Qaimi-Ali Mühəmmədin (12-ci İmamımızın) mübarək əlindədir ki, onun hökmələrini dünya miqyasında icra edəcəkdir.

İMAM ƏLİ (əleyhissalam)-İN ÖZ MÜSHƏFI HAQQINDA SÖZÜ

Yuxarıdakı mətləbləri isbat etmək üçün diqqətinizi mərhum Təbərsinin "Ehticac" kitabında qeyd etdiyi bəzi məqamlara cəlb edirik. O kitabda İmam Əli (əleyhissalam)-in Təlhə ilə bu asimanı əmanət haqqındaki söhbətləri müfəssəl surətdə yazılmışdır. Həmin rəvayətin bizə lazım olan hissəsini qeyd edirik. Əmirəl-möminin Əli (əleyhissalam) söhbət əsnasında Təlhəyə buyurdu:

يَا طَلْحَةُ إِنَّ كُلَّ أَيَّةً أَنْزَلَهَا اللَّهُ جَلَّ وَ عَلَىٰ مُحَمَّدٍ عِنْدِي
 بِإِمْلَاءِ رَسُولِ اللَّهِ وَ خَطِّيْبِي وَ تَأْوِيلُ كُلِّ أَيَّةٍ أَنْزَلَهَا اللَّهُ عَلَيَّ
 مُحَمَّدٌ وَ كُلُّ حَرَامٍ وَ حَلَالٍ أَوْ حَدٍّ أَوْ حُكْمٍ أَوْ شَيْءٍ يَحْتَاجُ
 إِلَيْهِ الْأُمَّةُ الَّتِي يَوْمَ الْقِيَامَةِ مَكْتُوبٌ بِإِمْلَاءِ رَسُولِ اللَّهِ وَ خَطِّيْبِ
 يَدِيْ حَتَّىٰ عَرْشِ الْخَدْشِ. قَالَ طَلْحَةُ: كُلُّ شَيْءٍ مِّنْ صَغِيرٍ
 أَوْ كَبِيرٍ أَوْ خَاصٍ أَوْ عَامٍ كَانَ أَوْ يَكُونُ إِلَيْهِ يَوْمَ الْقِيَامَةِ فَهُوَ
 عِنْدَكَ مَكْتُوبٌ قَالَ: بَعْدَمْ وَ سَيُوْيِ دَلْكَ... أَنَّ رَسُولَ وَ اللَّهِ(ص)
 أَسْرَ إِلَيْيَ فِي مَرَضِهِ مَفْتَاحَ الْفَ بَابِ مِنَ الْعِلْمِ يُفْتَحُ مِنْ كُلِّ
 بَابِ الْفَ بَابِ... ثُمَّ قَالَ طَلْحَةُ فَأَخْرَنِي عَمَّا فِي يَدِكَ مِنَ
 الْفُرْقَانِ وَ تَأْوِيلِهِ وَ عِلْمِ الْحَلَالِ وَ الْحَرَامِ إِلَيْ مِنْ تَنْفُعَهُ
 وَ مِنْ صَاحِبِهِ بَعْدَكَ... قَالَ: إِنَّ الَّذِي أَمْرَنِي رَسُولُ اللَّهِ(ص)
 إِنَّ أَدْفَعَهُ إِلَيْهِ وَ صِبِّيَ وَ أَوْلَى النَّاسِ بَعْدِي بِالنَّاسِ ابْنِيَ
 الْحَسَنُ

"*Ey Təlhə! (Bil və) agah ol ki, hər ayə Peygəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -ə nazil olurdusa o Həzrət qıraət edər, mən də yazardım. Həmçinin ayənin təvilini, halal və haramı, hüdudu, vacibati, müstəhəbbatı, bir sözlə, ümmətinin qiyamətə qədər ehtiyacı olan hər bir şeyi Peygəmbər buyururdu, mən də yazardım.*"

Təlhə təəccübənlərək o Həzrətdən daha artıq izahat verməsini istədi və dedi: "Siz keçmişdə və gələcəkdə qiyamətə qədər olan bütün cüzi və külli məsələləri, ümumi və xüsusi şeyləri yazmısınız? Həmin kitab da sizin yanınızdadır?"

İmam Əli (əleyhissalam) buyurdu: "*Bəli, sən dediklərindən çox-çox artıq şeylər yazımışıq, hamisini da bilirik. Bu yazıları (elmi) Allahın Rəsulu öz həyatının son anlarında mənə vermişdir. Peygəmbər (səlləllahu əleyhi və alihu və səlləm) sırlar xəzinəsindən elmin min babinin*

açarını mənə verdi. Hər bir qapıdan min dənə elm qapısı mənim üzümə açıldı."

Təlhə Həzrət Əlinin yanında olan, Quranın sirləri və təvillərini əhatə edən, Peyğəmbərin tərəfindən ona əmanət çatan bu kitabın yüksək məqamını dərk edib bir az fikrə daldi. O, İslam ümmətinin bu cür əzəmətli elm xəzinəsi haqqında fikirləşəndən sonra yenə soruşdu: "Çox yaxşı, əgər bu kitabın sirlərini hamiya açmaq olmazsa, bəs özündən sonra onu kimə verəcəksən və onu kim öhdəsinə götürəcək?"

İمام Əli (əleyhissalam) onun cavabında buyurdu: "*Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) mənə əmr edib ki, bu kitabı özümdən sonra vəsim və müsəlmanların rəhbəri olan oğlum İmam Həsənə verim.*"

Deməli, Əli (əleyhissalam)-in yanında olan kitabın aşağıdakı xüsusiyyətləri vardır:

1-Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) nazil olan hər bir şey İmam Əlinin əli ilə o kitabda yazılmışdır

2-Hər ayənin təvili (ayələrin batini mənalarının şərhi) həmin kitabdadır

3-İslam ümmətinin qiyamətə qədər ehtiyac duyduğu bütün hökmələr, halal və haramlar, vacib və müstəhəblər, hüdud (cəza tədbirləri) və s. bu kitabda İmam Əlinin əl yazması ilə mövcuddur və İmam ondakı ilahi göstərişləri elə diqqətlə yazmışdır ki, hətta üzün çizilmasının hökmü belə unudulmamışdır.

4-Bu kitab hamının ixtiyarında qoyulmamalı, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in əmri ilə əvvəlcə öz vəsisi (canişini) İmam Əli (əleyhissalam)-in əlində olmalıdır. O Həzrət də özündən sonrakı vəsisinə "İmam Həsənə

tapşırmalıdır. Bu tərtiblə imamlarımız o kitabı bir-birinə tapşıraraq axırda 12-ci İmamımıza çatdırılmalıdırlar.

Bütün bu xüsusiyyətlərlə yanaşı o kitabı hamisİNİN Peygəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan həqiqi Quran olduğunu demək olarmı? Əli (əleyhissalam)-İN sözünə əsasən bunun cavabı mənfidir. Çünkü, o kitabda bütün hökmətlər "istər ümumi, istərsə də xüsusi istər incə və cüzi, istərsə də külli və ümumi hökmətlər müfəssəl surətdə yazılmışdır. O kitabda təkcə ayələr deyil, həm də onların təvili yazılmışdır, məhz buna görə də əmanət kimi ilahi övsiyənin (canişinlərin) əllərində qalmağıdır ki, İslamin bütün sırlarından və onun səmərəli nəticələrindən agah olalar.

Buna görə də İmam Əli (əleyhissalam)-İN cəm etdiyi kitabın yalnız Peygəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -İN qəlbİNə nazil olan ayələr-dən ibarət olduğunu deyə bilmərik. Çünkü o həzrətin cəm etdiyi kitabda ayələrin təvili də vardır, təvil də ayənin özündən tamamilə başqa bir şeydir.

Peygəmbər Quranı müsəlmanlar üçün oxuyub onlara öyrətdiyi kimi, Quranı-Kərim xalqIN hamisİNİN ixti-yarında qoyulmadır. Quranın özü Peygəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -Ə əmr verir ki, onu hamiya öyrətsin:

يُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ

Halbuki, İmam Əlinin (əleyhissalam) cəm etdiyi kitab yalnız imamlarımızın yanında əmanət olmalıdır.

DƏLİLLƏRİN XÜLASƏSİ

Qeyd olundu ki, vəhiyi yazanlar Quranı-Kərimi elə Peygəmbərin dövründə və o Həzrətin şəxsi göstərişi

və nəzarəti ilə cəm etmişlər. Bundan əlavə, Quranı bir yerə yiğib kitab şəklinə salanın Peygəmbər olduğunu və onun sağlığında bir yerə yiğildığını sübut edən təhqiqatçıların haqlı olmaları da aydın oldu. Bu Quran Əmirəl-möminin Əli (əleyhissalam)-in kitabından fərqli olduğuna görə, təbiidir ki, indiki Quran da elə Peygəmbərin dövründə bir yerə yiğilan Qurandır. Buna görə də hər bir surə özünün bütün ayələri ilə, eynilə Peygəmbərin dövründə olduğu kimi tərtibə salınmışdır, hər bir surənin bütün ayələri də eynilə həmin dövrdəki kimidir.

Bu izahlardan məlum olur ki, "Təthir" ayəsi "Əhzab" surəsinin 33-cü ayəsində olmalıdır və onun həmin yerdə yerləşdirilməsi Peygəmbərin göstərişi ilə olmuşdur. Habelə bu ayə, müstəqil olmasına baxmayaraq, 33-cü ayənin bir hissəsindən olmalıdır.

SUAL

Bu dəlillər bizi, Quranın Peygəmbərin dövründə bir yerdə yiğilması ilə əlaqədar qane edir. Lakin belə bir sual qarşıya çıxır: İndiki Quran eynilə Peygəmbərin dövründə olan Qurandır mı? Bu uzun müddət ərzində ayələrin yerləşdirilməsi baxımından Quranda təhrif baş verməyib mi? İndiki Quranın Osman tərəfindən bir yerdə yiğilması məşhur bir nəzər deyilmi? Belə olan surətdə dəlillərimiz natamam olur. Çünkü Quranın Peygəmbərin dövründə bir yerdə yiğilib kitab formasına salınması fərzi edildiyi halda, Osmanın da həmin işi yerinə yetirməsi iddia olunur. Belə isə hansı dəlilə əsasən

indiki Quranın Osmanın bir yerə yiğdiyi Quran deyil, Peyğəmbərin sağlığında və şəx-sən onun özünün bir yerə yiğdiyi Quran olduğunu deyi-rik?

CAVAB

Təhqiqatçıların nəzərində inkarolunmaz bir məsələ-dir ki, Osman yalnız Quran qiraətindəki bəzi ixti-laflı məsələləri həll etmişdir. Həm də bu işi, qeyd olunması məsləhət olmayan bəzi məqsədlərə görə etmişdir. Osman müsəlmanların arasında Quranın Pey-ğəmbərdən əxz olunan məşhur qiraətini seçdi və Qur-anı o surətə saldı.

Deməli, Osman elə Peyğəmbərin dövründə bir yerə yiğilmiş olan Quranı, ixtilaflı qiraətlər arasında məşhur qiraəti seçməklə müsəlmanların arasında rəvac vermişdir. Qiraət fərqləri də həyat və qəbilə mühitlərindən irəli gəlirdi. İmam Əli (əleyhissalam) buyurur: "*Osman bu işi bizdən gizli görməmişdir. Biz bu mühüm işə ciddi nəzarət edirdik.*"⁴³ Buna görə də Osman, Quranı öz istədiyi kimi tərtibə salmadı. Müsəlmanlardan heç kəs bu işə zərrə qədər belə irad tutmamışdır.⁴⁴

Ümumiyyətlə məgər müsəlmanların Quranla möhkəm ünsiyyətdə olduğu və Peyğəmbərin Quranı öz əli ilə bir yerə topladığı bir dövrdə Osmanın onda dəyişiklik yaratması, surələrin və ayələrin yerini dəyişdirməsi mümkün ola bilərdimi?! Halbuki o, Qurana şiddətlə məhəbbət bəsləyən, ona ciddi əhəmiyyət verən bir xalq arasında yaşayırıdı. Belə ki, bəziləri

43"Əl-mizan" təfsiri, 12-ci cild, səh. 127 Süveyd ibni Qəflətin rəvayəti.

44"Əl-bəyan", birinci çap.

وَالَّذِينَ يَكْثُرُونَ الدَّهَبَ وَ الْفُضَّةَ... ayəsinin əvvəlindəki "vav" hərfini çıxarmaq istədikləri zaman Übəyy ibni Kəb irəli gəlib dedi: "Vav hərfini (pozmayın), ayənin əvvəlində yazın! Əks halda bu qilinc ilə öz boynumu vuraram."⁴⁵

Şücaətli və qeyrətli möminlər bu asimani kitabın keşiyində tam ciddiyyətlə dayanır, nəinki Quranın ayə və ya surələrinin yerini dəyişdirməyə, hətta dəyişiklik yaratmaq barədə fikirləşməyə belə, imkan vermirdilər. Xüsusilə, İmam Əli (əleyhissalam) özü bu işə ciddi nəzarət edirdi.

Bəzi tədqiqatçıların dediyinə görə, Osman bir təqdirəlayıq, bir də tənqidə layiq iş gördü. Onun təqdirəlayıq işi Quran qiraətindəki ixtilafları aradan qaldırmaq, Quranın yazılılığı vərəqləri bir yerə yığmaq və onu müsəlmanların içində məşhur qiraət əsasında yaymaq idi. Onun xoşagəlməz və tənqid olunası işi də bu idi ki, müsəlmanların arasında qalmış başqa Quranları məhv etdi. Onları yandırmaqla aradan aparmasına ehtimal verilir.⁴⁶ Deməli, Osman Quranı bir yerə toplamaqla təzə bir iş görməmişdi. Əks halda bütün xalq, xüsusilə bu asimani kitabın bütün incəliklərini dəqiqlikə bilən İmam Əli tərəfindən qəbul edilməzdi. Onun gördüyü iş yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in bir yerə yiğdiyi kitabı səliqə-sahmana salıb gözəlləşdirmək olmuşdur.

Bu cəhətdən də deməliyik ki, hazırkı Quran elə 1360 il bundan qabaq müsəlmanların əlində olan Qurandır, buna görə də "Təthir" ayəsi Peyğəmbərin zövcələrinin rəftarlarını bəyan edən ayələrlə yanaşı

45 "Əl-mizan" təfsiri, 12-ci cild səh.127

46 "Əl-bəyan", 2-ci cild, səh.277

nazil olub və onun yerləşdiyi yer indiki Quranlarda yerləşdiyi yerdir.

"TƏTHİR" AYƏSİNİN XÜSUSUNDA

"Təthir" ayəsinin məhz Peyğəmbərin göstərişi ilə xüsusi yerdə yazılıraq "Əhzab" surəsinin 33-cü ayəsinin bir hissəsini təşkil etməsini sübut etmək üçün keçən bəhslərdə geniş surətdə şərh olunan digər bir dəlil də gətirmək olar. "Təthir" ayəsi müstəqil ayə olub xüsusi məqamda nazil olmuşdur. Amma onun başqa bir ayənin içində yerləşdirilərək ikisinin bir ayə kimi hesab olunması bir sirdir ki, vəhiyi gətirəndən başqa heç kəs onu dərk edə bilməz. Ayənin əvvəlinin Peyğəmbərin zövcələrinə xitab edilməsini nəzərə alıqdə Quranın bir yera toplanması camaata həvalə edilsəydi, onlar "*vəqərnə fi buyutikunnə*" ayəsinin əvvəlindən "*və yutəhhirəkum təthira*" kəlməsinə qədər hamisini bir ayə hesab edərdilər. Deməli, Quranın indiki yüksılma quruluşu və forması göstərir ki, vəhiyi gətirən Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) özü ona fərman vermişdir. Bunun düzgünlüğünü tezliklə sübut edəcəyik.

İKİNCİ HİSSƏNİN XÜLASƏSİ

1-"Təthir" ayəsi müstəqil bir ayə olub Ümmü Sələmənin evində nazil olmuşdur.

2-Ayə nazil olan zaman Ümmü Sələmənin evində, beş nəfər əbanın altında idi. Ümmü Sələmə isə onlardan kənarda dayanaraq hadisəni müşahidə edirdi. Bu, bütün müsəlman alimlərinin "istər şıə, istərsə də sünñü"arasında danılmaz bir məsələdir.

Hətta Peyğəmbərin iki arvadı, yəni Ümmü Sələmə və cavan qadını Ayışə özlərini bu mənəvi və rəhmani feyzdən məhrum qalmalarını etiraf etdilər.

3-"Kasaları aşdan isti olanlar"ın, yaxud həsəd üzündən od tutub yanaların "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə də şamil olmasını, yaxud təkcə onlara şamil olmasını sübut etmək üçün göstərdikləri söylər faydasızdır.

4-Bəzi inadkar adamlar risalət xanədanı üçün böyük fəzilətin olduğunu qəbul etməklə yanaşı, "Təthir" ayəsinin əbanın altında bir yerə yiğişənlərlə "Ali-əbaya aid olmasını qəbul etmirlər. Onların (Ali-əbanın) dadlı-ləzzətli yemək yeyəndən sonra əba altında bir yerə yiğişməsini təbii və adı bir iş hesab edir, zamanın keçməsi ilə bu icmanın fəzilətlə bir iş kimi cilvələndiyini iddia edirlər.

Halbuki "Təthir" ayəsinin Əhli-beytin böyük və mənəvi fəzilətə, ictimaiyyətdə yüksək məqama malik olduqlarını bildirməsi və həssas əhəmiyyətə malik olan rəhbərlik üçün nəzərdə tutulmaları sübut olundu. Əbanın altında bir yerə yiğişməq da bir növ yaranacaq şübhəni aradan qaldırmaq üçün idi. Çünkü zamanın keçməsi ilə bəzi adamların "Təthir" ayəsindəki fəziləti özlərinə və ya başqalarına aid etmələri mümkün idi. Həqiqətdə bu əməl Əhli-beytin müqəddəs vücuqlarını açıq-aşkar tanıtırmaq istəyən bir üslub idi ki, başqaları bu barədə şəkk-şübhəyə düşməsinlər və ya onu inkar etməsinlər.

Əbanın altında bir yerə yiğişməğin "Qədir Xum" hadisəsinə çox oxşarlığı vardır. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Qədir Xum" adlı yerdə Əlinin əlindən tutub qaldıraraq onu özündən sonra müsəlmanların rəhbəri elan etdi.

5-Qurani-kərim dəqiq tənzim olunmuş bir kitabdır ki, "Həmd" surəsi ilə başlanır. Onun bir yerə yığılması Peyğəmbərin dövründə tamamlanmış, onda heç bir dəyişiklik və təhrifə yol verilməmişdir. Hər bir ayə Peyğəmbərin dövründə necə tənzim olunmuşdursa, hal-hazırda da olduğu kimi öz yerində qalmışdır.

6-Buna əsasən "Təthir" ayəsi "Əhzab" surəsində, Peyğəmbərin zövcələrinin rəftarlarını bəyan etmək üçün nazil olan ayələrlə yanaşı olmalıdır. Bu ayənin yerləşdirilməsi isə, Peyğəmbərin zövcələrinin şəxsi və ictimai vəzifələri təyin olunandan sonra "Əhzab" surəsinin 33-cü ayəsinin axır hissəsində "*vəqərnə fi buyutikunə*" cümləsi ilə bir yerdə yerləşdirilmişdir.

AYƏLƏRİN QARŞILIQLI MÜNASİBƏTİ

Ayələrdəki dəqiq nəzmdən onlarda İslamin gələcək müqəddərətini təyin edən, aydınlaşdırın programının cilvələndiyi məlum olur. Qurani-Kərim onu Peyğəmbərin ən istəkli adamları üçün tənzim etmişdir. Əgər həmin program əməli olaraq həyata keçirilsəydi, İslam dini sürətlə yayılar, dünya səviyyəsində öz yerini tutardı. Bu halda asimanı kitab öz nuru ilə bütün kainatı nura qərq edə bilərdi.

Bu program keçən bəhslərdə də qeyd olundu. Dəqiq araşdırmaclar aparsaq, bu ayələrin məcmusunun Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) üçün böyük bir ailə nəzərdə tutaraq onlara xitab etdiyini aydın şəkildə görərik. Belə ki, bu ailənin geniş fəzasında həm Peyğəmbərin zövcələri, həm o Həzrətin qızı və oğlanları, həm də kürəkəni İmam Əli üzvdür. Amma Quran bu böyük

ailəni iki dəstəyə bölür: Birinci dəstə Peyğəmbərin zövcələridir. Lakin onlara "Peyğəmbərin Əhlibeyti" ləqəbi verilməmişdir, onlara, yalnız öz yaşıdlıları evlə əlaqədar xitab olunur (fi buyutikunnə, yəni öz evlərinizdə). İkinci dəstə isə **أهْلُ الْبَيْتِ** "Əhli beyt"dir. Qeyd olundu ki, bu dəstənin üzvləri başda Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) olmaqla beş nəfərdən ibarətdir.

BİRİNCİ DƏSTƏNİN PROQRAMİ

Birinci dəstənin səadətə çatıb xoşbəxt olması, İslamin birliyi və müqəddəratı barəsindəki proqramları üç şeydən ibarədir:

1-Dünyanın zahiri və aldadıcı bər-bəzəklərinə, qızıl-gümüşünə ürək bağlamasıdır. Əks halda "Peyğəmbərin zövcəsi olmaq" kimi iftixarı əldən vermiş olacaqlar.

2-Allaha ürək bağlayıb Onun qarşısında ixlaslarını göstərsinlər və yalnız Peyğəmbərin istəklərinə qulaq assınlar. Əgər buna əməl etsələr, böyük savaba nail olacaqlar.

3-Pis və nalayıq əməllərdən, rüsvayçı işlərdən və münkəratdan uzaq olmalıdırlar.

4-Alçaq və mənfur niyyətli insanların məkr və hiyləsindən amanda qalmaq üçün özlərini yad kişilərdən qorumalı, kişilərlə qaynayıb-qarışmamalı, naməhrəm bir kəslə danışmaq lazımlı gələrsə özlərinin danişiq tərzinə diqqət yetirməlidirlər.

5-Layiqli və mənalı söz danışmalı, kobudluqdan uzaq olmalıdırlar.

6-Cahiliyyət dövrünün qadınlarına məxsus olan bəzəklərdən qorunmalı, yadlardan amanda qalmaq üçün küçələrə baxan otaqlarda yaşamamalıdırlar.⁴⁷

7-Evdə qalıb lazımsız gəzintilərdən uzaq olmalı və İslamin əsası və mühüm işlərinə dəxalət etməməlidirlər.

Bunların hamısı Peyğəmbərin zövcələrinin programını bəyan edən ayələrdən nəticə kimi alınır. Axırıncı ayədə də bu programın icra olunmasına böyük əhəmiyyət verilir ki, azacıq qəflətə və səhlənkarlığa yol verilməsin. Peyğəmbərin onlara "Allahın ayələri" ünvanı ilə öyrətdiyi təlimləri və onların məsləhətinə olan tövsiyələri yaddan çıxartmasınlar. Belə ki, Qurani-Kərim buyurur: **وَادْكُرْنَ مَا يُنَزِّلَ فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللَّهِ وَالْحِكْمَةَ إِنَّ اللَّهَ كَانَ لَطِيفًا حَبِيرًا**

"*Və (Peyğəmbərin zövcələri) onların evlərində tilavət olunan ilahi ayələri və hikməti yad etsinlər. Həqiqətən Allah lütf (mərhəmət) sahibi və hər şeydən xəbərdardır.*"

İKİNCİ DƏSTƏNİN İMTİYAZLARI

Peyğəmbərin böyük ailəsinin ikinci qismi Əhli-beytdir.

Ayələrin heç biri birinci dəstənin Əhli-beytdən olmasına dəlalət etmir, sadəcə olaraq onların evlərini özlərinə nisbət verir. Bu mühüm məsələ iki ayədə xatırladılır: birincisi "vəqərnə fi buyutikunnə", ikincisi isə "vəzkurnə ma yutla fi buyutikunnə".

47"Təbərrəcnə" felinin kökü bəlkə də farsca olan bürc sözündən alınmışdır, bu halda ayənin mənası belə olar ki, "küçələrə baxan otaqlardan".

Bu təbir bəlkə də ona görədir ki, Peyğəmbərin zövcələrinin İslamin gələcəyində heç bir xüsusi rolu olmayacağını, onların yalnız Peyğəmbərin zövcəsi olmaq iftixarına malik olmasını çatdırınsın ki, onlar, əməl etməyə vəzifəli olduqları programı nəzərə alaraq öz evlərinin həddi-hüdudunu qorusunlar, bilsinlər ki, İslamin mühüm işlərinə müdaxilə etməyə vəzifəli deyillər. Hətta əgər Allah tərəfindən təyin olunmuş programda əməl etməsələr "Peyğəmbərin zövcəsi olmaq" iftixarından da məhrum olacaqlar.

Zeyd ibni Suhan Ayışəyə belə bir məktub yazmışdı: "Ayışə! Sən o vaxt möminlərin anasısan ki, "vəqərnə fi buyutikunnə" ayəsinin hökmünə əməl edəsən. Əgər əməl etməsən, bu iftixar və şərəfi əldən vermiş olacaqsan və bu zaman məni öz düşmənlərin cərgəsində görə bilərsən."

Ümmü Sələmə də bir məktubda Ayışəyə xatırlatdı ki, "ehtiyatlı ol ki, Allahın Rəsulunun hərəminə zərbə vurmayasın. Öz evində otur və zövcə olmaq iftixarını əlindən vermə!"

Amma ikinci dəstəyə gəldikdə isə, onların öhdəsinə böyük məsuliyyət"İslami qorumaq və müsəlmanların rəhbərliyini öhdəsinə almaq kimi məsuliyyət vardır. Peyğəmbərin zövcələri evdaxili vəzifələri yerinə yetirib onlara riayət etməkdə, özlərini şəhvət çirkinliklərdən, ruhi-mənəvi aludəliklərdən qoruyub-saxlamaqda azaddırlar və bu kimi məsələlər onların öz iradə və istəklərindən asılıdır. Əlbəttə, Allahın əmrlərinə tabe olub qadağan etdiyi şeylərdən çəkinməli və heç vaxt düz yoldan çıxmamalıdırular.

Lakin Əhli-beytin pak-pakızə olmasını Allah-Taalanın Özü iradə etmişdir, Onun iradə və istəyi

belə olmuşdur ki, onları pis əməllərdən saxlaşın, hətta həvayı-nəfsin ətrafına belə yaxın düşməsinlər. Allahın Əhli-beytə olan inayəti bu olmuşdur ki, onları ruhi xəstəliklərdən uzaq etsin və onların geniş qəlbərini batını çirkinliklərdən qorusun ki, onların pak-pakizə ruhları zəhərli hücumlara məruz qalmasın, İslamin rəhbərliyini qorumaq yolunda səbirli sinələrinə xəsarət dəyməsin.

Peyğəmbərin zövcələri haqqında olan ayələr onların yüksək fəzilətə malik olmalarını, fəzilətin fövqündə dayanmalarını əsla sübut etmir. Amma "Təthir" ayəsin-də bir neçə seçilmiş insanın yüksək fəziləti hiss olunur və ayə bu fəziləti yalnız həmin insanlara həsr edir. Bu, hansısa bir şeyin yalnız bir şəxsə həsr olunduğunu bildirən "innəma َإِنَّمَاْ kəlməsindən başa düşülür. Həmçinin "ənkum َعَنْكُمْ kəlməsinin "Əhləl-beyt" sözündən qabağa gəlməsi və "əhlə َأَهْلِ kəlməsinin mənsub (fəthəli) olması bu işin yalnız onlara məxsus olmasını bildirir (ərəb dilində bu sintaktik qaydaya "ixtisas" deyilir-müt.). Ayənin mənası belə olur ki, Allah-Taala bütün ruhi eybəcərlikləri, günahları və çirkin əməlləri Peyğəmbərin zövcələrindən deyil, yalnız siz Əhli-beytdən uzaq etmiş və yalnız sizi paklaşdırılmışdır.

"Təthir" ayəsinin başqa ayələrin arasında gəlməsindən gözəl şəkildə başa düşülür ki, ilahi inayət və lütf Peyğəmbərin zövcələrinə şamil olmamışdır, amma Əhli-beyt(əleyhimussalam) haqqında belə deyil. Çünki ayələrin məzmunundan belə məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri üçün günah, çirkin əməller, o həzrətə qarşı itaətsizlik, evdən çölə çıxmaq və yersiz dəxalətlər mümkündür, lakin bu

islər Əhli-beyt(əleyhimussalam) üçün əsla mümkün deyil, çünki Allah-Taala onlara (Əhli-beytə) mələkuti, günahdan pak-pakizə olan bir ruh bəxş etmişdir.

Quranın aşkar buyurduğuna görə Peyğəmbərin zövcələri səadət, yaxud bədbəxtlik yolunu seçməkdə tam azaddırlar. Lakin Pərvərdigarın rəhməti, Ruhul-qüdsün feysi, qeybdən gələn nəsim dalğaları yalnız Əhli-beytə şamil olmuşdur ki, bir kəs ki, onların Peyğəmbərin zövcələri kimi, istədikləri kimi hərəkət etməkdə azad olmalarını güman etməsin! Xeyr, bu güman batildir və onların ixtiyarı Allah-Taalanın əlindədir. Buna görə də "Təthir" ayəsinin məzmunu o biri ayənin məzmunu ilə tamamilə fərqlidir. Belə olan halda "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə xitab etməsi necə ola bilər?!

NƏ ÜÇÜN "TƏTHİR" AYƏSİ BURADA YERLƏŞDİRİLMİŞDİR?

Peyğəmbərin zövcələrinin həyat programını bəyan edən bu ayələr onların ləyaqət və ya fəzilətindən söz açmır, onlara başqa bir üstünlük, məziyyət vermir. Bununla yanaşı, bəziləri "Peyğəmbərin bütün qohum-əqrəbəsi elə bu cür idi" deyə iddia edə bilər. Bu yanlış təsəvvürün dəf edilməsinin ən yaxşı yolu budur ki, Allah-Taala "Təthir" ayəsini həmin ayələrin (Peyğəmbərin zövcələri haqqındakı ayələrin) yanında mötərizə cümləsi şəklində nazil etdi ki, insanlar səhv fikirləşməsinlər. Quranın gözəl söz üslubundan (buna fəsahət və bəlagət deyilir) biri də budur ki, xüsusü bir dəstəyə xitab etdiyi halda, gözlənilmədən sözü dəyişrək başqa bir dəstəyə xitab edir.

Məsələn, Peyğəmbərin zövcələri haqqında danışdığı vaxt, sözü dəyişdirib, xüsusi bir dəstə (Əhli-beyt) haqqında söz açır, son dərəcə mətinliklə buyurur ki, Peyğəmbərin bütün qohum-əqrəbası və yaxın adamlarının hamısı eyni səviyyədə deyil, onların ruhiyyələri, əxlaqları, bir sözlə desək, şəxsiyyətləri bir deyil, bir-birindən fərqlənirlər. Əhli-beyt(əleyhimussalam) isə onlardan istisna edilir Əhli-beyt(əleyhimussalam) onların hamısından üstün olub, yüksək məqama malikdir və onların hesabı başqalarından kəskin surətdə fərqlənir. Çünki, Allah Özü Əhli-beyti pak edib, günahdan, Onun qarşısında üsyankarlıqdan qoruyur.

BU TƏHQİQATDAN MÜHÜM NƏTİCƏLƏR OLDƏ EDİLİR

1-Ayələrin arasında nəzm və tərtib mövcuddur. Bir neçə ayə Peyğəmbərin zövcələri haqqında, "Təthir" ayəsi isə Əhli-beyt(əleyhimussalam) haqqında söz açır.

2-"Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin axırında gəlməsi böyük məramı, məqsədi izləyir. Bunu da qeyd etmək lazımdır ki, "*vəzkurnə ma yutla fi buyutikunna*" ayəsi özündən qabaqkı ayələri bəyan edərək tamamlayır.

3-"Təthir" ayəsi Peyğəmbərin ən yaxın adamları olan Əhli-beytə böyük diqət yetirərək Allahın onlara xüsusi inayət etdiyini və onların ruhlarının paklığını subut edir.

4-"Təthir" ayəsi bəzi yanlış fikirləri dəf etmək üçün ayənin axırında gəlmışdır.

İSTİDRAD VƏ İRAD48

Əgər "Təthir" ayəsinin başqa ayələr kimi, Peyğəmbərin bütün qohum-əqrəbasına" istər o Həzrətin zövcələrinə, istərsə də başqalarına (Həzrət Əli və onun övladlarına) müraciət etdiyini desək, onda danışiq üslubunda heç bir ziddiyyət qarşıya çıxmır. Amma, əgər "Təthir" ayəsinin xüsusi bir dəstəyə müraciət etdiyini desək, bu vaxt istidrad qarşıya çıxır, bu isə zahirən danışiq üslubun ziddinədir. Çünkü adam adətən bir şey haqqında danışdığı zaman sözü axıra çatdırır. Əgər söz əsnasında danışlığı məsələ ilə heç bir əlaqəsi olmayan başqa bir məsələyə toxunsa, danışiq üslubu, yəni fəsahət ilə ziddiyyətə götürib çıxardır.

Buna görə də əgər "Təthir" ayəsi Peyğəmbərin qohum-əqrəbasının hamısına xitab etməsə, o, bir-biri ilə tam mütənasib olan ayələrin yanında yad bir ayə kimi nəzərə çarpır. Digər tərəfdən də Qurani-Kərim fəsahət və bəlağətin ən yüksək zirvəsində olduğundan, "Təthir" ayəsinin Peyğəmbərin bütün qohum-əqrəbasına deyil, yalnız Əhli-beytə aid olduğunu deyə bilmərik.

Bu iradı sünbü alımlarından bir neçəsi irəli sürüüb, "Təthir" ayəsini Peyğəmbərin zövcələrinə də aid etmək üçün məhz buna istinad etmişlər.

BU İRADİN CAVABI

Bu iradın cavabında deməliyik ki, "Təthir" ayəsinin xüsusi bir dəstəyə, yəni Əhli-beytə xitab olmasında heç bir şəkk-şübhə yoxdur və bu məsələ

48İstidrad-haqqında bəhs edilən mövzudan başqa bir mövzuya keçib, sonra isə bir daha əvvəlinci mövzuya qayıtmaga deyilir.

kamil şəkildə təhqiq olunub sübuta yetmişdir. Bundan əlavə "Təthir" ayəsinin istidrədi olması düzgün fikirdir və bəzi yanlış fikirlərin qarşısını alır.

"Təthir" ayəsi mötərizə cümləsidir və mötərizə cümləsinin də bələg (bəlağətli) və fəsih (söz ustası) olan adamların kəlamında danışiq üslubu ilə ziddiyəti yoxdur. Biz də Quranın fəsahət və bəlağətin ən uca zirvəsində olmasına inanırıq. Quran da "Təthir" ayəsi kimi başqa ayələrdə də mötərizə cümlələrini işlədir. Həmin ayələrdən bəzilərini burada qeyd edirik:

فَلَمَّا رَأَيْ قَمِيصَهُ قَدْ مِنْ دُبْرٍ قَالَ اللَّهُ مِنْ كَيْدُكُنْ إِنَّ
كَيْدُكُنْ عَظِيمٌ يُوْسُفُ أَعْرَضْ عَنْ هَذَا وَاسْتَغْفِرِي لِذَنْبِكِ إِنَّكِ
كُنْتَ مِنَ الْخَاطِئِينَ

*"Misrin padşahi Yusifin köynəyinin arxadan cirildığını gördükdə, başa düşdü ki, xəyanət edən Züleyxadır. Padşah dedi: "Bu cür xaincəsinə iş yalnız qadınların hiyləsidir. Siz qadınlar çox hiyləgərsiniz. Yusif, sən onu bağışla! Sən, Züleyxa, Allahdan istə ki, günahını bağışlasın! Lakin, Züleyxa, bil ki, sən xətakar insanlardansan."*⁴⁹

Bu ayədə söz qadınların məkrli və hiyləgər olmasından başlanır və Züleyxanın günahkar olması bəyan edilməklə sona çatır. Amma bunların arasında mötərizə cümləsi də görünür: ***Yusif, sən onu bağışla!***

فَالَّتِ اَنَّ الْمُلُوكَ اِذَا دَخَلُوا قَرْيَةً اَفْسَدُوهَا وَ جَعَلُوا آعِزَّةَ
اَهْلِهَا اَذْلَةً وَ كَذَالِكَ يَفْعَلُونَ وَ اِنِّي مُرْسِلٌ لِّيَهُمْ بِهَدِيَّةٍ
فَنَأَطِرُهُ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ

49 "Yusif" surəsi ayə...28 və 29

"Bilqeys (Süleymandan məktub alandan sonra) öz müşavirlərində dedi: Padşahlar hər şəhərə şırsələr, oranı darmadağın, yerlə yeksan edər və qüdrətli xalqları zəlil edərlər. (Allah burada Özü buyurur:) Düzdür, padşahlar bu cür iş görürülər. Mən Süleyman və onun ətrafindakıların yanına nümayəndə və hədiyyə göndərəcəyəm, görüm onlar haqqında mənə nə xəbər gətirəcəklər?"⁵⁰

Bu ayədə sözün əvvəli və axırı Bilqeys haqqındadır. Lakin ayənin ortasındaki Allahın sözü "və kəzalikə yəfələn" **düzdür, padşahlar bu cür iş görürülər** cümləsi mötərizə cümləsidir.

ثُمَّ قَسَّتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْنَوَةً وَ إِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَّجَرُ مِنْهُ الْأَنْهَارُ وَ إِنَّ مِنْهَا لَمَا يَشْقَقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ وَ إِنَّ مِنْهَا لَمَا يَبْيَطُ مِنْ حَسْبِيَّةِ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْفَلُونَ أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِمَا عَقْلُوهُ وَهُمْ يَعْلَمُونَ وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا أَمْتَأْنَا وَ إِذَا خَلَّ بَعْضُهُمْ إِلَيَّ بَعْضٌ قَالُوا أَنْحَدَثُوْهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجِجُوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ أَفَلَا تَعْقِلُونَ

"O əməllərinizdən sonra, sizin"ey yəhudü xalqı"ürəkləriniz qəsavət bağladı. Sizin ürəkləriniz daş kimidir, yaxud daşdan da bərkdir. Cənki bəzi daşlardan arxalar axır, bəzi daşlar isə Allahın qorxusundan parça-parça olurlar. Allah gördüyüünüz işlərdən xəbərsiz deyil. Aya siz müsəlmanlar, bu yəhudü xalqının (bu cür daşürəkliliklə) sizin dİNə iman gətirmələrini gözləyirsiniz? Halbuki, yəhudilərdən bir dəstəsi Allahın kəlamını eşidir, onu düzgün və dərindən

50"Nəml" surəsi, ayə...34 və 35

başa düşür və bunların hamısının Allah kəlami olduğunu bilə-bilə onu təhrif edir (artırıb-azaldır), həqiqətin üstünü örtmək, onu tərsinə cılıvələndirmək üçün çalışırlar. Onlar müsəlmanlarla görüşəndə yalandan "biz iman götirmişik"-deyirlər, amma bir-biri ilə xəlvətdə görüşdükлəri zaman rəhbərlərinə etiraz edərək deyirlər ki, nə üçün Tövratdakı gizli sirləri (müsləmanların və İslam dininin haqq olmasını sübut edən sirləri-müt.) müsəlmanlar üçün açıb deyirsiniz? Bu işiniz müsəlmanların Allahın yanında öz sözlərinizlə sizi məhkum etmələrinə səbəb olur. Məgər ağlınız yoxdur ki, bu cür gözlənilməz işlər görürsünüz?!"⁵¹

Bu ayələr yəhudilərin mənfur ruhi səciyyələrini, daş ürəkli olmasını bəyan etməklə başlayır və yəhudilərin öz rəhbərlərinə etiraz etmələrini bəyan etməklə qurtarır. Amma Allah bu ayələrin əsnasında mötərizə cümləsi şəklində müsəlmanlara buyurur ki, yəhudilərdən ümidinizi kəsin, onların iman götirməsini heç vaxt gözləməyin.

Bəli, Qurani-Kərim öz fəsahət və bəlağətinin yüksək zirvəsində sözə başlayır. İstidradı cümlələri, cümlənin əvvəli və axırı ilə heç bir əlaqəsi olmayan mötərizə cümlələrini gətirərək öz ali məqsədlərini ifadə edir. Yuxarıda qeyd etdiyimiz üç aya buna canlı misaldır. Yaxşı olar ki, bu kimi mötərizə cümlələrinin məqsədini aşqdırıq.

İSTİDRADİN MƏQSƏDİ

⁵¹"Bəqərə" surəsi, ayə...73, 74, 75

İstidradın nitq söyləməkdə və yazılılıqda daşıdığı məqsəd aydındır. Bəzən cümlə ilə zahirdə əlaqəsi olmayan bir mötərizə cümləsi həmin cümlənin arasında gətirilməzsə, ifa edəcəyi məfhum və mənani itirir. Əgər nitq söyləyən adam və ya müəllif buna riayət etməsə öz məqsədini hərtərəfli rə düzgün şəkildə aydınlaşdırıbmamış olur. "Təthir" ayəsi də bu cür mötərizə cümlələrindəndir. Bəzən də bir əsas mətləbə malik olan kəlam arasında ona diqqət yetirməyi tələb edir. Çünkü, bu, xatırələrdə daha yaxşı qalır. Bəhs etdiyimiz ayə də bu qismidəndir. Çünkü ayədə İslamın xanımları, Peyğəmbərin zövcələrinin vəzifələri, haqqında söhbət gedir. Belə bir həssas yerdə Peyğəmbərin zövcələrinin təcavüzkarlığı və rüsvayçı əməllərə mürtəkib olmaları, Allahın Rəsuluna itaət etməmələri ehtimalı verildiyindən, camaatin hesablamalarına əsasən müsəlmanların bu ehtimalı Əhli-beyt(əleyhimussalam) haqqında da vermələri mümkün idi. Halbuki onlar bu kimi işlərdən tamamilə pakdırlar. Həmin ehtimalın qarşısının alınması üçün Əhli-beytə xüsusi diqqət yetirilməli və onların haqqında mötərizə arasında söz açılmalı idi ki, onların məqamı müsəlmanlar üçün aydınlaşsın, nəticədə o böyük şəxsiyyətlər haqqında yersiz ehtimallar verilməsin. Şair demişkən,

کار اکان را قیاس از خود مگیر گرچه باشد در نوشن

شیر شیر

هر دو گان زنبور خوردند از محل آن یکی شد نیش و آن
دیگر عسل

هر دو گان آهو گیا خوردندو آب آن یکی سرگین شد و آن
مشگ ناب

"Pak insanları heç də özünlə müqayisə etmə

Hərçənd ki, yazıda "şir" (farsca süd) şirdir.

Hər ikisindən arı yedi

Biri bal oldu, digəri isə arının iyənəsi.

Hər iki ahu bir otdan yedi,

Birininki peyin oldu, digərininki müşk.

لَا يُقَاسُ أَحَدٌ بِالْمُحَمَّدِ مِنْ هَذِهِ الْأَمَّةِ

*"Bü ümmətdən heç kəs Ali-Mühamməd ilə müqayisə edilə bilməz."*⁵²

"Bəqərə" surəsində yəhudilər haqqında qeyd olunan aya-lər ikinci dəstədəndir. Bu ayələrdə Quran müsəlman-ların səadət və xoşbəxtlik yolundakı mövcud olan ən böyük maneənin yəhudilər olduğunu onlara xatırladır. Yəhudilərin iman gətirməsini arzulamaq düzgün deyil. Buna görə də Qurani-Kərim Bəni-İsrailin ruhi xüsusiyyətlərini müsəlmanlar üçün şərh etdiyi ayələrdə birdən-birə müsəlmanlara xitab edərək buyurur ki, onlardan ümidilarını kəssinlər. Bunu da həmin ayələrin arasında qeyd etmək tamamilə məntiqidir. Çünkü, müsəl-manların xatirələrində yəhudilərə ümid bağlamağın gerçeklikdən uzaq olması birdəfəlik həkk olunur.

NƏTİCƏ

Bu sözlərdən alınan nəticə istidrad ünvani altında yaranan yanlış təsəvvürləri aradan qaldırır. Belə təsəvvür oluna bilərdi ki, "Təthir" ayəsi təhqiq olun-muş ayələrin içində yaddır və fəsahətli natiqin, məş-hur müəllifin kəlamında zahirən yad və istidradi olan cümlə işlədilməməlidir. Cavabda qeyd olundu ki, istid-radi cümlə fəsahət üslubu ilə

52 "Nəhcül-bəlağə".

heç də ziddiyyət təşkil etmir, əksinə bəzən onun işlənməsini tələb edir.

Buna görə də "Təthir" ayəsinin başqa ayələrin ara-sında yerləşməsi yarana biləcək yanlış təsəvvürləri aradan qaldırmaq və Peyğəmbərin yaxın adamlarını iki dəstəyə ayırmak məqsədini daşıyır: birinci dəstə Həzrətin zövcələri, ikinci dəstə isə Əhli-beytdir.

ÜÇÜNCÜ MƏSƏLƏNİN TƏHQİQİ

Üçüncü məsələ bu idi ki, "yuridullah" cümləsindəki "iradə" kəlməsinin (bu, yuridu felinin məsdəridir) mənası nədir? Bu mənanı araşdırmasından qabaq əvvəlcə təkvini və təşrii iradənin mənasını, sonra isə Quranda bu iki növ iradə haqqında ayə nazil olub-olmamasını aydınlaşdırırıq.

TƏKVİNİ İRADƏ

Təkvini iradə, adından da məlum olduğu kimi, iradənin həqiqət və mahiyyətidir ki, bəşərin mürid faili (iradə sahibi) olan Allah həmin iradə ilə iş görür.

İnsanın da iradəsi vardır, məsələn bir nəfər yemək yeməyi istəyir, iradə edir. Bu iradənin mənşəyi bir neçə şeydir: Birinci mərhələdə iradə etdiyi şeyi təsəvvür edir, sonra həmin şeyin faydalı olmasını, müsbət nəticə verəcəyini təsdiq edir, həmin şeyə meyl və rəğbəti artır, onu görməyə əzmi çoxalır. Bunun ardınca təkidli şövq gəlir ki, həmin şeyi iradə edir. Məsələn, yemək yemək istəyən zaman əvvəlcə onun faydasını nəzərində canlandırır, onun düzlüğünü təsdiq edir. Təbiidir ki, bu zaman onu yeməyə meyli və rəğbəti artır. Bu nəfsani istəyin ardınca əzm və qəti qərar gəlir. Bu zaman şövq

özünün son mərhələsinə çatır və ki, yemək yeməyi iradə edir.

Deməli, iradə insanın daxilində baş verən beş mərhələ və əməliyyatdan sonra gerçəkləşir.

Əlbəttə, təkvini iradənin həqiqətini Allah-Taalaya nisbət vermək (aid etmək) mümkündür və bu, Haqq-Taalanın Müqəddəs Zatının sifətlərindən biridir. Lakin Allah-Taalanın təkvini iradəsi, insanda olduğu kimi, beş əməliyyat və mərhələ əsasında deyil və bu mərhələ əsasında olması ağlasıgmaz bir iddiadır. Çünkü Allah-Taala haqqında iradənin bu beş mərhələ əsasında gerçəkləşməsini təsəvvür etmək, bir növ, Haqq-Taala üçün nöqsanlı haldır. Halbuki, Allah belə şeylərdən çox-çox uzaqdır!

Amma təhqiqatçıların ifadəsi ilə desək, iradənin həqiqəti Allahın elmi və zati ilə eyniyyət təşkil edir və Onun müqəddəs sifətlərindən hesab olunur.

Təkvini iradədə, iradə, iradə sahibinin fel və istəyinə bağlıdır. Allah-Taala iradə edib Öz iradəsi ilə aləmi yaradır, zəlzələ icad edir, insanı vücud'a gətirir və s. kimi işlər görür. İnsan da öz iradəsi ilə yemək yeyir, yeriyir, dərs oxuyur və s. Amma Allah-Taalanın iradəsi insanın iradəsi ilə fərqlənir. Çünkü, Allah-Taalanın əzəli iradəsi qaçılmazdır (mütləq həyata keçməlidir). Allah hər nə istəsə, dərhal həyata keçir. Lakin, insanın iradəsi həyata keçməyə də bilər, ola bilsin ki, insan bir şeyi iradə etsin, amma öz istəyinə çatmasın.

TƏŞRİİ İRADƏ

Təşrii iradə, başqasının öz ixtiyarı və razılığı ilə bir işi görməsini iradə etməsi, istəməsidir. Məsələn, ata öz oğlunun dərs oxumasını iradə edir.

Ata, iradənin qeyd olunan müqəddimələri gerçəkləşəndən sonra oğlunun dərs oxuması üçün şiddətli şövq tapır. Bu şövqün nəticəsində oğluna əmr edir ki, dərs oxusun.

Başqa bir misal: Ata oğlunun lazım olmayan yerlərə gəzintiyə çıxmamasını istəmir, iradənin müqəddimələri mövcud olandan sonra, oğlunun lazımsız gəzintiyə çıx-mamasına dair şiddətli şövq tapır, gəzintiyə çıx-mağrı ona qadağan edir. Bu şiddətli şövq təşrii ira-dədir.

Allahın təkvini iradəsinin mənası aydın olduqdan sonra deyə bilərik ki, Allahın təşrii iradəsi "Onun əmr və nəhyləridir.

QURANDA TƏKVİNİ VƏ TƏŞRİİ İRADƏ

Quran ayələrində hər iki iradə: təkvini və təşrii iradə ilə rastlaşmaq olar. İxtisara riayət edilsin deyə, burada bir neçə ayəni qeyd edirik:

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ
تَحْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ إِنَّ اللَّهَ يَفْعُلُ مَا يُرِيدُ

"Həqiqətən Allah, Ona iman şətirib saleh, ləyaqətli iş görənləri ağaclarının altından böyük bulaqlar axan cənnətə daxil edəcəkdir. Həqiqətən Allah nəyi iradə etsə, onu da edir."

Bu ayədəki "yuridu" kəlməsindən məqsəd təkvini ira-dədir. ("Yuridu" nun məsdəri iradədir-**müt**.) Ayə göstərir ki, Allah-Təlanın iradəsində təxəllüsə əsla yol verilməzdür və o iradə labüd olaraq həyata keçməlidir.

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا إِنْ يَقُولُ لَهُ كُنْ فَيَكُونُ

"Allah bir şeyi iradə etsə, ona "ol!" deyər, o da dərhal vücuda gələr."

Bu ayədən məlum olur ki, təkvini iradədə Allah iradə edən kimi dərhal varlıq meydana gəlir.

"Hud" və "Büruc" surələrində də gələn iki ayədə sübut edilir ki, "yurudu" kəlməsi təkvini iradəyə aiddir və Allah-Taalanın təkvini iradəsi ilə istəyi dərhal vücuda gəlir.

فَعَلَّ لِمَا يُرِيدُ Allah-Taala iradə etdiyini həyata keçirir.

Qeyd edilən ayələr Allah-Taalanın təkvini iradəsini sübut edir, belə ki, istənilən, iradə olunan şey Onun iradəsindən yayına bilməz.

İndi isə insanın təkvini iradəsini göstərən ayələrdən bir neçəsini xatırladırıq. Belə ki, bu iradənin həyata keçməməsi mümkündür:

يُرِيدُونَ لِيُطْفُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتَمِّنُ نُورٍ وَ لَوْ كَرِهُ الْكَافِرُونَ

"Kafirlərdən bir dəstəsi Allahın nurunu öz iftiraçı sözləri ilə söndürməyi iradə edirlər. Amma onlar istək və iradələrini həyata keçirə bilməyəcəklər. Kafirlərin xoşu gəlməsə də, Allah Taala Öz nurunu genişləndirəcəkdir."

يُرِيدُونَ أَن يَخْرُجُوا مِنَ النَّارِ وَ مَا هُمْ بِخَارِجٍ مِنْهَا وَ لَهُمْ عَذَابٌ مُقِيمٌ

"Kafirlər odun içindən çıxmağı iradə edirlər, amma öz istəklərinə çata bilmirlər. Onlar üçün sabit əzab vardır."

Bu ayələrdən aydın olur ki, insanların iradəsinin həyata keçməsi həmişə mümkün olmur, həmçinin insanların iradəsi Allah-Taalanın əzəli iradəsinin qarşısında müqayisələnməz dərəcədə aciz və zəifdir. Əgər Allah insanların istədiyi şeyin əksini iradə etsə, Onun istəyi xalqın istəyinin həyata keçməsinin qarşısını alacaq.

Bu ayələr Qurani-Kərimdə həm Allah üçün, həm də in-sanlar üçün təkvini iradə olduğunu göstərir və

sübut edir ki, Allahın təkvini iradəsinin həyata keçməməsi mümkün deyil. (Onun istək və iradəsi mütləq həyata keç-məlidir.)

İndi isə Quranda təşrii iradəni sübut edən ayələrdən bir neçəsini qeyd edirik:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهُكُمْ
وَأَيْدِيكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُؤُوسِكُمْ وَأَرْجُلُكُمْ إِلَى
الْكَعْبَيْنِ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطْهَرُوا وَإِنْ كُنْتُمْ مَرْضِيَ أَوْ عَلَيْ
سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَمْ سَتُّ النِّسَاءَ فَلَمْ
تَحِدُوا مَاءً فَتَيَّمُوا صَعِيدًا طَيْبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَ
أَيْدِيكُمْ مِنْهُ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَكِنْ يُرِيدُ
لِيُطْهِرَكُمْ وَلِيُتَمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

"Ey iman şətirənlər! Namaz qılmaq istədiyiniz zaman əvvəl üzünüüzü, sonra qollarınızı dirsəyinizə qədər yuyun, başınızın bir hissəsinə və ayaqlarınıza topuğa qədər məsh çəkin. Amma əgər cünub (cənabətli) olsanız bədəninizin hamısını su ilə paklayın (qüsl verin)! Əgər xəstələnsəniz, yaxud bir yerə səfər etsəniz, yaxud kiçik hədəsa mübtəla olsanız, yaxud arvadlarınızla cinsi əlaqədə olsanız və su tapa bilməsəniz təmiz torpaqla üzünüüzə və əllərinizə məsh (təyəmmüm) edin. Allah sizin çətinliyə düşməyinizi istəmir (iradə etmir). Əksinə, Allah istəyir ki, sizi paklaşdırır. Öz nemətini kamilləşdirsin, bəlkə şükür edənlərdən olasınız."

Şübhəsiz bu ayədəki "يُرِيدُ لِيُطْهِرَكُمْ" cümləsindəki iradə təşrii iradədir, yəni Allah-Taala bu hökməri və qanunları qoymaqla insanların paklığını iradə edir, istəyir. Burada iradə dəstəmazın, qüslün və təyəmmümün hökmərini qanun halına salmaqdan, qanun iləşdirməkdən ibarətdir, məqsəd də insanları

çirkinliklərdən (hədəs-lərdən) paklaşdırmaqdır. Aydındır ki, camaatın bir qismi həmin hökmləri icra edir, bəziləri isə onlara etinasız yanaşır. Əgər bu ayədəki iradə təkvini olsaydı, heç kəs o hökmlərdən boyun qaçıra bilməzdi.

Bundan əlavə qeyd olundu ki, təşrii iradə başqasının işi ilə əlaqələndirilir, özü də başqasının iradə və ixtiyarı ilədir. Bu ayədə də Allah-Taalanın iradəsi insanların işləri ilə əlaqələndirilir. Mənası budur ki, möminlər öz ixtiyarları ilə dəstəmaz alır, qüsül və təyəmmüm edirlər.

Deməli, "بِرِيدُ لِيَطَهَّرَ كُمْ" cüməsindəki iradə sözü təkvini deyil, təşriidir. "Bəqərə" surəsinin 185-ci ayəsin-də bu cüməni görmək olar:

فَمَنْ شَهَدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمِّمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ
عَلَىٰ سَفَرٍ فَعَذَّةٌ مِنْ آيَامٍ أَخْرَى بِرِيدُ اللَّهُ بِكُمُ الْبَسْرُ وَ لَا بِرِيدُ
بِكُمُ الْعُسْرُ

"Ramazan ayında hər kim evdə olsa (səfərdə olmasa), oruc tutsun. Əgər bir adam bu ayda xəstə olsa və ya səfərə getsə, başqa günlərdə oruc tutsun. Allah-Taalanın iradəsi budur ki, siz çətinlikdə yox, rahatlıqda olasınız."

Bu ayədən də məlum olur ki, bu iradə, təşrii iradədir. Oruc şəriət hökmü şəklinə salınandan sonra, həmçinin müxtəlif vəziyyətləri, yəni səfərdə olub-olmamağı, xəstə olub-olmamağı nəzərə almaqla məqsəd müəyyən olur. Məqsəd Allah-Taalanın müsəlmanları çətinliyə salması, onların hamisəna yalnız Ramazan ayında oruc tutmayı vacib etməsi deyil, onların rahatlıqda, asayışdə olmasınadır. Deməli, ayədəki iradə hökm vermək və qanun çıxarmaqla əlaqədardır. Bu da yalnız təşrii iradədir.

İradənin qısmıləri məlum olduqdan sonra "Təthir" ayəsindəki iradənin hansı qismdən olmasını araşdırırıq.

"TƏTHİR" AYƏSİNDƏ İRADƏ

Sünnü müfəssirlərindən və böyük alimlərindən bir dəstəsi "Təthir" ayəsindəki iradəni təşrii iradə hesab edir və bu ayənin Peyğəmbərin zövcələrinin vəzifələrini təyin edən ayələrin içində gəlməsini əsas tuturlar. Buna görə də inanırlar ki, "Təthir" ayəsi ya təkcə Peyğəmbərin zövcələrinə aiddir, ya da daha ümumi olub qeyd olunan beş nəfərə də başqaları kimi aiddir. Çünkü, həmin yerdə başqa ayələr də Peyğəmbərin zövcələrini o həzrətin hüquqlarına riayət etmək və onları islami hökmlərin icrasına təşviq etmək məqamındadır. Onlar iddia edib deyirlər ki, "Təthir" ayəsi bu hökmləri qanuniləşdirmək, Həzrətin zövcələrini və sair qohum-əqrəbasını aludəliklərdən və günahdan paklamaq üçündür. Bundan əlavə, inanırlar ki, "Təthir" ayəsindəki iradə təkvini deyil, təşriidir.

SEYYİD QÜTBÜN "Fİ ZİLALİL-QURAN" KİTABINDAKİ SÖZLƏRİ

Seyyid Qütb "Təthir" ayəsinin təfsirində yazır: "Bu ayə misilsiz bir inayət ilə Peyğəmbərin zövcələrinin vəzifələrini aydınlaşdırır. Həzrətin zövcələrindən həmin vəzifələrə riayət etmələrini tələb etmək yalnız onları paklaşdırmaq və çirkinliklərdən uzaq etmək naminədir. Məhz buna görə də Allah-Taala tərəfindən olunan əmr və nəhylər Peyğəmbərin zövcələrini çirkinlikdən paklaşdırmaq məqsədi daşıyır."

Seyyid Qütb, "Təthir" ayəsini təfsir etdiyi əsasa görə bu iradəni təşrii fərz etməlidir. Çünkü, o, bu

vəzifələrin (Peyğəmbərin zövcələrinin vəzifələrinin) səbəbini çirkinliklərin aradan getməsi və paklığın yaranması hesab edir. Deməli, həmin vəzifələrə əmr etmək və ya onlardan çəkindirmək bu əmr və nəhylərin nəticə verməsi üçündür. Məlumdur ki, bu nəticənin hasil olması vəzifələrin yerinə yetirilməsindən asılıdır. Bir sözlə, Allah-Taalanın buradakı iradəsi hökmələri Peyğəmbərin zövcələri üçün qanuniləşdirmək məqsədini daşıyır. Bu təşrii iradə və qərar sadəcə olaraq onları pis əməllərdən uzaqlaşdırmaq, qəlblərində paklıq icad etmək üçündür.

Seyyid Qütb öz sözlərinin əsnasında bunu demək istə-yir ki, Allah-Taala mənəvi çirkinlikləri onlardan uzaqlaşdırmağı (onları "təthir" etməyi) Öz öhdəsinə götürübdür. Halbuki, Allah bir dəfə "kun" (ol!) xita-bı ilə hər bir şeyə varlıq libası geyindir. Bu ibarələr də təkcə təkvini iradə ilə münasibdir. Çünkü, "kun" sözü yalnız təkvini işlərə aiddir. Lakin, Seyyid Qütb cümlənin həm əvvəlində, həm də axırında "Təthir" ayəsini Peyğəmbərin zövcələri üçün təyin olunmuş hökm və vəzifələrin səbəbi kimi qələmə verir, əmr və nəhylərə əməl etməyi çirkinliyin aradan getməsi, paklığın hasil olmasının amili hesab edir. Bu da təşrii iradədən başqa şeylə uyğun gəlmir. Çünkü, məlum olduğu kimi, təşrii iradədə, iradə mükəlləfin işləri ilə əlaqədardır.

Deməli, Seyyid Qütbün nəzəriyyəsi əslində elə təşrii iradədir. Amma o, bu nəzəriyyəni açıq-ashkar demir, üs-təlik öz kəlaminin əsnasında təkvini iradəyə də toxu-nur.

"TƏTHİR" AYƏSİNDƏKİ İRADƏ TƏŞRİİDİRMI?

Məlum oldu ki, Qurani-Kərimdə hər iki iradə: həm təkvini, həm də təşrii iradə gözə çarpır. "Təthir" ayəsindəki iradə isə təkvinidir. Müddəamızın sübutu üçün bir neçə dəlil gətiririk:

1. Başqa kəlmələr kimi, iradə kəlməsinin də məna-sını başa düşmək üçün onun başa düşülən ilkin za-hiri mənasını mülahizə etmək lazımdır. Əgər hər hansı bir söz öz zahiri (həqiqi) mənasında işlənməsə, məcazi mənada işləndiyi məlum olur, bunun da qərinəyə (əlavə şahidə, dəlil-sübuta) ehtiyacı vardır.

Şəkk yoxdur ki, iradə kəlməsinin başa düşülən ilkin mənası təkvini iradədir və o, bu mənada çox işlənir. Demək olar ki, bu kəlmənin təşrii (şəri vəzifələri, əmr və nəhyləri bildirən) mənada işlənməsi çox azdır. Qurani-Kərimdə 138 dəfə işlənən iradə kəlməsinin 135-i təkvini mənaya gəlmişdir. De-məli, "Təthir" ayəsindəki iradə kəlməsinin iki məna-dan hansında işlənməsində şəkk olunarsa, onun zührү və daha çox işlənən mənası, yəni yalnız təkvini iradə mənası götürülməlidir. Amma bu mənanın əksinə işləndiyini göstərən hər hansı bir qərinə (şahid, əlamət) mövcud olarsa, yalnız bu halda təşrii iradə mənasına götürməliyik.

2. "Təthir" ayəsindəki iradə kəlməsinin təkvini mənada işləndiyini sübut edən daha aydın dəlil, təkvini və təşrii iradələrin arasındaki fərqdir. Belə ki, təkvini iradədə, iradə başqasının deyil, yalnız onu edən şəxsin işi ilə əlaqədardır. "Təthir" ayəsində mürid (iradə edən şəxs) Allah-Taala, iradə edilən iş isə çirkinliyin və aludəliyin aradan getməsidir. Bu iki işin hər biri Allah-Taalanın gördüyü işi, felidir. Çünkü, "liyuzhibə" və

"liyutəhhirəkum" fellərinin faili Allah-Taaladır, bu iki işi O yerinə yetirir.

"Təthir" ayəsində də iradə müridin, yəni Allah-Taalanın işi ilə əlaqədar olduğundan, təşrii deyil, təkvindir. Çünkü, təşrii iradədə iradə, onu edən şəxslə deyil, başqasının işi ilə əlaqədardır.

Sual: Dəstəmaz, qüsul və təyəmmüm haqqında nazil olan "*və lakin yuridu liyutəhhirəkum*" ayəsində iradənin təşrii olmasını deyirsinizsə, onda "Təthir" ayəsində təkvini iradəni sübut edən dəlil eynilə burada da gözə çarpır. Çünkü, "Təthir" ayəsində də çirkinliyi aradan aparıb paklaşdırmaq Allah-Taalanın işi idi, burada da paklaşdırmaq Allahın işidir "*və liyutəhhirəkum*" felinin faili Allah-Taaladır.

Cavab: Dəstəmaz, qüsül və təyəmmüm ayəsində Allah-Taala üç hissədən ibarət olan paklıq hökmünü namazın səhih olması üçün qanuniləşdirir. Bu cür qanunlar göstərir ki, "təthir"dən (paklaşdırmaqdən) məqsəd cismi təmizlik və bunun ardınca da mənəvi paklığa çatmaq Allahın işi deyil, insanın işidir.

Bələliklə, ayənin əvvəlindəki qərinəni nəzərə almaqla məlum olur ki, Allah-Taala insanların özlərini cir-kinlikdən, aludəlikdən təmizləmələri üçün paklıq qanununu yaradıb. Buradan da Allah-Taalanın iradəsi-nin paklıq qanununu icad etməkdən başqa bir şey ol-maması məlum olur. Deməli, həmin ayədə təşrii iradə nəzərə alınmalıdır.

3. Peyğəmbərin zövcələri haqqında nazil olan ayələ-rin içində digər iki dəfə də iradə kəlməsi işlənmişdir:

إِنْ كُنْتُنَّ ثُرْدَنَ الْحَيَاةَ الدُّنْيَاٰٖ وَ إِنْ كُنْتُنَّ ثُرْدَنَ اللَّهَ وَ رَسُولَهُ

Bu iki iradə (birinci və ikinci hissədəki turidnə) kəlməsindən məlum olur ki, məqsəd təkvini iradədir, elə bunun özü də, "Təthir" ayəsindəki iradənin təkvini olmasına canlı şahiddir. Bu təkvini iradədə iradə sahibi Peyğəmbərin zövcələridir, "Təthir" ayəsində isə təkvini iradə Allah-Taalaya mənşubdur. Çünkü, bəhs etdiyimiz ayələrin hamısında yalnız təkvini iradədən söz açılır.

4. Əgər "Təthir" ayəsindəki iradənin təşrii olmasına desək, onda təşrii iradə haqqında elmi axtarış aparmalı, bəhs etdiyimiz ayələrdəki qanunların hansı əsasda qurulduğunu araşdırmağa yığıq. Məgər bu ayələr Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) itaət etməkdən, çirkin əməllərdən uzaq olmaqdan, axırətə ürək bağlayıb dünyadan uzaqlaşmaqdan, yaxşı işlər görməkdən və yad, naməhrəmlərlə qaynayıb-qarışmamaqdan başqa bir işi tələb edirmi?

Bu kimi işlərin icrası üçün təyin olunmuş təşrii iradə bütün insanlara aiddir: Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) itaət etmək, nalayıq və rüsvayçı iş görməmək, naməhrəmlə qaynayıb-qarışmamaq hamiya aiddir. Bu təşrii iradə yalnız Əhli-beytdən deyil, hamidan tələb olunur. Lakin bundan əlavə, bütün təfsircilərin nəzərinə görə "Təthir" ayəsində Əhli-beyt(əleyhimussalam) üçün bir növ üstünlük, məziyyət vardır. Bu üstünlük və fəzilət dəancaq Əhli-beytə məxsus olub qanunun fəvqündə dayanır.

Bir sözlə, əgər iradə təşrii olarsa, Əhli-beyt(əleyhimussalam) üçün heç bir üstünlük,

məziyyət sübut olunmur. Amma əgər təkvini olarsa, Əhli-beyt(əleyhimussalam) üçün üstünlük və fəzilət isbat edilə bilər.

"Təthir" ayəsinin də Əhli-beyt(əleyhimussalam) üçün üstünlük və fəzilət sübut etməsində heç bir şəkk-şübə yoxdur. Buna görə də bu ayədəki iradənin təşrii olmadığını etiraf etməliyik.

5. Keçmiş mətləblərin bir qisminə diqqət yetirdikdə məqsədin təkvini iradə olduğunu görərik. Çünkü, nazil olunmuş bu ayələr Peyğəmbərin qohum-əqrəbasını iki dəstəyə bölgür: Birinci dəstə Peyğəmbərin zövcələridir. Allah-Taala onlar üçün tənzim olunmuş bir program göndərir ki, bu programda dəqiq əməl etsələr, böyük iftixara çatacaq, eks halda isə ayələrin buyurduğu kimi olacaqlar. İkinci dəstə Əhli-beytdir. Onlar müsəlman-lara rəhbərlik etməyə hazırlaşmalıdır və Allah onları məhz bu iş üçün hazırlayır, Öz iradəsi ilə hər növ aludəliyi, çirkinliyi onlardan uzaqlaşdırır.

Buna görə də keçmiş bəhslərdə qeyd etdiyimiz kimi, "Təthir" ayəsi ayələrin içində mötərizə cümləsidir. Bu ayədə real gerçeklik və mənəvi bir hadisə "aludəliyin xüsusi bir dəstə olan Əhli-beytdən uzaq olması üçün olunmuş iradə gözə çarpar!

Deməli, "Təthir" ayəsində başqa ayələrdə nəzərdə tutulmuş hökmərin heç birinə diqqət yetirilmir. Başqa ayələr də "Təthir" ayəsindəki iradənin təşrii olmasına dəlil ola bilməz. Həmin iradənin əsl və nəzərə gələn ilkin mənası (zühuru) təkvini iradə olduğundan, bu zühur mənası öz qüvvəsində qalır.

Yalnız belə bir sual qarşıya çıxa bilər: Əhli-beytin xüsusi bir dəstə olması harada deyilir və nə üçün

müsəlmanların rəhbərliyini yalnız beş nəfər öz öhdəsinə almalıdır? Bu sualın cavabını geniş surətdə bəyan edəcəyik.

ALUSİ İLƏ SÖHBƏT

Bağdadın müftisi Şəhabuddin Mahmud Alusi Bağdadi (h.q tarixi ilə 1270-ci ildə vəfat etmişdir) "Təthir" ayəsindəki iradənin təkvini iradə olmasını qəbul etməsinə baxmayaraq, bir sual irəli çəkir, amma sualın cavabını verə bilmədiyinə görə onu cavabsız qoyur. O deyir ki, alimlərdən bəzisi iddia edir ki, "Təthir" ayəsindəki iradə təkvini ola bilməz. Çünkü Allah-Taalanın təkvini iradəsində iradə olunmuş şey qəhri və məcburi surətdə həyata keçməlidir, Allah-Taalanın iradə etdiyi işin həyata keçməməsi qeyri-mümkündür. Buna görə də Əhli-beytin (əleyhissalam) çirkinliklərdən uzaq olması onların özlərindən asılı deyil. Onda "Təthir" ayəsi nazil olandan sonra, Peyğəmbərin dua edərək Allahdan Əhli-beytin paklığını istəməsinin nə mənası vardır? Nə üçün Peyğəmbər

اللَّهُمَّ هُوَ لَأَعْهُدُ أَهْلَ بَيْتِي فَادُّهِبْ عَنْهُمُ الرِّجْسَ وَ

"Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir. Bunları çirkinlikdən uzaq et!"-deyə, dua edir?

Əgər iradə təkvini idirsə, onda nə üçün Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) gerçəkləşmiş bir işi (Əhli-beytin paklığını) Allahdan istəyir? Həyata keçmiş olan bir işin yenidən həyata keçməsini Allahdan istəməyin nə mənası vardır? Digər tərəfdən də Peyğəmbərin duasının tamamilə yerində olmasına yəqinimiz vardır. Deməli, "Təthir" ayəsindəki iradə təkvini deyildir.

ALUSININ CAVABI

Peyğəmbərin dua etməsi yalnız Əhli-beyti camaat içində tanıtdırmaq üçündür. Həzrət dua edir ki, insan-lar Əhli-beytin (əleyhissalam) kimdən ibarət olduğunu, Allah-Taalanın kimlərin çirkinlikdən uzaq olmasını iradə etməsini başa düşsünlər. İradə təşrii olarsa, Peyğəmbərin duası barədə yenə həmin sual qarşıya çıxacaqdır, çünkü Allahın Əhli-beytə əmr və nəhy edib, sonradan nəhyin ağır əsərini onlardan uzaqlaşdırması mənasız bir iş olacaqdır. Məgər ayədəki əmr və nəhy onlara şamil deyildimi ki, Həzrət Əhli-beytə də şamil olmasını istəsin? Deməli, iradə təşrii deyil, təkvinidir.

"Ruhul-məani" kitabının müəllifi Alusinin təfsirini mülahizə etməklə sünnülərin arasında çox savadlı və təhqiqatçı alim olması məlum olur. Amma bəzi vaxtlar yersiz təəssüblər onu düz yoldan və haqdan uzaqlaşdırır. O, "Təthir" ayəsindəki iradənin təkvini olmasını, habelə Əhli-beytin Həzrət Əli, Fatimə və onun iki oğlu (Həsən və Hüseyn) olmasını sübut etməklə eyni zamanda, o ayənin məzmunu ilə bu beş nəfərin təkcə məsum (günahsız) olmasını sübut edir. Elə bu məsələ Alusi kimiləri çox narahat edib iztiraba salır. Alusi ruhi narahathlığı, iztiraba düşcar olduğundan nəticə almadan təhqiqatı natamam qoyur, ayəni ("Təthir" ayəsini) bir cür məna etməklə Ali-əbanın məsum olmasını üst-basdır etməyə çalışır.

Alusinin dediyi sözlərin xülasəsi belədir:

"Təthir" ayəsi əvvəldə bəyan olunmuş ayələrin səbəbi-dir. Yəni Allah-Taala iradə edir ki, hər növ aludə-liyi, çirkinliyi Peyğəmbərin ev əhlinin hamısından uzaq edib, onları paklıqla zinətləndirsin, onlar nəf-sani istəklərə bulaşmasınlar, yadlarla qaynayıb-qarış-masınlar,

Allahın Rəsuluna itaət etsinlər, Allah dərgahında təqvalı, xalis bəndə olsunlar. Bu məqsədlə onlar üçün əmr və nəhydən ibarət olan bir sıra qanun-lar çıxarılmışdır. Buna görə Əhli-beytə olunan əmr və nəhy onları imtahan etmək üçün deyil, bəzi fəzilətlərə çatmaq üçündür. Bunu nəzərə alsaq, bir şərt mənası çıxar, yəni əgər Əhli-beyt Allahın əmrlərinə itaət etsə, qadağan etdiyi şeyərdən çəkinsə çirkinlikləri aradan gedər və paklığa nail ola bilərlər.

Allah buyurur ki, Biz iradə etdik ki, su susuzluğu aradan qaldırsın. Məlumdur ki, suyu iradə etmək tək-likdə susuzluğu aradan qaldırmır: gərək su da içəsən. Əgər su içməsən susuzluq heç vaxt aradan qalxmaz.

Allah-Taala da Əhli-beytdən çirkinlikləri aradan aparmağı iradə edir, bu şərtlə ki, onlar aludəliyi aradan aparıb paklıq icad edən əmr və nəhylərə tabe olsunlar. Deməli, çirkinlik öz-özünə aradan getmir və Allahın iradəsi Əhli-beytin çirkinlikdən uzaq olması ilə əlaqədar deyildir. Əksinə, Əhli-beytin özünün əmrlərə tabe olub nəhy olunmuş şeylərdən çəkinmələri ilə şərtlənir.

Alusinin sözlərinə əsasən fəzilət və ismət (paklıq) məqamına çatmaq Əhli-beytin öz ixtiyarındadır: əgər Allaha itaət etsələr, bu məqama çata bilərlər, əks halda isə həmin məqama çata bilməyəcək və adı camaatla eyni səviyyədə olacaqlar. Deməli, "Təthir" ayəsində Allah-Taalanın iradəsi Əhli-beytin məsum olmasına dəlalət etmir. Əksinə, hər bir kamala çatmaq Əhli-beytin özündən aslidir. (Bu mətləblər Alusinin dediyi sözlərin xülasəsi idi.)

ALUSİYƏ VERİLƏN CAVABİN XÜLASƏSİ

1-Alusi "Təthir" ayəsindəki iradəni təkvini hesab edir, amma onu Allahın əmr və nəhyləri ilə şərtləndirir. Bu da onun etiraf etdiyi sözdən daşınması deməkdir. Başqa sözlə desək, təkvini iradə ilə itaət arasındaki qarşılıqlı asılılıq təkvini iradəni etiraf etməyi danmaq və ayədəki iradənin təşrii olmasını təsdiq etmək deməkdir. Çünkü təkvini iradənin Allaha itaətlə şərtləndirilməsinin mənası budur ki, Allah sizə əmr və nəhy etmişdir, iradəsi də budur ki, onlara itaət edəcəyiniz təqdirdə çirkinliyi sizdən uzaqlaşdıracaq. Elə bil ki, Allah-Taala sizin namaz qılmağınızı iradə edir, əgər namaz qılsanız sizi heyvani dərəcədən ali insani məqama çatdıracaq.

**الصلواة مُراجَعُ الْمُؤْمِنِ
meracıdır."**

Deməli, Allah-Taala əmr və nəhiyi iradə edir ki, siz çirkinlikdən uzaqlaşasınız, eləcə də namaz qılmağı iradə edir ki, mömin insan yüksək mənəvi məqama çatsın. Jörəsən, bunların mənası təşrii iradədən başqa bir şeydirmi? Buna görə də təkvini iradə ilə itaətin arasındaki qarşılıqlı asılılığın mənası təkvini iradədən daşınmaqla bərabərdir.

2-Təkrar demişik ki, ayələrin içinde "Təthir" ayəsi mötərizə cümləsidir, bu da "Təthir" ayəsinin başqa ayələrlə fərqli olması deməkdir. Qeyd etdik ki, bu cür danışq üslubu Qurani-Kərimdə çoxdur və özü də eynilə fəsahətdir. Buna əsasən, "Təthir" ayəsi başqa ayələrdəki əmr və nəhylərin şərti və ya səbəbi ola bilməz. Əgər Alusi "Təthir" ayəsi sair ayələrdən ayrıdırsa, onun burada yerləşdirilməsinin nə münasibəti vardır?"- deyə, soruşsa, onun cavabı əvvəldə bəyan olunduğu kimidir və bir daha təkrar etməyə ehtiyac yoxdur. Çünkü bu şərif ayə

Peyğəmbərin (səlləllahu əleyhi və alihu və səlləm) qohumlarını iki dəstəyə ayırır və yarana biləcək bədbinliklərin qarşısını almaq üçün Əhli-beyti (5 nəfəri) onlardan istisna edərək, "Təthir" ayəsini həmin yerdə yerləşdirir.

3-Əgər Alusinin dediyi "*Əhli-beyt Allahın əmr və nəhylərinə itaət etsələr, onda Allah çirkinliyi onlardan uzaq edəcək*" sözünü qəbul etsək, onda etiraf etməliyik ki, "Təthir" ayəsi Əhli-beyt(əleyhimussalam) üçün heç bir üstünlük, fəzilət və məqamı sübut etmir. Çünkü bütün müsəlmanlar Allahın əmrlərinə itaət etsələr, həmin inayət (çirkinlikdən uzaqlaşmaq) onlar üçün də olacaq. Məgər hər hansı bir müsəlmanın təqvalı olub, Peyğəmbərin göstərişlərinə əməl etdiyi, pis əməllərə mürtəkib olmadığı halda ilahi lütfə çatmaması mümkün ola bilərmi?

Məgər iddia etmək olarmı ki, yalnız Əhli-beyt(əleyhimussalam) bu cür olacağı təqdirdə paklanacaqlar, amma başqaları yox? Bu, ayrı-seçkilikdən başqa bir şeydirmi? Bunlar təsdiq edir ki, Əhli-beytə verilən üstünlük mənasız deyildir. Kim deyə bilər ki, İslamın hökmərini icra edən hər kəs səadətə çatmaz?

Alusi deyə bilər ki, Əhli-beytin imtiyazları Allah-Taaalanın onların layiqli əməllerinin tez qəbul olunmasına inayət etməsindədir və "Təthir" ayəsi onları, əməllerinin daha tez qəbul olunmasına ümidvar edir. Bu halda biz ondan soruşturraq ki, bu iddianı "Təthir" ayəsinin harasından başa düşürsən? Real bir həqiqəti ört-basdır etmək üçün yersiz iddialara, şayiələrə əl atmalısanmı? Əməllərin qəbul olunması, onlara daha çox ümidvar olmaq hara, çirkinliklərdən uzaq olmaq, paklaşmaq hara!

Görəsən onun məqsədi "Təthir" ayəsi-nin əsl mənasını başa düşməkdir, yoxsa öz nəzərini "Təthir" ayəsinə qəbul etdirmək?

Müfəssir Quranın göstərişlərinə uyğun əməl etməli, onu öz fikir və əqidələrinə hakim etməli, öz şəxsi fikirlərini heç vaxt Müqəddəs Kitaba qəbul etdirmə-məli və zorla öz ideyasını ayələrlə uyğunlaşdırıbmama-lıdır. Bu, mühüm əhəmiyyət kəsb edən bir məsələdir və Quranın ali məqsədlərini dərk etməkdə böyük rol ifa edir.

Keçən bəhsləri nəzərə almaqla "Təthir" ayəsindəki iradənin Allahın təkvini və əzəli iradəsi olduğunu görərik. Bu da Allah tərəfindən Əhli-beytə olan məxsus inayətdir. Çünkü Allah-Taala Əhli-beyti Peyğəmbərdən sonra müsəlmanların rəhbərliyi üçün hazırlayıb. Bu mənanın da şərif ayə ilə heç bir ziddiyyəti yoxdur. *"Salam olsun həqiqəti qəbul edənlərə!"*

TƏKVİNİ İRADƏ VƏ CƏBR

Bəziləri belə güman edir ki, "Təthir" ayəsindəki təkvini iradə cəbr məsələsində həllolunmaz bir müşkül yaradır, Əhli-beytin Allahın əzəli və təkvini iradəsi ilə məsum olması icbari bir iş olur. Belə olan halda onların günahdan uzaq olmaları labüd, günahın onlardan baş verməsi isə əqlən qeyri-mümkün bir iş olur. Çünkü Allah Özü onların günahsız olmalarını iradə etmiş olur. Qeyd olunduğu kimi, Allahın iradə etdiyi şeyin əksi də mümkün deyildir. Deməli, Əhli-beytin günah işlər görməsi qeyri-mümkündür. Buna görə də qəbul etməliyik ki, Əhli-beyt(əleyhimussalam) məcburi (ixtiyarsız) olaraq günah etmirlər, onların həmişəlik

pak olmaları məcburidir. Bu halda məcburi günahsızlıq fəzilət və iftixar sayıla bilərmi?

BU MÜŞKÜLÜN HƏLLİ

Təhqiqatçı alimlər müxtəlif yollarla, o cümlədən cəbr məsələsini həll etməklə bu müşkülün həlli yollarını bəyan etmişlər. Amma bu cür çətinliklərin qarşıya çıxmaması üçün onu başqa yolla həll etsək, daha münasib olar. Xoşbəxtlikdən "Təthir" ayəsinin məzmununa diqqət yetirməklə heç bir çətinlik qarşıya çıxmır.

ALLAH-TAALANİN "TƏTHİR" AYƏSİNDEKİ İRADƏSİ NƏYƏ AİDDİR?

Əgər Allah-Taalanın iradəsini Əhli-beytin çirkinliklərdən uzaq olması ilə əlaqələndirsək, yenə cəbr qarşıya çıxacaqmı? Cavab müsbət olarsa, bir daha qeyd olunan çətinliklə qarşılaşmayacağıq.

Əgər "Təthir" ayəsinin məzmunu Allah-Taalanın Əhli-beytin günahdan uzaq olmasını istəməsi olsaydı və bu iş Allahın Öz nəzarəti və iradəsi ilə həyata keçsəydi, müşkül yaranardı. Lakin Allah-Taala "Tə-thir" ayəsində "*yuridullahu liyuzhibə ənkumur-ricsə*"-deyə buyurur.

ƏLAVƏ İZAHAT

"Təthir" ayəsinin sintaktik təhlilində "liyuzhibə" (aradan aparmaq) kəlməsi "yuridu" (istəyir) felinin məfuludur. Ayənin tərcüməsi belə olur: "*Allah-Taala siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparamağrı istəyir, iradə edir.*"

"Liyuzhibə" kəlməsinin məful⁵³ olmasının dəlili "yuridu" kəlməsinin başqa ayələrdə bəzən "lam" ilə, bəzən də "ən" ilə gəlməsidir. Məsələn, "Tövbə" surə-sinin 55-ci ayəsində buyurulur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا

Həmin surənin 85-ci ayəsində isə buyurulur:

إِنَّمَا يُرِيدُ اللَّهُ أَنْ يُعَذِّبَهُمْ بِهَا فِي الدُّنْيَا

Bu iki ayədən məlum olur ki, birinci ayədəki "lam" qayət mənasına deyil, elə ikinci ayədə işlənən "ən" mənasınadır. İkinci ayədə "ən yuəzzibə" kəlməsi də "yuridu" felinin məfuludur (təsirlilik həli, tamam-lıq-*müt*). Əlbəttə "ən yuəzzibə" kəlməsini məsdərə çevirməliyik "əzabəhum" (yəni yuridullahu əzabəhum).

Quranın başqa surəsində də ("Səff" surəsi, 8-ci ayə) buyurulur:

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ

"Tövbə" surəsinin 32-ci ayəsində də həmin məna işlənmişdir:

يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ

İbarələrin müxtəlifliyi ("Səff" surəsinin 8-ci ayəsindəki "li yutfiu" və "Tövbə" surəsinin 32-ci ayəsindəki "ən yutfiu" kəlməsi) göstərir ki, "lam" və "ən" hərfləri (şəkilçiləri) bu cür yerlərdə eyni mənada işlənmişlər və "yuridullah" feli üçün məfuldurlar.

Deməli, Allah-Taalanın "Təthir" ayəsindəki iradəsi Əhli-beytin çirkinlikdən uzaq olmasına

53 "Əli Həsəni vurdu" cümləsində "Əli" fail, "vurdu" fel, "Həsəni" isə məful adlanır. Məful Azərbaycan dilində kimi? nəyi? sualına cavab verən nitq hissəsinə deyilir (tamamlıq). Müt.

bağlıdır. Yəni Allah-Taala Əhli-beyt(əleyhimussalam) ilə çirkinliyin arasında böyük fasılə yaradır. Deməli, Allah-Taala Əhli-beytə bir növ inayət edir, onlarla günahın arasında fasılə salır ki, Əhli-beyt(əleyhimussalam) heç vaxt günaha yaxın düşməsinlər.

Allah-Taalanın iradəsi günaha düşməməklə əlaqələn-dirilmir, yalnız günah ilə Əhli-beytin arasında fasi-lə yaradır və məhz həmin fasılə Əhli-beytin paklı-ğına səbəb olur.

Bunun müqabilində də elələri var ki, onlarla günah arasında çox yaxınlıq var. Pis əməllərə adət edənlər bədbəxtçiliyə uğrayırlar. Buna görə də Qurani-Kərim günaha yaxınlaşmayı belə, qadağan edir. Çünkü günaha yaxınlaşmaqla günah işin görülməsi arasında heç bir fasılə qalmır. Qurani-Kərim buyurur:

وَ لَا تَقْرِبُوا الْفَوَاجِحَ مَا ظَهَرَ مِنْهَا وَ مَا بَطَنَ
*"Çirkin işlərdən" istər aşkar olsun, istərsə də gizli "uzaqlaşın və onlara yaxınlaşmayın."*⁵⁴

Bəli, "Təthir" ayəsinin məzmunu Əhli-beyti günahdan uzaqlaşdırmaq, onlarla günah arasında fasılə yarat-maqdır (ayədəki ricsin mənəsi gələcəkdir) və təbiidir ki, bu, Allahın xas inayətidir. Bu inayət yalnız Əhli-beytə aiddir və günahın baş verməməsində heç bir məcburiyyət yoxdur. İnsan ilə günahın arasında fasılə yaratmaq cəbr (məcburiyyət) deyil, bir növ inayətdir. Allah-Taala hamiya bu cür inayət etmir, bu tövfiqi Özünün çoxlu lütfünün şamil olduğu şəxslərə verir. Belə bir müvəffəqiyətə də hər kəs nail ola bilmir.

⁵⁴"Ənam" surəsi, ayə...151

Camaatın bəzilərinin həyatında hər an və çox asan-lıqla günaha düşmək, çirkin əməllərə qurşanmaq adı bir işdir. Onlar rüsvayçı yerlərdə, namuslarını satan məhəllələrdə, kabaralarda həyat sürürənlər.

Bu cür bədbəxtçilik bəzilərinin alnına möhür kimi vurulubdur. Xüsusən yaşadığımız dövrdə dünya xalqları bu cür bədəbəxtçiliklərə daha çox mübtəla olurlar.

Lakin qadir Allah-Taala günah, cinayət və çirkinliklə dolu olan bu dünyada bir dəstə insana tövfiq verir, onlarla günah arasında ayrılıq salır, ilahi inayət onlara şamil olur. Allah-Taala Özünün ən yük-sək mərhəmətini Əhli-beytə nəsib etmiş, onlarla bütün günahların arasında əbədi ayrılıq salmış, onları əbəs və batıl işlərdən uzaq saxlamışdır. Amma onla-rın günaha batmaması məcburi deyildir, çirkinliyin uzaqlığına görə onların böyük və dərya kimi dalğa-lanan ruhlarında günah izlərini əsla görmək olmaz. Onların qəlbləri bütün çirkinliklərdən pak-pakızdır.

Buna görə də Allah, Əhli-beyt(əleyhimussalam) ilə günahının arasında fasılə yaratmayı iradə edir. Allah onları günahdan məcburi surətdə uzlaqlaşdırır, əksinə, Onun Əhli-beyti günahdan uzaq saxlaması bir növ inayətdir və bu inayətə tövfiq deyilir, tövfiqin adını cəbr qoymaq düzgün deyil.

Bu incə və dəqiq məsələni daha artıq təhlil etmək üçün "Təthir" ayəsindəki "rics" kəlməsinin mənasını da dəqiq araşdırmałyıq.

Buna görə də kitabın əvvəlində qeyd etdiyimiz beş məslənin dördüncüsünü təhqiq edib, qənaətbəxş bir həll yolu tapmalıyıq.

DÖRDÜNCÜ MƏSƏLƏNİN TƏHQİQİ

Dördüncü məsələdə "Təthir" ayəsindəki "rics" kəlmə-sinin hansı mənaya malik olduğu araşdırılır. Bu kəlmə Quranda 10 dəfə (on ayədə) işlənmişdir. Bu ayələrə diqqət yetirməklə "rics" in mənası tam aydınlaşır. Əlbəttə, "rics" çirkilik mənasını ifadə edən ümumi mənaya da malikdir. Lakin ruhun çirkin və aludə olmasının müxtəlif səbəbləri vardır. Həmin amilləri də Qurani-Kərim "rics" adlandırır. Məsələn, "Maidə" surəsinin 90-cı ayəsində şərab, qumar, əzlam və ənsab "rics" adlandırılır və həmin ayədə bu kəlmə qeyd olunan dörd şey barəsində işlənmişdir. Amma həmin dörd şey "ricsi" yaradan amillərdəndir. "Rics" bu dörd amilin yaratdığı əsərdir. "Maidə" surəsinin 90-cı ayəsində buyurulur:

إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ
عَمَلِ الشَّيْطَانِ فَاجْتَبَوْهُ لِعَلَّكُمْ تُفْلِحُونَ

"Şərab, büt, əzlam və ənsab (bir növ qumar alətləridir) ricsdir" şeytan əməlidir. Bu aludəlikdən uzaq olun, bəlkə nicat tapasınız!"

Həmin surənin 91-ci ayəsində buyurulur:
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقَعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي
الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصْدُكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ فَهَلْ
آتَتْمُنْتُهُنَّ

"(Ey müslimlər) Şeytan şərab və qumar vasitəsilə sizin arasına düşməncilik, kin-küdürət toxumu səpmək, Allahın zikrinin qarşısını almaq istəyir (iradə edir). Yenəmi özünüzü bu işlərdən saxlamırsınız?"

Bu iki ayədən "rics" kəlməsinin mənası aydınlaşır. Şərab insanın əqlini (əqləni ruhunu)

aradan aparır, qumar isə kin-küdürüət yaradır, cinayətkar nəfsin qanun-suz istəklərini şölələndirir. Əqlin aradan getməsi, xəbis əxlaqın insana hakim olması nəticəsində Allah yaddan çıxır, insanda qeyb aləminə etinasızlıq yaranır və bu işlər onun mənəvi yüksəlişinə mane olur. Quran əqldən məhrum olmayı, xəbis əxlaq və xasiyyətləri "rics" adlandırır. Əqldən məhrumluğun və pis xasiyyətin amilləri olan şərab və qumar da rics adlandırılır. Lakin məlum məsələdir ki, bu amillər məhz onların göstərdiyi təsirlərə (əqlsizlik və xəbis əxlaqa) görə "rics" adlandırılmışdır. İnsan həmin əməllərə mürtəkib olanda mənfi əsərləri də onda zahir olur. Buna görə də buyurulur ki, bu cür işlər şeytan işidir, onun təhrikii ilə baş verir. (91-ci ayədə də bunu görmək olar.)

Deməli, həmin dörd şeydən alınan nəticə həqiqi ricsdir. Şeytan xəbərsiz adamları bu cür işlərə təhrik edir.

"Ənam" surəsinin 125-ci ayəsində tutqun ruh, daralmış, sıxılmış sinə də rics adlandırılır:

فَمَنْ يُرِدُ اللَّهُ أَنْ يَهْدِيَ يَسْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ وَمَنْ يُرِدُ أَنْ يُضْلِلَ يَجْعَلْ صَدْرَهُ ضَيْقًا حَرَجًا كَانَمَا يَصْنَعُ فِي السَّمَاءِ كَذَلِكَ يَجْعَلُ اللَّهُ الرَّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ

"Allah hər kəsi hidayət etmək istəsə, sinəsini (batinini), hər bir fəzilətə təslim olmaq üçün İslam ilə enişləndirər və hər kəsi də zəlalətə salmaq (hidayətdən məhrum etmək) istəsə, onun sinəsini, havada yuxarı qalxanların sinəsi kimi tən ص (dar) edər. Bəli, Allah ricsi haqqı iman ışətirməyənlər üçün belə qərar verər."

Gördüyünüz kimi, bu ayədə dar və sıxılmış sinə (ruh) "rics" ilə təbir olunmuşdur. Deməli, genişliyi

olmayan, boğuntu vəziyyətində olan, pis, rəzilə əxlaqlarla bürünən və təngənəfəslik yaranan ruhu rics adlandırmaq olar.

Rics ilə bürünmiş ruh "zati rəzilə xüsusiyyətlərlə əhatə olunan ruhdur. Belə bir ruh gözəl həyat və insaniyyət nuraniyyəti yaranan amillər qarşısında təslim olmayıaraq ən acınacaqlı və zillətli vəziyyətdə həyat sürür.

Bunun müqabilində isə bəzi insanların ruhu böyük, sinəsi genişdir, xoşagelməz hadisələr qarşısında sarsılmır və onları həzm edir, yalnız gözəl həyat amilləri müqabilində təslim olma istedadına malikdirlər. Allah-Taala onlara geniş qəlb nəsib etmişdir.

Deməli, "rics" dar qəlbdən, əlil və şikəst ruhdan, rəzil əxlaqlarla bürünmiş nəfsdən ibarətdir. Başqa bir ayədə, məhz həmin münasibətə görə ruhi xəstəliklər, o cümlədən paxılıqlı, həsəd, kin-küdürüt və cəhalət "rics" adlandırılmışdır:

وَآمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ مَرْضٌ فَرَأَدْنَاهُمْ رَجُسًا إِلَى رِجْسِهِمْ
وَمَا تُوا وَهُمْ كَافِرُونَ

"(Ayə nazıl olanda) ruhi xəstəliklərə düçər olanların ricsinin üstünə rics artır (ricsi daha da şiddətlənər) və kür halında ölürlər."

Qəlbi və ruhi xəstəliklər o qədər təhlükəlidir ki, axırdı sahibinin küfr və dinsizlikdə ölməsinə səbəb olur. Burada rics ruhi xəstəlik mənasına olduğuna görə yuxarıdakı ayədə buyurulur: "**Onların ricsinin üstünə rics artır.**" Halbuki, ayənin əvvəlində buyurulur: "**Fi qulubihim mərəzun**"**onların qəlbləri xəstədir.**" Deməli, onların ricsi elə ruhi xəstəlikdir və "bu ricsin üstünə başqa rics artır" dedikdə məqsəd ruhi xəstəliyin daha da

şiddətlənməsidir. Nəticə alırıq ki, ruhi və qəlbi xəstəlik də rics adlanır.

İBNİ ABBASİN SÖZLƏRİ

Böyük İslam müfəssiri və Əli (əleyhissalam)-ın xüsuslu şagirdlərindən biri olan İbni Abbas da "Təthir" ayəsindəki "rics" kəlməsini ruhi xəstəlik hesab edir. O, Ömərin "Bəni Haşim tayfasının qəlbləri hiylə, firildaq və aludəliklə dolmuşdur", dediyi zaman onun cavabında belə buyurur:

لَا تَنْسِبْ قُلُوبَ بَنِي هَاشِمٍ إِلَيِ الْغُشْ فَإِنَّ قُلُوبَهُمْ مِنْ قَلْبِ
رَسُولِ اللَّهِ الَّذِي طَهَّرَ اللَّهُ وَرَكَأَهُ وَهُمْ أَهْلُ الْبَيْتِ الَّذِينَ
قَالَ تَعَالَى: إِنَّمَا يُرِيدُ اللَّهُ ...

"Ey Ömər! Bəni Haşimə belə töhmət vurma! Onların ruhu Peyğəmbərin ruhundandır. Allah-Taala Özü Peyğəmbəri paklaşdırıbdır. Bəni Haşim elə Əhli-beytdir. "Təthir" ayəsi də onların haqqında nazil olaraq, çirkinliyi onlardan uzaqlaşdırılmışdır."⁵⁵

BU AYƏLƏRDƏN ALINAN NƏTİCƏ

Yuxarıda qeyd edilən ayələrdən məlum olur ki, "rics" ruhu bəlaya, aludəliyə salan xəstəliklərdən biridir. Şərab və qumar ricsdir, çünkü şərab insanın əqlini itirir və qumar kin-kudurət yaradır. Bu iki iş mələkuti və səfəli ruhu məhv edib, insanı mənəvi tərəqqilərdən, kamallardan saxlayır.

Əxlaqi rəzilətlər və çirkinliklərlə dolub daralan qəlblər ricsə aludə olmuşlar. Bu cür sinələrin gözəl fəzilətləri, mənəviyyatı qəbul edib təkamülə çatmağa ləyaqətləri yoxdur. Onlar şəhvət, kin-

⁵⁵"Qamusür-rical", 6-cı cild, səh.402

küdürüət və həsədlə dolu olan bataqlıqlarda əl-qolu bağlı halda həyat sürürlər. Ricsə mübtəla olmaq bəşəriyyətin qarşısında qəm-qüssəli günlər yaradır.

Ümumiyyətlə batini səfa və saflığı, ruhun genişliyini, nəfsin əzəmətini, həqiqət görüb tanımağı, haqqın qarşısında təslim olmayı və mənəviyyatı məhv edən bütün ruhi xəstəliklər rics adlanır.

Ricsin Quran istilahındaki mənası məlum olduqdan sonra həmin ayələrə diqqət yetirməklə bütün bədbəxtçiliklərin və ruhi xəstəliklərin ilkin səbəbinin rics olması aydınlaşır. Bu xəstəliyə düçər olanlar həqiqəti heç vaxt dərk edə bilmir, insanı üsyankar, təcavüzkar və zülümkar bir varlığa çevirir, nəticədə hər bir mənəvi şey müqabilində tüğyan edir, bu da küfrə və ilhada (Allahın inkar olunmasına) gətirib çıxarır, insanı bütün fəzilətlərdən məhrum edir, onun ruhunu alçaqlıq və çirkinliklə doldurur. Bunların hamısına "ziyqi-sədr" (yəni daralmış sinə) deyilir.

Buna əsasən, "Təthir" ayəsinin mənası belə olur ki, Allah-Taala Əhli-beytin qəlbini "ziyqi-sədr" xəstəli-yinə, yəni ruhi xəstəliklərə düçər etməmiş, onları bu cür rəzil əxlaqlardan qoruyub saxlamış, onlarla bu kimi xəstəliklərin arasında böyük fasılə yaratmış və onlara şərhi-sədr (geniş qəlblilik) vermişdir.

Əhli-beyt(əleyhimussalam) həqiqəti dərk etməyə və mənəviyyatın qarşısında təslim olmağa mane olan bütün ruhi xəstəliklərdən, xoşagəlməz əxlaqlardan çox-çox uzaqdırlar, həqiqətləri və incə mətləbləri dərk etməyə səbəb olan şərhi-sədr və geniş qəlb səbəbi ilə Allah qarşısında bütün varlıqları ilə təslimdirlər.

Əhli-beyt(əleyhimussalam) ilə günah arasında fasilə yarandığına və onlar geniş qəlbə malik olduqlarına görə Allah onları insaniyyətin ən uca zirvəsinə çatdırmış, ucsuz-bucaqsız fəzilət və şərafət dəryasına qərq etmişdir, onlar da Allah karşısındada tam ixləsla (sədaqətlə) əməl etmişlər.

Bəli, onlarla günahın arasında fasilənin yaranması Allahın inayətidir:

فَمَنْ يُرِدُ اللَّهُ أَنْ يَهْدِيَهُ يَسْرُّ خَصَّ دَرَرَةً لِلْإِسْلَامِ

"Allah hər kəsi hidayət etmək istəsə, sinəsini (qəlbini, batinini) İslam (və hər bir fəzilətə təslim olmaq) üçün شەنىشلىڭلەندىرەر."

Deməli, Əhli-beyt(əleyhimussalam) əzəmətli ruha və böyük fəzilətlərə malik olduqlarına, həqiqət aləmini dərk etdiklərinə və Allah aşiqi olduqlarına görə günahdan məcburi şəkildə yox, öz ixtiyarları ilə uzaqdırlar. Onların əzəmətli nəfsləri əyri yoldan və tüğyançılıqdan uzaqdır, özləri təslimçi ruhla Allah qarşısında mütidir və geniş qəlbləri bütün həqiqətləri dərk etməyə qadirdir. Məhz həmin idrak sayəsində Allah-Taalanın, Quranın, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihu və səlləm) - in qarşısında qeydsiz-şərtsiz təslim olurlar.

Deməli, onların günah və tügýandan çox-çox uzaq olmasının səbəbi böyük ruha, geniş qəlbə malik olmaları və ruhi xəstəliklərə mübtəla olmamalarıdır. Bunların hamısı da Allah-Taalanın yalnız Əhli-beytə məxsus etdiyi inayət sayəsindədir.

Soruşula bilər ki, belə olan halda onların günahdan uzaq olmaları ixtiyarsız olaraq baş verir, yoxsa böyük ruha malik olmaları nəticəsindədir? Cavab budur ki, bu böyük ruh və tövfiq yalnız

Allahın xüsusi inayəti ilə mümkündür. Amma Onun inayətini cəlb etmək insanın öz istəyi ilə olmalıdır. Buna görə də inayəti qazanmaq icbari şəkildə deyil, insanın ixtiyarındadır.

Nəticə alınır ki, "Təthir" ayəsi Əhli-beytin əzəmətli ruha və yüksək fikirlərə malik olmalarından, ruhi xəstəliklərdən uzaq olmasından söz açır. Belə bir əzəmətli ruh, mütərəqqi fikir və sağlam nəfs Allah-Taalanın onlara bəxş etdiyi bir nemətdir. Məhz həmin bəxşış sayəsində Əhli-beyt(əleyhimussalam) günahdan, təcavüzarlıqdan qaçıır, Allah-Taalanın hüzurunda qeydsiz-şərtsiz təslim olurlar. Onlar bütün fəzilətlərə, insani keyfiyyətlərə malikdirlər.

Alicənab, yüksək fikrə malik olan və sağlam, geniş ruhlu adamlar heç vaxt çirkin işlərə yaxın düşmür, xurafatlara uymur, ruhi xəstəliklərə, günaha batmağa hazır olmurlar. "Təthir" ayəsi göstərir ki, Allah-Taala bu mənəvi hədiyyələri yalnız Əhli-beytə bağışlamışdır, onlara bu qədər mənəvi hədiyyələrin bağışlanması da cəbr adlandırmak əsla düz deyil.

Əliyyibni Əbitalib (əleyhissalam)-ın günahdan çəkinməsinin səbəbi məhz həmin mənəvi nemətlər idi. O Həzrətin "Hər kəs mənə, "qarışqanın ağızından arpa dənəsinin qabığını alsan bütün dünyani sənə verərəm" deyə qarışqaya (bu miqdardan belə) zülm etməyimi istəsə yenə də mən bu işi görmərəm" buyurmasının səbəbi yalnız həmin əzəmətli ruhun, Allah qarşısında təslim olmağın ləzzətini dərk etməyin sayəsində idi. İslam dünyasına hökmranlıq etmək, xalqın başçısı olmaq və bir sözlə, rəyasət kürsüsündə əyləşməyin o Həzrət üçün köhnə ayaqqabının bağlı qədər dəyərə

malik olmaması "Təthir" ayəsinin o Həzrəti hər növ ricsdən uzaq edərək ona bağışladığı son dərəcə güclü dərrakənin sayəsində idi.

İmam Hüseyin (əleyhissalam)-ın İslam ümmətini zülmkar Yezidin caynaqlarından qurtarmaq üçün altı aylıq körpəsi Əli Əsgəri, cavan oğlu Əli Əkbəri qurban verməsi, əhl-əyalının əsir olmasına dözməsi də məhz həmin mənəvi nemətlərin hesabına, həqiqi mənada Allah aşiqi olmasına, Onun iradəsi qarşısında qeydsiz-şərtsiz təslim olmasına görədir. Bunların hamısı İmam Hüseyin (əleyhissalam)-ın nəzərində dünyaya və dünyapərəstlərə məhəbbət bağlamaqdan qat-qat qiymətlidir.

HƏQİQƏTİN BİR GUŞƏSİ

Heç kəs bu inayət və mərhəmətin əsassız və mənasız olmasını, insanın bu böyük inayəti qazanmağa qabiliyyət və istedadı olmadan Allah-Taalanın Öz lütfündən ona bağışladığını güman etməsin, belə fikirləşməsin ki, Əhli-beyt(əleyhimussalam) yalnız Peygəmbərin yaxın adamları olduğuna görə Allah-Taalanın xüsusi lütfündən bəhrələnmüşdür! Bu cür fikirlər tamamilə əsassızdır. İnayəti qazanmaq insanın öz əlindədir. Əgər insanın qabiliyyəti olsa, Allah-Taalanın müqəddəs feyzini əldə edə bilər. Biz bu məsələ ilə əlaqədar yalnız bir ayəyə işarə edir, əlavə təhqiqatı oxucuların özlərinə həvalə edirik.

"İnsan" surəsinin 68-69-cu ayələrində Allah-Taalanın əta etdiyi mənəvi hədiyyələrin sırrı belə bəyan edilir:

وَمَنْ يُطِعِ اللَّهَ الرَّسُولَ فَأُولَئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّنَ وَالصِّدِّيقِينَ وَالشَّهِادَاءِ وَالصَّالِحِينَ وَحَسْنَ أُولَئِكَ رَفِيقًا بِكَ الْفَضْلُ مِنَ الْمُوَكَفِي بِاللَّهِ عَلِيًّا

"Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, Allahın nemət əta etdiyi şəxslərlə" "peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə olar və onlarla yoldaşlıq necə də շözəldir! Bu fəzl, inayət və baxış Allah tərəfindəndir və Allahın elmi müti və layiqli bəndələri tanımaqda kifayətdir."

Bu iki ayə Allah-Taalanın verdiyi nemətlərin səbəbini insanın əməlləri hesab edir. Əbədi və xoşbəxt həyata, yüksək mənəvi məqamlara nail olmaq yalnız Allaha və Onun Rəsuluna itaət etməklə müyəssər olur. Bu halda Allah Özünün böyük inayət və ehsanını hər kəsə deyil, yalnız bu kimi insanlara rəva görür.

Deməli, insan Allahin inayətini cəlb etmək, Onun müqəddəs feyz nurlarından bəhrələnmək üçün çox ciddiyyətlə çalışmalıdır.

BEŞİNCİ MƏSƏLƏNİN TƏHQİQİ

Dördüncü məsələ "Təthir" ayəsində Əhli-beytin hansı mənəni ifadə etməklə əlaqədar idi: görəsən bütün qiblə əhli, yəni müsəlmanların hamısı Əhli-beytdəndirmi və "əl-beyt" (ev) kəlməsindən məqsəd müqəddəs Kəbə evidirmi? Yoxsa Əhli-beyt(əleyhimussalam) Peyğəmbərə ən yaxın olan adamlarıdır? Və ya Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -lə qohumluğu olan, onunla bir evdə yaşayan hər kəs Əhli-beytdən hesab olunur? Sonuncu fərzə görə Peyğəmbərin bütün zövcələri və övladları, həmçinin İmam Əliyyibni Əbitalib Əhli-beyt(əleyhimussalam) ünvanına daxildir.

Həmçinin görəsən Əhli-beytin mənəsi ürfdə (camaat arasında) işlənən mənaya malikdirmi? Yəni Əhli-beyt dedikdə, bir kişinin əhli-əyalı nəzərdə

tutulur və bu fərzdə yalnız Peyğəmbərin zövcələri
Əhli-beytdən hesab olunur? Və...

Bu kimi sualları böyük təfsirçilər irəli çəkirlər.
Lakin onların çoxu "Təthir" ayəsindəki Əhli-beytin
həqiqi mənası ilə uyğun gəlmir.

"Əhləl-beyt" kəlməsi müşir (işarə edici) bir
ünvandır və baş vermiş bir hadisəni xatırladır.
Başqa sözlə desək, "əl-beyt" kəlməsi Peyğəmbər
(səlləllahu əleyhi və alihə və səlləm) -in
zövcələrinin birinin evinə işarədir. "Beyt"
kəlməsinin əvvəlindəki "əlif-lam" da həmin evi
müəyyənləşdirir⁵⁶. Əhli-beyt(əleyhimussalam) də
müəyyən olmuş evdə (rəvayətlərə əsasən, Ümmü
Sələmənin evində) təyin olmuş bir gündə bir yerə
yığışan şəxslərdir ki, "Təthir" ayəsi də onların
haqqında nazil olmuşdu. Məlum olduğu kimi bu
ayənin məzmunu Əhli-beytin fəzilətini sübut edir.
Qurani-Kərim həmin beş nəfəri "Əhli-beyt" ünvanı
ilə xatırladır. Deməli, Əhli-beyt, Ümmü Sələmənin
evində bir yerə yığışmış beş nəfərdən ibarətdir.

"Təthir" ayəsinin nazil olduğu ilk vaxtlarda "Əhli-
beyt" kəlməsi yalnız işarə xarakterli bir məna
daşıyırıldı. Lakin zaman keçdikcə xüsusi məna kəsb
etdi və Ümmü Sələmənin evində yığışan beş nəfər
üçün xüsusi bir ünvan rolinu oynadı.

⁵⁶Ərəb dilində buna əhd əlif-lamı deyilir. Yəni müəyyən
bir şey danışanın və dinləyicinin zehnində əvvəlcədən
məlum olur, onu göstərmək üçün "filan gün filan yerdəki
sey" əvəzinə onun əvvəlinə əlif-lam gətirilir və mənası da
həmin seyə işarə edilir. Mütərcimdən.

Bütün ehtimal və nəzəriyyələrin içində indi qeyd etdiklərimiz həqiqətə daha uyğundur. Bunun daha da aydınlaşması üçün əlavə izah lazımdır.

MÜDDƏA

Müddəamız budur: "*Əhli-beyt(əleyhimussalam) Ümmü Sələmənin evində bir yerə yiğisan beş nəfər seçilmiş səxsdir.*" Bu hadisə eynilə "Yovmud-dar" hadisəsi kimidir. (Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) öz peyğəmbərliliyini ilk dəfə elan etmək üçün bir neçə nəfəri Əbu Talibin evinə çağırdı. Həmin gün sonralar özünə "yovmud-dar (o ev günü) ləqəbini aldı. "Əddar" kəlməsi də Əbu Talibin evinə işarə edir.) Əhli-beyt(əleyhimussalam) də Ümmü Sələmənin evində əbanın altında yiğisan beş nəfər üçün xüsusi ada çevrildi.

MÜDDƏANİN ŞAHİDLƏRİ

1. "Təthir" ayəsindən qabaqkı və sonrakı ayələrdə "beyt" kəlməsi cəm formasında və izafət halında" – sizin evləriniz" (buyutikunnə) şəklində işlənib. Buna görə də "Əl-beyt" (təyin olunmuş ev) həmin beytlərin (evlərin) içində xüsusi bir beyt, yəni otaqların içində xüsusi bir otaqdır. "Buyutikunnə" kəlməsinin mənası Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələrinin evləri deməkdir, "Təthir" ayəsində işlənən "əl-beyt" də həmin evlərdəndir. Beyt kəlməsinin əvvəlinə "əlif-lam" (ا) gəlməklə həmin evin Ümmü Sələmənin evi olduğunu bildirir ki, bunu da həm sünnülər, həm də şiələr təsdiq edir. Eyni zamanda, rəvayət və hədislər də buna dəlildir.

Əlbəttə, keçən bəhslərdə subut etdiyimiz şeyləri "ayələrin tərtibi və nəzmini, həmçinin onun

vəhylə bağlı olduğunu və Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in əmrinin olmasını nəzərə alsaq, bu dəlil daha da aydınlaşar.

2. "Təthir" ayəsi nazil olan kimi Ümmü Sələmə vəsfəsiğmaz şövqlə, sevinə-sevinə Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in yanına gələrək: "Təthir" ayəsindəki inayət mənə də şamildirmi?-deyə soruşdu, lakin onun cavabı mənfi idi. Görəsən Ümmü Sələmə "Təthir" ayəsinin ona da şamil olub-olmamasını nə üçün soruşurdu, onun şübhədə qalmasının səbəbi nə idi? Məgər "Əhli-beyt" kəlməsindən məqsəd onun evində olanlardan başqası idimi? Deməli, "Təthir" ayəsi Ümmü Sələmənin evindəki şəxslər haqqında nazil olduğu üçün onun da həmin şəxslərdən biri olacağını güman edirdi.

Əgər "Ümmü Sələmə elə bilirdi ki, "Əhli-beyt" kəlməsindən məqsəd Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in zövcələridir, buna görə də özü haqqında da soruştmuşdu" deyilirsə, biz də deyirik ki, onda nə üçün, Ümmü Sələmə həm özü, həm də Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in sair zövcələri haqqında soruşmadı?

3. Bütün alimlərin "istər sünnü, istərsə də şιə alimlərinin" nəzərində mötəbər sayılan hədislərə əsasən, "Təthir" ayəsi Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in özünə də şamildir. Bu halda Əhli-beytin Ümmü Sələmənin evində əbanın altında yiğilan şəxslərdən qeyri olmadığını hökmən qəbul etməliyik. Çünkü Əhli-beyti başqa cür mənalandırısaq, "Təthir" ayəsinin Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) -in haqqında da nazil olmasını sübut edə bilmərik.

4. "Əhləl-beyt" kəlməsi Qurani-Kərimin başqa bir ayəsində də işlənmişdir. Həmin ayədə də "Əhləl-beyt" İbrahim peyğəmbərin (əleyhissalam) otaqlarından birinə yığışanları göstərir. Həzrət İbrahim öz zövcəsi Sara ilə istirahət otağında idi. Lut qövmünü məhv etməyə məmur olunan mələklər İbrahimin yanına gəldilər. İbrahim oturmuş, Sara isə ayaq üstə durmuşdu. Mələklər onlara xəbər verib dedilər ki, Saranın İshaq adlı bir övladı olacaq, İshaqdan olan nəvəsi isə iki arvad alacaqdır.

Sara bu işdən çox təəccübənmişdi: qocalıb əldən düşmüş iki nəfərin övlad sahibi olması necə mümkün ola bilər?! Mələklər onun təəccüb etdiyini görüb dedilər:

قَالُوا أَتَعْجِبُونَ مِنْ أَمْرِ اللَّهِ رَحْمَתُ اللَّهِ وَ بَرَكَاتُهُ عَلَيْكُمْ
أَهْلُ الْبَيْتِ

"Allahın işinə təəccüb etmə, çünkü Allah Öz rəhmət və bərəkətini siz Əhli-beytə inayət etmişdir."⁵⁷

Məgər bu ayədə Əhli-beytin bütün qiblə əhli, yaxud İbrahimin zövcələri və ya qohum-əqrəbəsi olmasını demək olarmı?! Şübhəsiz, bu ehtimalların heç biri düz deyil. Otaqda yalnız İbrahim və onun arvadı Allah tərəfindən göndərilən məmurları qəbul edirdilər. Məmurlar Saranın cavabını verəndə, Allah-Taalanın o iki böyük şəxsiyyətə olan mərhəmətini bəyan etmək istəyirdilər. Bu müjdəni vermək üçün ən yaxşı yol bu idi ki, onların istirahət etdikləri evə işaret edərək, o evin əhlini nəzərdə tutub Allah-Taalanın inayət və lütfünün onlara şamil olduğunu bəyan etsinlər. Qeyd etdiyimiz kimi

⁵⁷"Hud" surəsi, ayə...73

həmin vaxt o evdə İbrahim və Saradan başqa heç kəs yox idi.

5. Ümmü Sələmənin evində baş verən hadisə ilə əlaqədar nəql olunan rəvayətlərdə bizim müddəamızı sübut etmək üçün dəlillər gözə çarpir:

1. Əhməd ibni Hənbəlin rəvayətində qeyd olunur ki, Ümmü Sələmə dedi: "Peyğəmbər mənim evimdə idi, mən də mətbəxdə (rəvayətdə: sandıqxanada) namaz qılırdım. Elə bu vaxt "Təthir" ayəsi nazil oldu. Başımı otağa uzadıb Peyğəmbərdən soruşdum:

فَادْخُلْتُ رَأْسِي فِي الْبَيْتِ وَ قُلْتُ وَ أَنَا مَعْكُمْ يَا رَسُولَ اللَّهِ...

"Allahın bu feyzində mən də sizinlə şərıkəmmi?"⁵⁸

Rəvayətin bu hissəsindən məlum olur ki, Ümmü Sələmə evin içindəki otaqcıqda namaz qılan zaman, "Təthir" ayəsi nazil olmuşdur. Ayə nazil olandan sonra başını otağa uzadıb Peyğəmbərdən istəyir ki, Allahın bu inayət və feyzindən o da bəhrələnsin.

Ümmü Sələmə "Əhli-beyt" kəlməsindən başa düşür ki, bu inayət yalnız evin içindəkilərə şamildir. O, bu feyzdən bəhrələnmək arzusu ilə Peyğəmbərdən "mən də sizinlə şərıkəmmi?" -deyə soruşur

Əgər "Təthir" ayəsi təkcə Ümmü Sələmənin evində olanları paklaşdırmasaydı, heç vaxt o, Peyğəmbərdən bu inayətdə şərık olmayı istəməzdı. Deməli, rəvayətdəki "əl-beyt" kəlməsi, "Təthir" ayəsindəki "Əhli-beytin" Ümmü Sələmənin evində yığışan şəxslər olması üçün bir dəlildir.

2. İbni Cərir rəvayətdə yazır ki, Ümmü Sələmə dedi:

58 "Təfsiri ibni Kəsir", 3-cü cild səh.484

وَ أَنَا جَلِسْتُ عَلَى بَابِ الْبَيْتِ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَنْتَ مِنْ
أَهْلِ الْبَيْتِ

"Mən otağın qapısının ağızında oturmuşdum.
Peyğəm-bərdən soruşdum: "Ey Allahın Rəsulu!
Mən Əhli-beytdən deyiləm"?"⁵⁹

Ümmü Sələmə bunu nə üçün soruşur? Məgər Peyğəm-bərin zövcələrindən biri olmasında şəkk edirdi? O deyir ki, qapının ağızında oturduğuma görə "mən də Əhli-beytdənəm?" Yəni otağın içində olan şəxslərdən hesab olunuram mı?-deyə soruşdum.

Buna görə də Ümmü Sələmə təkcə otaqdakıların Əhli-beyt olduğunu bilirdi, amma otağa yaxın olduğu üçün Peyğəmbərdən soruşmaq istəyirdi ki, "Təthir" ayə-sindəki inayətdən bəhrələnmişdir, ya yox? Bundan əlavə bu rəvayətdəki "əl-beyt" kəlməsi də sübut edir ki, Əhli-beyt(əleyhimussalam) yalnız Ümmü Sələmənin evindəki şəxslərdir.

YERLİ BİR EHTİMAL

Yuxarıdakı iki rəvayətdən başa düşülür ki, Ümmü Sələmənin "Təthir" ayəsindəki inayətdən məhrum olması təəbbüdi (sadəcə Həzrətin buyurduğuna görə) deyil. O, otağın kənarında olduğu üçün bu ayənin əhatə dairəsindən xaricdir. Ümmü Sələmə həmin inayətdən bəhrələnməli olmadığını görə "Təthir" ayəsi nazil olan zaman Allah-Taala onu otağın kənarında qərar verdi. Elə buna görə də Ümmü Sələmə can atırdı ki, az da olsa bu inayətdən bəhrələnərək Əhli-beyt(əleyhimussalam) cərgəsinə daxil olsun.

⁵⁹"Təfsiri ibni Kəsir", 3-cü cild, səh.485

Lakin Allahın təyin etdiyi qəzavü-qədər qarşısında nə etmək olar? Ümmü Sələmə Əhli-beytin cərgəsinə daxil olmağa layiq deyildi. O, Əhli-beytin cərgəsindən çıxıb, evin içindəki otaqcığa çəkilməli və Allahla raz-niyaz etməli idi. Müddəəmizin canlı şahidi olaraq Quranın və Əhli-beytin sözlərinin bəzi sırlarını bilən Cabirin rəvayətini burada qeyd edirik:

نَرَأَتْ هَذِهِ الْأَيْمَةُ عَلَى النَّبِيِّ وَلَيْسَ فِي الْبَيْتِ إِلَّا فَاطِمَةُ وَالْحَسَنُ وَالْحُسَيْنُ وَعَلِيٌّ إِنَّمَا يُرِيدُ اللَّهُ

"Təthir" ayəsi Peyğəmbərə (səlləllahu əleyhi və alihu və səlləm) nazil olan vaxt Ümmü Sələmənin evində Fatimə, Həsən, Hüseyn və Əlidən başqa heç kəs yox idi.⁶⁰

Buradan Peyğəmbərin ən fəzilətli zövcəsi olan Ümmü Sələmənin Əhli-beytdən olmaması məlum olur. Çünkü otaqda onlarla bir yerdə deyildi. Həmçinin həmin rəvayətdəki "əl-beyt" kəlməsi də sübut edir ki, Əhli-beyt yalnız Ümmü Sələmənin evində olan səxslərdir.

ZAMANIN KEÇMƏSİ İLƏ

"Təthir" ayəsi nazil olan vaxt "Əhli-beyt" kəlməsi "Ümmü Sələmənin evində əbanın altında bir yerə yığılan şəxslər" mənasını ifadə edirdi. Lakin zaman keçdikcə bu kəlmə özünə tarixi bir ünvan aldı.

Bütün sünbü və şıə alimlərinin nəzərinə əsasən, Pey-ğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) yalnız dörd nəfəri "Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-ı Ümmü Sələmənin evinə dəvət etmişdi. Amma "Təthir" ayəsi nazil olandan sonra, Allah tərəfindən və Onun iradəsi ilə ən böyük

60 "Təfsiri nurus-səqələyn", 4-cü cild, səh.277

fəzilət bu dörd nəfərə əta olunmaqla yanaşı, bu hadisə onlar üçün özünəməxsus məqam yaratdı. Yavaş-yavaş "Əhli-beyt" kəlməsi dillər əzbəri olaraq onlar üçün əsaslı bir ünvana çevrildi.

"Əhli-beyt" kəlməsi özünün tarixi və həqiqi orjinalını taparaq, zaman keçdikcə mühüm ünvana çevrildi, fəzilət yaradan bir ləvhə kimi tanındı, bu ünvan Peyğəmbərin əziz qızı Fatimə, Əli və onların iki övladı üçün xüsusiləşdi. Bu cür ünvanın yaranmasına səbəb, "Təthir" ayəsinin sübut etdiyi fəzilətlərin isbatı, mövqeyi və əhəmiyyəti idi.

"Alim", "adil", "şücaətli" kəlmələrinin öz-özülüyündə yüksək mərtəbəli və ali səciyyələri özündə eks etdirmə-diyi kimi, bu kəlmənin də öz-özülüyündə yüksək fəziləti yoxdur. Lakin "Təthir" ayəsinin fəzilət yaradan məzmu-nu "Əhli-beyt" kəlməsini yüksək mənəni xatırladan bir səviyyəyə çatdırır. Onların "Əhli-beyt" adı altında dillər əzbəri olmasının sırrı də məhz bu idi.

Deməli, "Təthir" ayəsindəki fəzilətin Əhli-beyt(əleyhimussalam) üçün sübut olunmasına görə də zamanın keçməsi ilə bu kəlmə özünə xüsusi bir mövqe taparaq məşhurlaşdı və Əhli-beyt(əleyhimussalam) Allah-Taalanın seçdiyi xüsusi şəxslər üçün bir ləqəb oldu.

Təhqiqtərəflərin göstərdiyi kimi, "Təthir" ayəsi nazil olmamışdan qabaq "Əhli-beyt" kəlməsi Peyğəmbər tərə-findən o həzratın öz qohum-əqrəbası üçün bir ünvan kimi işlənməmişdi. Lakin bu ayə nazil olandan sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) "Əhli-beyt" kəlməsini ən yaxın adamlarının, yəni Fatimə, Əliyyibni Əbitalib və onun iki övladının məqamını bəyan etmək üçün bunu dəfə-lərlə təkrar etmişdi.

Sanki Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) "Təthir" ayəsinə görə sevin-diyi üçün "Əhli-beyt" kəlməsini təkrar edir, öz sevin-cini artırmaq, bu neməti xalqa tanıtdırmaq və bu dörd nəfərin fəzilətlərini onların yadına salmaq istəyir. Bu ləqəb bir dünya məziyyətdən ibarətdir, bu ayə də Peyğəmbərin istədiyi ən yaxın adamlarını insaniyyətin ən uca zirvəsinə çatdırıldı. Məhz bu hadisədən sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) altı ay (və ya daha çox) hər gün sübh namazına gedəndə, Fatimənin (əleyhissalam) evinin qabağından keçərək buyurur: **الصلوة يا أهل البيت** "Namaza, ey Əhli-beyt!"⁶¹

Bəli, zamanın keçməsi ilə başqları "Təthir" ayəsinin sayəsində və bu fəzilətlə iftixar etməmiş, tarix boyu Əhli-beytdən başqa heç kəs bu ayənin götürdiyi şən-şərəfə malik olmamışdır. Zamanın gizli pərdəsi bu kimi iftixarlı paltarı heç kəsə geyindirməmişdir.

Zamanın keçməsi fəzilət cilvələrini aşkar etdi, "Əhli-beyt" kəlməsi qızıl suyu ilə yazılan tarix səhi-

⁶¹Mərhüm Əllamə Mücahid Seyyid Şərəfüddin şərif risaləsi olan "Əl-kəlimətul ḡərra"da deyir... "Ənəs ibni Malik nəql etdiyi rəvayətdə, Əhməd Hənbəlin "Müsnəd"ində (3-cü cild, səh.259) və çoxlu ravilər də öz kitablarında qeyd etmişlər ki, Peyğəmbəri Əkrəm (s) altı ay müddətində sübh namazı üçün evdən çıxarkən Fatimənin evinin qarşısından keçəndə "Əssəlatu, ya Əhlə-beyt", deyər, bunun ardınca da "Təthir" ayəsini tilavət edərdi. İbni Abbas rəvayətdə bu işin yeddi ay davam etdiyini qeyd edir. Nəbhani və başqlarının rəvayətlərində isə bu işin 8 ay davam etdiyini qeyd edirlər.

fələrini daha da gözəlləşdirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) bu kəlməni çox təkrar edirdi ki:

Tarixin yaraşığı olan bu qızıl ünvan unudulmasın
Ləyaqətsiz insanlar bu mələkutı və ilahi ünvanı
özləri üçün bəzəkli lövhəyə çevirməsinlər

Quranın həqiqətlərindən, sırlarindən xəbərsiz
olanlar bu iftixarlı ünvanın Əhli-beytə şamil
olduğunu bilsinlər

Dünya xalqları bilsinlər ki, "Təthirő ayəsi
kimləri fəzi-lətin fövqündə qərar vermiş, kimləri
əbədi cəhalətdən, şəkk-şübhədən və çirkinlikdən
paklaşdırılmışdır

Başa düşsünlər ki, İslamin həqiqi rəhbərləri
insaniyyətin necə yüksək dərəcəsində qərar
tutmuşlar

Əkrəmə kimilər anlaşınlar ki, kinə və həsədin
şöləsi ilə yanın nəzəriyyələr agah xalqı həqiqət
yolundan azdırı bilməz

Yersiz təəssübkeşlik xəstəliyinə tutulan bəzi
təfsircilər başa düşsünlər ki, təəssüb üzündən
yaranan fikirləri zorla Qurani-Kərimə qəbul
etdirmək mümkün deyildir və bu müqəddəs kitab
elə yüksək bir üfüqdədir ki, fəzilət yolunu yalnız
onda tapmaq olar və onun yüksək məqsədlərinin
həva-həvəs və şəxsi qərəzlər ilə heç bir uyğunluğu
yoxdur

Haqq-həqiqət axtaran insanların, həqiqət yolunu
tanıtdırmaq üçün dəlilləri olsun və Peyğəmbərin
sözlərini özləri üçün ən mötəbər sənəd olaraq
seçsinlər.

BU TƏHQİQİ METODUN SƏMƏRƏSİ

Bu yeganə və misilsiz metod "Əhli-beyt" kəlməsinin təhqiqindəki yolu yersiz mübahisələrdən təmizləyir. Bunların hamısını mülahizə etdikdə, Əhli-beytin məfhumunda ixtilaf etmək yersiz bir iş, xəlbirdə su daşımaq kimi olur. Daha Əhli-beytin məfhum dairəsini ümumiləşdirməyin, yaxud kiçiltməyin heç bir mənası yoxdur. Artıq "əhl nə deməkdir?", "Əhli-beyt kimdir?" və ya "Peyğəmbərin zövcələri onun Əhli-beytdəndirmi?"-deyə mübahisə etmək mənasızdır. "Əhli-beyt" kəlməsini təəssüb üzündən Peyğəmbərin zövcələrinə həsr etmək puç iddiadan başqa bir şey deyil.

Əgər Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumunda bir irad və anlaşılmazlıq olsaydı, bu iddialar müəyyən bir iş görər və "Əhli-beyt" kəlməsi "nübüvvət Əhli-beyti" kəlməsi ilə eyni səviyyədə düşünülə bilərdi. Bu halda onun Peyğəmbərin zövcələrinə də şamil olması çox da sənədsiz olmazdı. Çünkü camaat arasında "əhli-beyt" kəlməsi qadınlara da aid edilir, amma qeyd olunan layiqli təhqiqtə göstərdi ki, "Təthir" ayəsindəki "Əhli-beyt", həmçinin "Ali-kısa" və ya "Ali-əba" kəlmələri də Peyğəmbərin evlərindən birində "Ümmü Sələmənin evində bir yerə yığıshan beş nəfər şərafətlə insana işarədir.

Həmçinin "kısa" kəlməsinin məfhumu barəsində mühəqqiqlərdən və alimlərdən heç biri münaqişə etməmişdir, "Ali-kısa"nın da əbanın altına yığışanlara işarə olduğu hamı tərəfindən qəbul olunur. Beləliklə, Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumu barəsində də münaqişəyə yer yoxdur. Çünkü kəlmənin özü təklikdə əhəmiyyət kəsb etmir və "Təthir" ayəsində bir mövzu kimi

irəli çəkilmir. "Əhli-beyt"in məfhumu paklanmaya və ilahi inayətə şamil olmayıbdır ki, qadınların da Əhli-beytə daxil olub-olmaması barədə bəhs edək. Əksinə, bu kəlmə 5 nəfərdən başqa heç kəsə, hətta evin bir guşəsində oturub tamaşa edən Ümmü Sələməyə belə işarə etmir. Belə ki, o, evin bir guşəsində dayandığı halda müqəddəs feyzə çata bilmədi. Əziz oxucuların bu barədə baxışlarını artırmaq üçün, başqa bir daha izahat verməyi lazımlı görürük.

ƏLAVƏ İZAHAT

Mövzuya (predikat) həml olunan hökmələr və əsərlər bəzən həqiqi qəziyyə, bəzən də xarici qəziyyə formasında olur. Xarici qəziyyələrdə xaricdə mövcud olan fəndlər gah aşkar şəkildə və vasitəsiz, gah da işarə ilə qəziyyənin mövzusu olur belə ki, işarə ilə olduqda, hökm həmin şəxslərdən başqasına şamil olmur.

Məsələn, qəziyyə bəzən aşağıdakı formada olur: "Alim ehtirama layiqdir." Bu, həqiqi bir qəziyyədir və burada "alim"in məfhumu barədə bəhs aparılmalıdır. Bu məfhumun nə qədər konkret nümunəsi olarsa, hamısı ehtirama layiqdir, yəni hər kəs alim olsa, sözsüz olaraq ehtirama layiq görülməlidir.

Bəzən də qəziyyə bu formada olur: "Həsənə və Hüseynə ehtiram edin." Bu, xarici bir qəziyyədir və yalnız adları Həsən və ya Hüseyin olan iki müəyyən şəxsə şamildir ki, yalnız onlara ehtiram olunmalıdır. Bəzən bu xarici qəziyyəyə belə işarə olunur: "Qara əmmaməli o iki nəfərə ehtiram edin." Hansı ki, qara əmmaməni Həsənlə Hüseynə işarə vasitəsi qərar verir. Burada da hörmət Həsənlə

Hüseynə şamil olmalıdır. "Qara əmmamə" isə öz-özlüyündə heç bir əhəmiyyət kəsb etməməlidir ki, nəticə etibarı ilə "əmmamə", "qara" və "qara əmmamə" kəlmələrinin məhfumları barəsində bəhs olunub "kimə ehtiram olunmalıdır?"-deyə, sual qarşıya çıxsın.

Deməli, həqiqi qəziyyələrdə və hökmün mövzusu vaqe olan şeyin məhfumunda təhqiqat aparıla bilər, amma xarici qəziyyələrin "istər mövzusu aşkar şəkildə, istərsə də işarə ilə təyin olunan qəziyyələr olsun" mövzusunda axtarış, təhqiqat aparmağa ehtiyac duyulmur və kimlərin ehtirama layiq görüləməsi barədə heç bir şəkk-şübhə yoxdur. Qeyd olunan misalda ehtiramin yalnız Həsənlə Hüseynə şamil olması qəbul edilməlidir və bu hökm (ehtiramin vacibliyi) bu iki şəxsdən qeyrisinə heç bir vəchlə sirayət etmir.

"Əhli-beyti" öz inayətinə şamil edib, hər növ çirkinlikləri onlardan uzaq edən və əzəli paklıq iradəsini özündə yerləşdirən "Təthir" ayəsi, üçüncü misal (qara əmmaməlilərə işarə) qismindəndir. Əhli-beytə inayət şamil olub, amma bu kəlmə Ümmü Sələmənin evinə yığışanlara (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyin əleyhümüssəlam) bir ünvan, işarədir.

Qeyd olunan misalda Həsən və Hüseyindən başqa bir kəs ehtirama layiq olmadığı kimi, "Təthir" ayəsində də, bu beş nəfərdən başqa kimsəyə ilahi inayət şamil olmur. Bu beş nəfərdən başqları öz-özünə mövzudan xaric olur, bu baradə şəkk də yoxdur. Belə olduqda Əhli-beytin kimlər olduğu barədə əsla şəkk olunmamalı, Əhli-beyt kəlməsinin məhfumunun genişləndirərək daha kimlərisə əhatə

edəcəyi və kimlərisə paklayacağı barədə əsla söz açılmamalıdır.

Qeyd edilməlidir ki, "Təthir" ayəsi yalnız əbanın altına yığışan 5 nəfəri (Ali-əbanı) ilahi lütfə şamil etmişdir. Amma, bu ayə nazil olduğu vaxt bir işarə və ünvan xarakteri daşıyırırdı, zaman keçdikcə xüsusi ada çevrilərək o beş nəfər üçün xüsusi isim, ləqəb kimi tanınıb. Belə ki, "Əhli-beyt" deyiləndə Allahın seçilmiş bəndələri: Rəsuli Əkrəm ﷺ, onun kürəkəni, əziz qızı və behişt cavanlarının iki seyyidi xatırələrdə canlanır. Necə ki, "xasifunnəl" ləqəbi əvvəlcə Həzrət Peyğəmbərlə Əlinin barəsində işlənmiş, sonra isə Həzrət Əliyə xas olan bir ləqəbə çevrilmişdir. Bu misilsiz təhqiqat və araşdırmlarla yanaşı, yersiz təəssübkeşlik, cəhalət və nadanlıq kimi ruhi xəstəliklər məntiqsiz danişanların meydanını daraldır. Bu təhqiqatla bir daha məntiqsiz və dəlilsiz iddiyalara, o cümlədən "Əhli-beyt Quranda bu beş nəfərə aid edilən xüsusi istilahdır"-deyə, edilən iddiaya yer qalmır. Çünkü qeyd etdiyimiz kimi, bu kəlmə istilah olaraq işlədilməmiş, sadəcə bu şəxslərə işarə edən bir ünvan olmuşdur. Onun xüsusi bir istilah olmamasının şahidi budur ki, Əhli-beyt kəlməsi Quranda Həzrət İbrahim və onun əhli-beyti barəsində də işlənmişdir. Əgər yalnız bu beş nəfər üçün istilah olsaydı, başqa şəxslər üçün heç vaxt işlənməzdı.

Sual: Əgər Əhli-beyt(əleyhimussalam) yalnız qeyd olunan seçilmiş şəxslərdirsə, onda sair məsum imamlar (əleyhimus-səlam), Əhli-beytdən sayılmır və "Təthir" ayəsi onlara şamil olmur?

Cavab: Bu sualın cavabı imamların (əleyhimussalam) kəlamlarından sezilir.

Peyğəmbərdən (səlləllahu əleyhi və alihu və səlləm) belə nəql olunub: "*Bu ayə beş nəfərin: Mənim, Əlinin, Fatimənin, Həsənin və Hüseynin barəsindədir.*"⁶² Xaxud, bu ayə nazil olandan sonra Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihu və səlləm) buyurdu: "*Bu əbanın altındakılar mənim Əhli-beytimdir.*"⁶³

Peyğəmbərdən nəql olunan bu iki hədis "Təthir" ayəsində ünvan olunmuş Əhli-beytin beş nəfərə həsr olunmasını göstərir. İmam Sadiq (əleyhissalam) da bu sözləri təsdiqləyir. İbni Kəsirin verdiyi suala İmam Sadiq (əleyhissalam) belə cavab vermişdir: "*Bu ayə Peyğəmbər, Əmirəl-möminin Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam) barəsində nazil olmuşdur və Əhli-beyt(əleyhimussalam) məhz bu beş nəfərdir.*" Amma Quranın "ulul-ərham" adı ilə tanınan aşağıdakı ayəsi:

وَأُولُوا الْأَرْحَامِ بَعْضُهُمْ أُولَئِي بَعْضٍ فِي كِتَابِ اللَّهِ
"Təthir" ayəsini sair İmamlara şamil etmişdir.⁶⁴

Bəli, bu ayə göstərir ki, "Təthir" ayəsi sair imamları da paklıq feyzindən məhrum etməmişdir, onlar da bu mərhəmətdən bəhrələnmişlər.

İmam Sadiq (əleyhissalam)-in buyurduğuna görə, "Təthir" ayəsi təklikdə beş nəfərdən başqasına şamil deyildir. Amma Əhli-beyt(əleyhimussalam)

⁶²"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.277 (Əbu Səid Xudridən nəqlən)

⁶³Yenə orada, səh.276

⁶⁴"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.273

kəlməsi qeydsiz-şərtsiz deyildiyinə görə İmam Sadiq (əleyhissalam) "ulul-ərham" ayəsinə istinad edib buyurur ki, Allahın xas inayətləri "Təthir" ayəsinin təvili (yozumu) və "ulul-ərham" ayəsinin məhfumu ilə bizə də şamil olmuş, nəticədə biz də hər növ aludəliklərdən paklanmasıq. Buna əsasən, Əhli-beyt(əleyhimussalam) əbanın altına yiğışan beş nəfərdir, bu ilahi lütfün sair imamlara şamil olmasını isə o biri ayə (ulul-ərham ayəsi) isbat edir.

Başqa sözlə, "Təthir" ayəsi sair imamlara da şamildir, amma bu, birbaşa "Təthir" ayəsinin səbəbi ilə deyil, onu şərh edən ikinci ayənin səbəbilədir.

Sual: Əgər "Təthir" ayəsindəki ilahi lütf sair imamlara (birbaşa olaraq) şamil deyilsə, onda nə üçün bəzi rəvayətlərdə onlar öz fəzilətlərini "Təthir" ayəsinə istinadən deyirlər?

Cavab: Bu cür rəvayətlər iki qismdir: Birinci qismdə Həzrəti Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn (əleyhissalam) öz fəzilətlərini isbat etmək üçün bu ayəyə istinad etmişlər. Bu qism rəvayətlər birinci sualın cavabında deyilənlərlə ziddiyət təşkil etmir, çünki bu ayə məhz onların barəsində nazil olmuşdur.

İkincisi isə sair məsum imamların bu ayəyə istinad etdiklərini göstərən rəvayətlərdir bu qisimdən olan iki rəvayəti qeyd edirik:

a) İmam Zeynül-abidin (əleyhissalam) şamlı bir kişiyyə buyurdu: "Əhzab" surəsində bizim haqqımızı görmüsənmi? Kişi "yox"-deyə, cavab verdi, İmam (əleyhissalam) buyurdu: "Yox (yanılırsan), "Təthir" ayəsi bizim üçün xas bir haqq sübut edir."⁶⁵

⁶⁵"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.271

b) Hələbi İmam Sadiq (əleyhissalam)-dan bu ayənin təfsirində belə nəql etmişdir:

يَعْنِي الْأَيْمَةَ مِنْ وَلَائِتَهُمْ مَنْ دَخَلَ فِيهَا دَخَلَ فِي بَيْتِ النَّبِيِّ

"*Təthir* ayəsi, imamlara nəzər yetirir və onların vilayət (möminlər üzərində tam ixtiyar sahibi olmaq) haqqını çatdırır. Hər kəs onların rəhbərliyi altında olsa, özünü nübüvvət evinin məxsus şəxsləri cərgəsində qərar vermişdir."⁶⁶

İmam Sadiq (əleyhissalam)-ın buyurduğu kəlamin xülasəsi budur ki, imamlara tabe olmaq onlara qovuşmağa və onlarla bir olmağa səbəb olur. Belə ki, "İbrahim" surəsinin 38-ci ayəsində buyurulur:

فَمَنْ تَبْعَدِي فَإِنَّهُ مَنِي ...

"*Hər kəs mənə tabe olsa, həqiqətən o, məndəndir.*"

Həmçinin Peygəmbəri Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) buyurur: "*Salman biz Əhli-beytdəndir.*" Hansı ki, o, həqiqi mənada Əhli-beytdən deyildi.

Deməli, imamların rəhbərliyini qəbul etmək onlarla bir olmaq və nübüvvət Əhli-beyti sırasına daxil olmaq deməkdir. Amma "Təthir" ayəsinin əhatə dairəsini genişləndirən və onun bütün imamlara şamil olmasını göstərən iki rəvayət Əhli-beyt(əleyhimussalam) ünvanını imamlara şamil etdirmək məqamında deyil, əksinə, onlarda məqsəd budur ki, "Təthir" ayəsi onların da vilayət hüquqlarını, üstünlük və fəzilətlərini isbat edir. Bəlkə də bu, "ulul-ərham" ayəsinə istinadən isbat olunur. Həmçinin Peygəmbər Əhli-beytinin 5 nəfərə şamil olmasını göstərən hədisləri və sair

⁶⁶"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.273

imamlardan nəql olunan hədisləri əqli yolla elə mənalandırmaq olar ki, aralarında ziddiyyət olmasın.

Əgər yalnız ixtisası yönünü nəzərə alsaq, deməliyik ki, İbni Kəsirin İmam Sadiq (əleyhissalam)-dan nəql etdiyi rəvayətin bu iki dəstə rəvayətlə (zahirdə ixtilaflı olmasına baxmayaraq) bir yerə yiğilmasına (aralarında ziddiyyət və ixtilaf olmadan mənalandırılmasına) şahiddir. Belə ki, "Təthir" ayəsinin beş nəfərə həsr olunmasını göstərən rəvayətlər bu ayənin dəlalət əhatəsini genişləndirən rəvayət barəsində demək lazımdır ki, ikinci qism birinci qismin təvilidir, nəticədə sair imamlar da Əhli-beytə daxil olur.

Beləliklə, Peyğəmbər Əhli-beytinin beş nəfərdə həsr olunmasını göstərən hədislərlə bu ayənin sair imamlara da şamil olmasını göstərən hədisləri mülahizə etməklə, həmçinin imamların özlerinin fəzilətlərini isbat etmək üçün bu ayəyə istinad etmələrini, bu ayənin "ulul-ərham" ayəsi ilə təvil olunmasını nəzərə almaqla hökm edib deyə bilərik ki, Əhli-beyt(əleyhimussalam) kəlməsi "Ali-əba" və "Əshabi-kısa" kəlməleri kimi beş nəfərə xüsuslanıb, eyni zamanda ilahi lütf sair imamlara da şamil olub. Yəni "Təthir" ayəsi sair imamların da məqamlarının əzəmətli, uca və müqəddəs olduğunu göstərir.

Əgər biz, "Əhli-beyt(əleyhimussalam)" kəlməsi tarix boyu Ümmü Sələmənin evində əba altına yığışan şəxslərin xüsusi ünvanı sayılmış, qeyd olunan münasibətlərlə, xüsusilə imamların sözlərində (onlar "biz ayənin təvil olunduğu şəxslərik" deyə buyurmuşlar) sair imamlara da şamil olan bir ünvana "çevrilmişdir"-desək sözümüzün doğruluğunda heç bir şübhə yeri

qalmaz. Belə ki, bu ləqəb qoymanın əsərləri bir çox rəvayətlərdə görünməkdədir ki, bəzi ravilər onlara bu ünvanla xitab etmişlər.

Bundan əlavə, "Əhli-beyt" ünvani iki cəhətdən mülahizə olunmalıdır:

1. "Təthir" ayəsinin nazil olması münasibəti ilə bu cəhətdən Əhli-beyt(əleyhimussalam) yalnız əba altında olanlara aiddir

2. Ona həml (istinad) edilən hökm (yəni hər növ aludəliyin onlardan uzaqlaşdırılıb, onların pak-pakizə qərar verilməsi, müqəddəsliyi) mülahizə olunmaqla. İkinci nəzərdə "Təthir" ayəsinin məfhümündə sair imamlar əba altındakı beş nəflərlə əsla fərqlənmir və onlar da Əhli-beytdəndir.

Başqa sözlə desək, "Əhli-beyt" kəlməsi öz-özlüyündə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) -in ən yaxın adamlarının şəxsiyyətində o qədər də rol oynamır. Burada mühüm şey "Təthir" ayəsinin bu ali məqamlı insanlara verdiyi fəzilətlərdir. Qeyd olunduğu kimi, sair imamlar da labüb olaraq bu fəzilətlərdə şərikdirlər. Əhli-beyt kəlməsi üstün bir aləmdən söz açdığı üçün bu fəzilətlərə malik olanların hamısı Əhli-beytdən sayılır. Bəlkə də buna görə Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) "*Salman biz Əhli-beytdəndir*"-deyə buyurmuşdur. Əslində isə Salmanın məqamı İmam Sadıqın yüksək məqamı ilə əsla müqayisə oluna bilməz!

ƏSƏRLƏRDƏ BİR SEYR

Qeyd olundu ki, Əhli-beyt kəlməsi yalnız "Təthir" ayəsi nazil olduqdan sonra məşhurlaşdı və ondan əvvəller Peyğəmbər (səlləllahu əleyhi və alihu və

səlləm) -in və Əmirəl-möminin Əli (əleyhissalam)-in kəlmalarında görünməmişdi.

Bəli, Həzrət Peygəmbərin mübarək dilində "əhlu beyi" kəlməsi çox gəlmişdir, amma Əhlil-beyt kəlməsi o Həzrətin bərəkətli ömrünün son çağlarında və "Təthir" ayəsinin nazil olmasından sonra onun mübarək dilindən eşidilmişdir. Bunun özü göstərir ki, Əhli-beyt kəlməsi "Təthir" ayəsinin nazil olmasından sonra rəvac tapmışdır, zamanın keçməsi ilə yavaş-yavaş sair məsum imamlar da bu kəlməni işlətmışlar.

Əmirəl-möminin Əli (əleyhissalam) "Nəhcül-bəlağə"də bu kəlməni dörd dəfə işlətmışdır:

1. Həzrət Əli (əleyhissalam) 92-ci xütbədə Bəni-üməyyənin fitnələri və onların mənfur rəhbərlərinin rüsvayçı əməlləri barədə buyurur:

نَحْنُ أَهْلُ الْبَيْتِ مِنْهَا بِمُنْجَاهٍ وَ لَسْنَافِيهَا بِذُعَاءٍ

"Biz" Əhli-beyt o fitnədə məxfi olacaqıq və o vaxt artıq aşkarda dəvət və təbliğ edə bilməyəcəyik."

2. Həzrət 118-ci xütbədə buyurur:

وَ عِنْدَنَا أَهْلُ الْبَيْتِ أَبْوَابُ الْحِكْمَ وَ ضِيَاءُ الْأَمْرِ

"Elm, mərifət və hikmət qapıları, aşkar nicat yolları yalnız biz Əhli-beytin yanındadır."

3. 225-ci xütbədə, gecə ikən o Həzrətə gətirilən töhfə barəsində buyurur:

اَصِلَّةٌ اَمْ رَكْوَةٌ اَمْ صَدَقَةٌ فَذَلِكَ مُحَرَّمٌ عَلَيْنَا أَهْلُ الْبَيْتِ

"Bu hədiyyədir, yoxsa zəkat və ya sədəqədir?
Bunlar biz Əhli-beytə haramdır!"

4 İmam (əleyhissalam) 108-ci hikmətli kəlamında buyurur:

مَنْ أَحَبَّنَا أَهْلَ الْبَيْتِ فَلْيَسْتَعِدْ لِلْفَقْرِ جَلْبَابًا

"Hər kəs biz Əhli-beyti sevsə, fəqir (yalnız Allaha ehtiyaclı) olmaq üçün hazırlaşmalıdır."

İmam Həsən (əleyhissalam) xilafətə çatanda bir xütbədə buyurdu:

وَ آنَا مِنْ أَهْلِ الْبَيْتِ الَّذِينَ أَدْهَبَ اللَّهُ عَنْهُمُ الرَّجْسُ

*"Mən o Əhli-beytdənəm ki, Allah onları hər növ aludəlikdən, çirkinlikdən təmizləmişdir."*⁶⁷

İmam Hüseyn (əleyhissalam) Məkkədə bir xitabədə buyurdu:

رَضَا اللَّهِ رَضَا نَا أَهْلَ الْبَيْتِ

*"Allahın razılığı biz Əhli-beytin razılığıdır."*⁶⁸

Amma, Peygəmbəri Əkrəm (səlləllahu əleyhi və alici və səlləm) -ə gəldikdə isə, Ənəs ibni Malikin etdiyi rəvayətə görə o Həzrət "Təthir" ayəsinin nazil olduğu vaxt, altı ay ərzində hər gün sübh namaza gedəndə Fatimənin qapısında dayanıb uca səslə deyirdi:

الصَّلَاةُ يَا أَهْلَ الْبَيْتِ إِنَّمَا يُرِيدُ اللَّهُ ...

*"Namaza! Ey Əhli-beyt, Allahın iradəsi bu olub ki, siz Əhli-beytdən hər növ çirkinliyi aparıb, sizi pak-kakızə qərar versin."*⁶⁹

Qeyd olunanlar "Təthir" ayəsinin nazil olmasından sonra Əhli-beyt kəlməsinin əba altında bir yerə yiğışanların barəsində işlənməsini göstərir. Kəlamin bəyan tərzində görünür ki, bu kəlmə yalnız o ailəyə məxsus olmuşdur.

⁶⁷"Qamusür-rical", 6-ci cild, səh.20

⁶⁸"Lühuf", səh.53

⁶⁹"Təfsiri-ibni Kəsir", 3-cü cild, səh.483 və əvvəldə qeyd olunan sair mötəbər mənbələr.

Amma bu ayənin nazil olmasından öncə həmin kəlmənin Peyğəmbər, yaxud Əliyyibni Əbitalib (əleyhiməssalam)-in kəlamında gəlməsini iddia etmək olmaz.

Nəticə alırıq: Əhli-beyt kəlməsi həmin seçilmiş şəxslərin ləqəbidir, Ali-əba, yaxud Əshabi-Kısa ilə heç bir fərqi yoxdur.

"TƏTHİR" AYƏSİ BARƏDƏ BİR NEÇƏ SÖZ

Bura qədərki bəhslərdən "Təthir" ayəsinin ayrı ayrı kəlmələrinin məfhumu, dəqiq və incə mətləblərdən bir qrupu, Əhli-beyt ünvanının tarix boyu keçdiyi yol müəyyənləşdi və aydın oldu ki, bu ayə Əhli-beytə məxsus-dur və onlar da elə əbanın altına yığışanlardır. Sair imamlar da digər bir inayətlə bu ilahi nemətə nail olmuşlar. Yəni ayənin şəni-nüzulu Həzrət Peyğəmbər, İmam Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-dır.

Haqq-Taalanın təkvini iradəsi də bu olmuşdur ki, Əhli-beyt ilə aludəliklərin arasında sonsuzluğa qədər fasılə salsın. Allahın Rəsulunun ən yaxın və seçilmiş adamlarına şamil olan bu böyük mərhəmət və tövfiq Allaha xalis ibadət və bəndəçilik, eləcə də Peyğəmbərə sədaqətli itaət nəticəsində nəsib olmuşdur.

İndi bu ayəni məcmu halında araşdıraraq onun Əhli-beytə və sair imamlara nə kimi nemət verdiyini bəyan edirik.

Allah-Taalanın əzəli iradəsi məsum imamlarla günah və aludəlik arasında sonsuzluğa qədər fasılə salmaq, onları son dərəcə paklaşdırmaq olmuşdur. Bu ilahi lütf və mərhəmət təkcə Peyğəmbəri Əkrəmə, onun əziz qızı Fatiməyə və məsum imamlara şamil olmuşdur. Allahın əzəli iradəsinin

muraddan, yəni iradə olunan şeydən ayrılması qeyri-mükün olduğundan, bu şərafətli insanlar müşkülləri, çətinlikləri həll etmək və onların qarşısında sinə gərmək üçün hökmən böyük ruhiyyəyə, geniş qəlbə, vüsətli ruha, Quranı və ümumiyyətlə sair həqiqətləri dərk edib qavramaq üçün nurani və hər növ qara ləkələrdən pak olan qəlbə malik olmalıdır. Onlar uzaqqorən, Quranın, qeybi hadisələrin və dinin bütün sırlarına tam agah olmalıdır.

İmamlarımız hər növ ricsdən: vəsvəsə, şəkk, kin-kudurət, paxilliq, həsəd, cəhalət, xurafat, əzmdə və əqidədə tərəddüd və süstlükdən uzaqdırlar, bu kimi şeylər onların ruhuna və qəlbiniə əsla nüfuz edə bilməz. Onların geniş və əzəmətli ruhları və şəxsiyyətləri çırkin və günah işə düşmələrinə, hətta günah barədə fikirləşmələrinə belə, mane olur. Pak və xatircəm qəlbləri yalnız və yalnız Allah eşqi ilə döyüñür, qəlblərində zərrə qədər belə, həvayı-nəfsə yer yoxdur.

İmamların hamısı Allaha qeydsiz-şərtsiz, sözün tam mənasında təslim olan xalis bəndələrdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) və İmamlar heç kəsə qarşı kin-kudurət bəsləmir onlar müsəlmanlara və cəmiyyətə qarşı son dərəcə mehribandırlar, paxilliq və həsəddən uzaqdırlar. Başqalarına mərhəmət göstərməklə cəmiyyətin həqiqi və pak xislətli rəhbərləridir, cəmiyyətə düzgün yol göstərmək, firavan həyat qurmaq üçün heç nəyi əsirgəməzlər. Onlar öz nurani qəlbləri, düzgün hidayətləri ilə, habelə Qurani-Kərimdən və vəhy məktəbindən kömək almaqla, xilqətin və Quranın sırlarına əsaslanaraq cəmiyyəti həqiqi mənada səadətə çatdırıa bilərlər.

Rəsuli Əkrəm və pak imamlar heç bir bəyana sığmayan, son dərəcə ruhi paklığa malikdirlər, paklıq və müqəddəsliyin fövqündə dayanırlar. Belə pak xislətli, pak ruhlu insanlar cəmiyyəti də paklığa, səadətə və müqəddəsliyə sövq edirlər.

Onlar o qədər pakdırlar ki, günah aludəliklərinin ən kiçik zərrələri belə onların pak ruhlarına iz sala bilməz. Təbiidir ki, belə şərafətli insanlar xalqları əməl və təfəkkürdə paklığa doğru aparırlar.

Allahın əzəli iradəsi bu olmuşdur ki, yalnız bu insanlar "Əqli-beyt" belə bir yüksək məqama, əzəmətə, sağlam və saf nəfsə, pak qəlbə malik olub, ismət məqamında olsunlar və nurani qəlblə zinətlənsinlər ki, saf güzgü kimi bütün həqiqətləri müşahidə etsinlər, islam cəmiyyətində baş verən hadisələrdə qəlblərinə heç bir şəkk-şübhə nüfuz edə bilməsin.

Onlar dinin bütün qayda-qanunlarından, xilqətin və Quranın deyilməmiş sirlərindən agahdırular. Yalnız onların həyatlarında heç bir məchul, müəmmalı nöqtə yoxdur, heç bir hadisə və elm onlardan məxfi deyildir. Bütün ömürləri boyu öz Qəyyum mövlələri olan Allaha xalis eşq bəsləmişlər, Onun barəsində azacıq belə şübhədə, tərəddüddə olmamışlar.

İlahi iradə əsasında yalnız Əqli-beyt günah, vəsvəsə, səhv, çirkinlikdən sonsuzluğa qədər uzaqlaşmışlar. Məhz bu uzun məsafə səbəbinə hər növ xəta və sapmadan tam mənada pakdırlar: özləri düz yoldan sapmır, cəmiyyəti də azğınlığa salmırlar. Dünya və onun aldadıcı zinətlərinə uymur, nəticədə heç kəsi qeyri-normal və süst tərbiyə etmirlər.

Qeyd olunanların hamısı şərif "Təthir" ayəsinin məfhümudur onun yalnız müəyyən şəxslərə şamil olması, ricsin isə hər növ aludəliklərdən ibarət olması, eləcə də Allahın əzəli iradəsinin bu aludəliklərin onlardan uzaq olmasını göstərməsi, habelə "və yutəhhirəkum təthira" cümləsi ilə bunun təkidləndirilməsi aydın olur.

Buradan da aydın olur ki, onlara bu xüsusi nemətlərin əta olunması, onların fəzilət və paklığın fövqündə qərar tutmaları daha mühüm olan bir məqsədlə edilmişdir. Onları belə gözəl və pak qərar verməkdə yeganə məqsəd İslam cəmiyyətini bütün bu inayət və nemətlərdən lazıminca bəhrələndirməkdir. Buna əsasən, imamların İslam cəmiyyətində rəhbərlik məqamına təyin edilməsi üçün bu qədər müqəddimə qurulmasının səbəbi budur ki, bütün müsəlmanlar paklıqdan, geniş qələbdən, sağlam ruhdan, əzəmətli və həqiqət görən nəfsdən, dərin elmdən son dərəcə istifadə edib bəhrələnsinlər. Hikmətli Allah hər hansı bir cəmiyyəti belə tərbiyə edirsə, bu, yalnız bir dəstənin xeyrinə ola bilməz. Bu cür tərbiyə bütün müsəlmanların düzgün tərbiyə olunması, aramlıqda yaşaması, bədbəxtliklərdən, alçaq və rəzil xislətlərdən pak olan bir həyatə çatdırılması kimi bir məqsədi vardır.

Yeni və nurani bir həyatın təməlini qurmaq üçün insanlar Əhli-beytin ismət (günahsızlıq), sonsuz bilik, ruhi qüdrət və əzəmətindən ilham alaraq həyatda səadətli olmalı, əbədi xoşbəxtliyə çatmaq üçün müvəffəqiyyət əldə etməlidirlər.

Burada "Təthir" ayəsinin Əhli-beyti kamal və camal sahibi göstərməsini nəzərə alaraq deməliyik ki, müsəlmanlar bu nemətlərdən tam

bəhrələnməlidirlər. Hikmətli Allah da məhz insanların məsləhət və mənafeyi üçün belə iradə etmişdir. Deməli, "Təthir" ayəsi Əhli-beytin rəhbərlik məqamını bəyan etmək məqsədini daşıyır. Əgər belə olmasaydı və təkcə bu seçilmiş insanlar mərhəmətə nail olduğu halda başqaları onların bərəkətli vücuqlarından bəhrələnməsəydi, həmçinin əsl məqsəd olan bu bəhrələnmə olmasaydı, onda bu iş Allahın hikmətli işləri ilə uyğun gəlməzdi.

Aydındır ki, "Təthir" ayəsi Əhli-beytin rəhbərliyini isbat etmək və bu məsələyə diqqət yetirmək üçün nazil olmuşdur. Əks halda bu məsələ barəsində əzəli iradənin çox da etibarı olmazdı. Burada İslamın bu mühüm və əsaslı məsələsinin daha da aydınlaşması üçün əlavə olaraq bir neçə məsələni də qeyd etməliyik:

1-Əvvəldə qeyd etdik ki, Əli (əleyhissalam) "Səqifə"də, habelə 6 nəfərlik şurada özünün xilafət və rəhbərliyə hamidian artıq haqlı və ləyaqətli olmasını təsdiq etmək üçün "Təthir" ayəsinə istinad edirdi. İmam Həsən (əleyhissalam) da çıxış etdiyi ilk yığıncaqda özünün mütləq rəhbərliyini elan edərkən, "Təthir" ayəsinə işaret etmişdi. İmam Sadiq (əleyhissalam) da buyurur:

نَرَأَتِي هَذِهِ الْآيَةُ فِي النَّبِيِّ وَأَمِيرِ الْمُؤْمِنِينَ وَالْحَسَنَ وَالْحُسَيْنَ وَفَاطِمَةَ فَلَمَّا قَبَضَ اللَّهُ عَزَّ وَجَلَّ كَانَ أَمِيرُ الْمُؤْمِنِينَ ثُمَّ الْحَسَنَ ثُمَّ الْحُسَيْنُ... فَطَاعَتْهُمْ طَاعَةُ اللَّهِ وَمَعْصِيَتْهُمْ مَعْصِيَةُ اللَّهِ

"Təthir" ayəsi Peyğəmbər, Əli, Həsən, Hüseyn və Fatimə barəsində nazil olmuşdur. Peyğəmbərin sağlığında ümmətə rəhbərlik onun özünə məxsus idi. Onun vəfatından sonra, bu məqam Əliyə

*keçdi. Buna əsasən, camaatin bu rəhbərlərə itaət etmələri Allaha itaət etmələri onlara qarşı istəətsizlik etmələri isə Allah qarşısındaki itaətsizlik etməkdir.*⁷⁰

Həlbinin nəql etdiyi rəvayətə əsasən, İmam Sadiq (əleyhissalam) bu ayənin təfsirində haqq rəhbərlər olan imamların vilayət və rəhbərliyi barəsində söhbət açır.

İmam Əli, İmam Həsən və İmam Sadiq (əleyhimussalam)-in kəlamlarından məlum olur ki, "Təthir" ayəsi rəhbərlik məqamını yalnız bu xanədana məxsus bilir və İslam ümmətinin rəhbərliyini ifadə etmək məqamındadır.

2-Övvəldə qeyd olunduğu kimi, Peygəmbərin zövcələrinin yaşayış tərzini bəyan edən ayə ilə "Təthir" ayəsinin məcmusu risalət xanədanının, Allah tərəfindən rəhbərliyə seçilən şəxslərin programını bəyan edərək, bu məsələnin əhəmiyyətini çatdırır.

İslamın həssas mövqeyi tələb edirdi ki, Peygəmbərin zövcələri öz vəzifələrini bilsinlər və Həzrətin xüsusi adamlarının əzəmətli mövqeləri həssas şəraitdə başqalarına xatırladılsın.

Deməli, bu ayələr İslamın gələcək müqəddəratına nəzər yetirib Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) -in bütün yaxın adamlarının vəzifələrini bir yerdəcə bəyan edir. Belə ki, onlardan bir dəstəsi evdə qalıb, evdən çıxmamalı, ölkənin mühüm və həssas işlərinə müdaxilə etməməlidir, xas bir qrup isə İslamın bütün

⁷⁰"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.273
(Əbdürrəhman ibni Kəsirdən rəvayəti).

sahələrində idarəciliyi öhdələrinə alıb, islami rəhbərlik məqamında İslam dininin, İslam ölkəsinin və müsəlmanların keşiyində dayanmalıdır.

Tədbirli və böyük Allah onları qəribə bir paklığa çatdırmışdır ki, İslamin adı aludə olmasın, hənif dinin rəhbərləri rüsvayçı ləkələrə məruz qalmasın, bu pak ayin ləyaqətsiz hakimlərin şəhvət bataqlığına sürüklənməsin və onlar İslamin parlaq tarixini qaralmasınaqlar.

Böyük Allah onlara geniş qəlb əta etmişdir ki, pusquda duran xoşagəlməz hadisələr onlara təsir edə bilməsin və həyat çətinliklərində İslam cəmiyyətini əli bağlı şəkildə düşmənlərə təslim etməsinlər, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrdən və çətinliklərdən usanmasınaqlar, öz ağır məsuliyyətli vəzifələrindən imtina etməsinlər.

Böyük Allah onlara dərin elm və böyük dünyagörüş vermişdir ki, yadların sualları və düşmənlərin dəlil-sübətləri qarşısında məglub olmasınaqlar, müqəddəs dinin proqramlarını Quran ilə uyğunlaşdırınsınlar, Quranın, vəhyin sirlərindən agahlıq əsasında insanların sərgərdan qalmaması üçün hər bir çətinliyi həll etsinlər, qeybi hadisələrdən agahlıq ilə cəmiyyətə gözəl şəkildə rəhbərlik etsinlər ki, camaat cəhalətə, nadanlığa əmin-amansızlığa düçar olmayıb yadlara uymasınlar, müsəlmanların istiqlaliyyəti əldən çıxmamasın, hər gün yeni bir cilvədə görünən həyat İslam qayda-qanunlarına yadlaşmasın, düzgün yoldan "sirati müstəqimdən" azmasınlar.

Böyük Allah bu seçilmiş insanlardan bütün əxlaqi rəzilətləri uzaqlaşdırılmışdır ki, cəmiyyəti fəsada və azgınçılığa sürüklənməsinlər, müsəlmanların ruhiyyəsinin və İslamin kökünün sarsılmasına

səbəb olmasınlar, tamah və xudbinliyin gözqamaşdırıcı şüası sayəsində öz ehtiyaclarını və tügyançı şəhvətlərini təmin etmək fikrində olmasınlar.

Böyük Allah onlardan hər növ ruhi xəstəlikləri, kin-küdürüti təmizləmişdir ki, günahsız insanları nahaq yerə cəzalandırmaların, onları aldadıcı pərdələr altında dar ağaclarında, zülm zərbələri altında məhv etməsinlər və nəhayət hər bir fərdin azad və aqilanə həyatının tələbi olan ilkin hürriyyət haqqını və fikri azadlığı onlardan almasınlar.

QEYD

Yenə də xatırladırıq ki, bu kitabda nəzərdə tutduğumuz məsələ yalnız "Təthir" ayəsi və Peyğəmbərin zövcələri barəsində olan sair ayələdir. Çünkü bu ayələr yalnız o Həzrətin zövcələrinin vəzifələrini bəyan edir. Buna görə də onların mürtəkib olacağı çirkin əməllər onların əzabını, layiqli əməlləri isə onlara veriləcək savabı iki qat artırır. Həmçinin, 31-ci ayədə həmin məsələyə aşkar surətdə diqqət yetirilir və "ey qadınlar, bu göstərişlər sizin barənizdər"-deyə, Həzrətin zövcələrinə buyurur ki, "لَسْتُنَّ كَاحِدٌ مِّنَ النِّسَاءِ "Siz adı qadınlar kimi deyilsiniz."

Buna əsasən, bu kitabda xatırladılan məsələlər Peyğəmbərin zövcələri üçün xüsusi göstərişləri bəyan edir. Amma qadınların İslamin ictimai həyatında nə kimi vəzifələri öhdədar olduqlarını araşdırmağa gəldikdə isə, bu, kitabın məqsədindən xaric olan ayrıca bir məsləmdir.

ANALIQ MƏQAMİ

Sual: Deyirsiniz ki, "Təthir" ayəsi Allahın saleh və seçilmiş bəndələri olan beş nəfərin sərgüzəşтini

bəyan edir, ayədə bəhs olunan Əhli-beyt də yalnız beş nəfərdir. Onlardan biri də Peyğəmbərin əziz qızı Fatimeyi Zəhra (əleyha salam)-dır. Həmçinin bu ayə müsəlmanlara rəhbərlik üçün Əhli-beyti hər növ aludəlikdən paklaşdırılmışdır. Belə olan halda Peyğəmbərin qızı da müsəlmanlara rəhbər ola bilərmi və İslamin gələcəyində, ölkə işlərində iştirak edə bilərmi?

Cavab: Bu sualı verən şəxs sanki əvvəlki bəhslərə lazımı qədər diqqət yetirməmişdir. Əks halda bu sualın mənası olmazdı. Biz iddia etmirik ki, ayə bu seçilmiş şəxslərin gələcəkdə İslamin rəhbər olmasının zərurətini mütabiqi dəlalət ilə (birbaşa) çatdırır əksinə, ricsin və təthirin, həmçinin bu cür yüksək məqamlı, geniş ürəkli, pak qəlbli şəxslərin yaranmasına dair Allahın əzəli iradəsinin mənalarının, onların hər növ çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq olmalarının bəyan olunmasından başa düşürük ki, bu iradə (paklıq) ali və yüksək bir məqsəd olmadan bir qrupun ruhi əzəməti və paklığı üçün deyildir ki, Allahın inayəti ilə yalnız bir xas qrup pak olsun. Aydındır ki, bu iradə İslam ümmətinə inayət və mərhəmət etmək üçündür. Onlar pak olmalıdır ki, cəmiyyət də paklıq üzərində qurula bilsin. Onlar əyriliklərdən, sapmalardan uzaq olmalıdır ki, "Təthir" ayəsi Əhli-beytin rəhbərliyini bəyan etmək məqsədi daşı�ın və Allahın iradəsi onları ali insaniyyət üfüqlərinə çatdırı�ın.

Biz "Təthir" ayəsinin mütabiqi (birbaşa) məfhuminun Əhli-beytin imamətinin dəlillərindən olduğunu demirik ki, hər kəs o beş nəfərdən olsa, İslamin gələcəyinə rəhbərlik edə bilsin. Əksinə biz deyirik ki, bu ayənin məfhumu rəhbərlik məqamı

ilə mütənasibdir. Bu məfhum onların üzərinə müəyyən öhdəliklər qoymaq üçündür. Əks halda, bir dəstənin paklıq və müqəddəsliyi bütün müsəlmanların bu paklıqlardan bəhrəlmələri üçün olmasaydı, çox da mühüm bir mətləb olmazdı.

İndi isə bu beş nəfərdən hər birinin ruhi əzəmət və paklığının hansı bir işlə mütənasib olduğunu araşdırıraq. Jörəsən pak və fəzilətlə dolu olan bir ailənin bütün üzvləri (bu paklığın səmərəli bir nəticə verməsi üçün) hamılıqla müsəlmanların rəhbəri olmalıdır, yoxsa, bu ailənin məcmusu İslamin taleyində mühüm rol ifa edir, amma hər biri öz vəzifəsinə müvafiq olaraq xüsusi bir vəzifəni öhdələrinə almışlar? Bu ailə, rəhbərliyinin son çağlarını yaşayan Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) istisna olmaqla (çünki "Təthir" ayəsi Həzrətin ömrünün axırlarında nazil olmuşdu) bir ata, bir ana və iki övladdan təkşil olunmuşdurmu?

Allah bu ailəni hər növ pakizəlik, geniş qəlb və fəzilətlərdən bəhrələndirmişsə, onun üzvlərindən hər biri İslamin gələcək taleyində xüsusi bir vəzifəni ifa etməlidir. Ərin və övladların vəzifəsi tamamilə müəyyəndir: İslama rəhbərlik etmək. Onların özləri də bu şerif ayəyə istinad edərək, bu mühüm vəzifəni xatırlatmışlar.

Amma görəsən bu İslam xanımının öhdəsindəki vəzifə nədən ibarətdir? Qeyd etdiyimiz münasibətlə deməliyik ki, ayə onun da vəzifəsini müəyyən etmişdir: Bir ailədə ata və övladlar rəhbərlik işini öhdəsinə aldıqları üçün, o xanım da fəzilət cəhətindən onlarla eyni bir səviyyədə olmalıdır. Aydındır ki, onun vəzifəsi hər şeydən artıq övladlarını İslama rəhbərlik üçün tərbiyə edib

hazırlamaq, ruhi və mənəvi cəhətdən ərinə kömək etməkdir.

Fatimə (əleyha salam) yer üzünün mələkləri və əbədiyyətə qədər insani dəyərlərdə, insaniyyətin son zirvəsində qərar tutmalı olan İslam rəhbərlərinin anasıdır. Əgər pak bir ana olmazsa, o dəyərlərin keşiyində dayanmaq çoxlu maneələrlə karşılaşlaşar.

Fatimə (əleyha salam) İslam rəhbərinin həyat yoldaşıdır. Əgər həyat yoldaşı fəzilət üfüqündə ərlə eyni dərcədə olmasa, ona müxtəlif maneələr törədər. Deməli, Fatimənin paklığı və müqəddəsliliyi də İslamin təməlini möhkəmlətmək və müsəlmanların sıralarının sarsılmاسının qarşısını almaq üçündür.

Allahın onları yüksək məqamda qərar verməsi səbəbsiz deyildir. Hər bir insanın fəzilətlərindən biri yaxşı və layiqli ana qucağında böyüməkdir.

Pak və münəzzəh Allah iradə etmişdir ki, bu düzgün yoldaki qələbə pak bir ananın ağışundan başlansın, onun da ağışunu Allah Özü pak-pakizə qərar vermişdir.

Bu bəyanla ananın yüksək məqamını dərk etmək olar. Ananın varlığı, hətta Allah tərəfindən paklıqları iradə edilən isnanların belə, pak təbiətli olmasında təsirlidir. Yəni Allahın iradəsi belə olmuşdur ki, onların düzgün yoldaki qələbələri pak ananın nəzarəti altanda olsun.

Qeyd olunanlardan belə nəticə almaq olar ki, "Təthir" ayəsində Allahın inayəti əba altında bir yerə yiğışanlar içərisində hamidan artıq şəxsən Peyğəmbərin qızına aid olmuşdur. Rəvayətlərdə də buna işarə olunması ehtimaldan uzaq deyildir. Çünkü rəvayətlərin əksəriyyətində qeyd olunur ki,

əba altına yiğilanların birincisi Fatimə idi. Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihu və səlləm) qızı Fatiməyə buyurdu ki, "ərini və Həsənlə Hüseyni də gətir."

Bəli, "Təthir" ayəsində Pərvərdigarın inayəti Əhli-beytin hamısına aiddir, məhz bu üstünlüklerin səbəbi ilə əba altında bir yerə yiğilanların vəzifələrini dərk edirik.

Amma bizim onların hər birinə həvalə olunan vəzifə barəsindəki dərkimiz müxtəlifdir: Fatimənin bu məsuliyyətli işdəki vəzifəsi ərinə yaxşı həyat yoldaşı olmaq, müqəddəs hədəflərini izləməkdə ona mənəvi arxa və dayaq, öz övladlarına da layiqli və mehriban bir ana olmaqdır ki, övladlar onun pak ağışunda ruhi fəzilətlərdən son dərəcə bəhrələnmək üçün hazırlıqları olsun, Pərvərdigarın istədiyi fəzilətlərin ən yüksək zirvəsinə çata bilsinlər.

وَ السَّلَامُ عَلَيْ أُمِّ الائِمَّةِ النُّقَبَاءِ النُّجَابَاءِ فَاطِمَةَ الزَّهْرَاءِ وَ
عَلَيْ آيَهَا وَ بَعْلَهَا وَ بَنِيهَا

*"Salam olsun nəcib və pak İmamların anası
Fatimeyi Zəhraya, onun atasına və oğlanlarına!"*